

# Coğrafiya

# METODİK VƏSAİT



Ümumtəhsil məktəblərinin **6**-cı sinfi  
üçün

# COĞRAFIYA

fənni üzrə dərsliyin  
Metodik vəsaiti



Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[chashioglu@gmail.com](mailto:chashioglu@gmail.com) və [derslik@edu.az](mailto:derslik@edu.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza görə öncədən təşəkkür edirik.



LAYİHƏ



## Mündəricat

Dərslik komplekti haqqında .....	4
6-cı sinif Coğrafiya fənni üzrə məzmun standartları .....	6
Fənn üzrə standartların reallaşdırılması cədvəli .....	8
Mətnləri oxuma strategiyaları .....	13
Coğrafiya fənninin tədrisində istifadə olunan forma və üsullar barədə tövsiyələr .....	14
İllik planlaşdırılmanın aparılmasına dair tövsiyələr və nümunələr .....	19
Gündəlik planlaşdırılmanın aparılmasına dair tövsiyələr və nümunələr .....	31
Şagirdlərin bilik və bacarıqlarının artırılması üçün tapşırıqların hazırlanması qaydaları ..	39
Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı tövsiyələr .....	42

### I Coğrafi biliklərin inkişaf tarixi

1. Coğrafiyanın öyrənilməsinin əhəmiyyəti .....	54
2. Yer haqqında ilkən biliklərin toplanması .....	56
3. Orta əsrlərdə coğrafi biliklərin inkişafı .....	57
4. Materik və okeanların kəşf edilməsi .....	60
5. Azərbaycanın coğrafiyasının öyrənilməsi və coğrafi biliklərin inkişafı .....	62

### II Yer səthinin təsviri

6. Üfüq və onun cəhətləri. Azimut .....	64
7. Miqyas .....	66
8. Yer səthinin təsviri formaları. Qlobus .....	67
9. Məhəlin planı və şərti işaretlər .....	70
10. Praktiki iş. Ərazinin planının tərtib edilməsi .....	71

### III Coğrafiya xəritələri

11. Coğrafiya xəritələri və onların əhəmiyyəti .....	73
12. Meridianlar və paralellər .....	74
13. Xəritələr coğrafi informasiya mənbəyidir .....	76
14. Praktiki iş. Kontur xəritələrdən istifadə edilməsi və onlar üzərində iş .....	78

### IV Günəş sisteminin quruluşu və Yer planeti

15. Kainat və günəş sistemi .....	79
16. Günəş sisteminə daxil olan planetlər .....	80
17. Yerin Günəş sistemində mövqeyi və fərqli xüsusiyyətləri .....	82
18. Yerin öz oxu ətrafında hərəkəti .....	83
19. Yerin Günəş ətrafında hərəkəti və onun nəticələri .....	85
20. Praktiki iş. Fəsillərin dəyişməsi və onun əsas nəticələrinin müəyyən edilməsi .....	86

### V Litosfer

21. Yerin daxili quruluşu .....	88
22. Dağ süturları və minerallar .....	89
23. Yer qabığının hərəkəti. Vulkanlar və zəlzələlər .....	92
24. Yer səhinin relyefi. Qurunun dağları və düzənlikləri .....	94



25. Aşınma və dağ süxurlarının dəyişməsi .....	96
26. Praktiki iş. Fiziki xəritələrdə relyefin oxunması .....	100

## VI Atmosfer

27. Atmosferin əhəmiyyəti və quruluşu .....	101
28. Havanın temperaturu .....	103
29. Külək və onun növləri .....	105
30. Havada su buxarı. Buludlar .....	107
31. Atmosfer yağışları .....	108
32. Hava və onun elementləri .....	111
33. Meteoroloji stansiyalar və burada toplanan məlumatlar .....	113
34. Praktiki iş. Hava üzərində müşahidə aparılması .....	115

## VII Hidrosfer

35. Hidrosfer və onun əhəmiyyəti .....	116
36. Dünya okeanı və onun öyrənilməsi .....	117
37. Dünya okeanı və onun hissələri .....	119
38. Təbiətdə suyun dövranı .....	122
39. Dünya okeanında quru sahələri .....	124
40. Quru suları və onların qidalanması .....	126

## VIII Biosfer

41. Biosfer anlayışı .....	128
42. Torpaq .....	130
43. Bitki və heyvanlar aləminin müxtəlifliyi .....	132
44. Dünyanın meşə qurşaqları .....	135
45. İnsanların təbiətə təsiri və biosferin mühafizəsi .....	136
46. Praktiki iş. Bitki kolleksiyalarının toplanması. Herbari hazırlanması .....	138

## IX Dünyada ölkələri və xalqların yerləşməsi

47. Ölkələrin siyasi xəritədə yerləşməsi .....	139
48. Dünya ölkələrinin yaranması və müxtəlifliyi .....	140
49. Dünya əhalisinin sayı və tərkibi .....	142
50. Əhalinin yerləşməsi. Yaşayış məskənlərinin formaları .....	145
51. Azərbaycan Respublikası və onun qonşu ölkələrə görə mövqeyi .....	147
52. Praktiki iş. Dünya ölkələri və iri şəhərlərin xəritədə təsviri .....	150

## X Təsərrüfat sahələrin fəaliyyəti. Təbiətin qorunması

53. Təsərrüfat sahələri və onların inkişafının əsas mərhələləri .....	151
54. Əmək bölgüsünün formalaşması. Xammal və məhsulların müxtəlifliyi .....	153
55. Dünya ölkələrində iqtisadiyyatın sahələri və onların inkişafında olan fərqlər .....	155
56. Ətraf mühitin çirkəlmə mənbələri və onun qorunması .....	157
57. Praktiki iş. Yaşadığınız ərazinin ekoloji vəziyyətinin öyrənilməsi .....	159



## Dərslik komplekti haqqında

Hörmətli müəllimlər! Bu il sizin istifadənizə verilən coğrafiya fənni üzrə Dərslik və Müəllim üçün vəsait yeni coğrafiya fənn programı (kurikulum) əsasında VI sinif üçün hazırlanmış fərqli bir bilik mənbələridir.

Coğrafiya fənni üzrə təhsil programının (kurikulumun) xarakterik cəhəti təlim prosesində şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə zənginləşdirilməsi deyil, həm də təfəkkürünün, şəxsi keyfiyyət və qabiliyyətlərinin inkişaf etdirilməsinə, həyat üçün zəruri olan bacarıqların qazanılmasına imkan yaratması, şagirdyönümlülüyə, nəticəyönümlülüyə, şəxsiyyətyönümlülüyə, tələbyönümlülüyə istinad olunmasıdır. Coğrafiya fənni üzrə təhsil programının (kurikulumun) nəticəyönümlü, şagirdlərin meyil, maraq və qabiliyyətlərinə əsaslanan, onların potensial imkanlarını nəzərə alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzifələrini, fənnin məzmununu, təlim strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir.

Coğrafiya fənni üzrə təhsil programının ən mühüm cəhəti onun iqtisadi və fiziki coğrafiyanı kompleks şəkildə öyrənməyə imkan verməsi və şagirdlərdə məlumatları təhlil etmək, statistik iqtisadi göstəriciləri müqayisə etmək, müvafiq nəticələr çıxarmaq, texniki-iqtisadi hesablamalar aparmaq, diaqramlar və qrafiklər qurmaq, xəritə oxumaq bacarıqlarının formalasdırılmasını, ətraf mühitə həssas və qayğılaş münasibətin, hissi-emosional keyfiyyətlərin yaranmasını təmin etməsidir.

Coğrafiya təliminin məqsəd və vəzifələrinə uyğun olaraq, kurikulumda təhsilin bütün pillələri üzrə 3 məzmun xətti müəyyən edilmişdir: coğrafi məkan, təbiət və cəmiyyət. Müəyyən olunmuş məzmun xətlərinin köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları təbiətin vahid, bütöv və bölmənəz obrazı yaradılır. Şagird əvvəlcə yaşadığı Yer kürəsini bir planet kimi öyrənir, onun Günəş və öz oxu ətrafında hərəkətinin coğrafi nəticələrini araşdırır. Sonra Yer kürəsinin quruluşu, relyefi, coğrafi təbəqəsi, təbiəti, iqtisadiyyatı, əhalisi, sərhədləri haqqında müəyyən biliklər alır və bu bilikləri kontur xəritə, atlas, qlobus və digər məzmunlu xəritələr üzərində tətbiq edir, diaqramlar qurur, ststistik göstəricilərdən istifadə edir, cədvəllər çəkir.

Coğrafiya fənni üzrə təhsil programının ən mühüm cəhətlərindən biri də, məzmunu əhatə edən standartların "Azərbaycan coğrafiyasını" VI sinifdən XI sinifə qədər öyrənməyə, vətənin təbiəti, iqtisadiyyatı, əhalisi haqqında daha mükəmməl bilik və bacarıqlar qazanamağa şərait yaratmasıdır.

VI sinif üçün hazırlanmış coğrafiya dərslik komplekti yeni fənn proqramlarının (kurikulumlarının) bütün tələblərinə cavab verdiyindən, yuxarıda sadaladığımız bütün keyfiyyətləri özündə əks etdirmişdir.

Dərsliyin və bu dərslikdən daha effektiv istifadə üçün nəzərdə tutulan müəllim üçün metodik vəsaitin hazırlanması prinsiplərini nəzərinizə çatdırmaq istərdik.

Dərslikdə "Coğrafiya" fənn programının (kurikulumun) məzmununu əhatə



edən bütün məzmun standartları reallaşdırılmışdır. Standartların reallaşdırıldığı bütün mövzularda maksimum səviyyədə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmışdır. Mövzuların sadə dildə yazılmasına və lakonik olmasına çalışılmışdır. Bu məqsədlə çoxsaylı xəritələrdən, sxemlərdən, şəkillərdən, praktik tapşırıqlardan istifadə olunmuş, yeni sözlərin, terminlərin izahına, maraqlı məlumatlara yer ayrılmışdır. Təlim materialları sadədən mürəkkəbə düzülmüş, məntiqi və xronoloji ardıcılıq nəzərə alınmışdır. Hər bir mövzu, verilmiş sual və tapşırıqlar şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün inkişafına, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin nailiyyətlərinin yüksəldilməsinə yönəldilmişdir. Ümid edirik ki, bu tapşırıqlar sizlərə standartları reallaşdırmaqdə köməklik göstərəcəkdir.

Hörmətli müəllimlər! Müəllim üçün metodik vəsait sizə dərsi gündəlik planlaşdırmağa, şagirdlərdə mətnləri oxu bacarıqlarını formalaşdırmağa, işçi vərəqlərinin hazırlanmasına, qiymətləndirmə vasitələrinin tərtib etməyə köməklik göstərəcəkdir.

Metodik vəsaitdə hər bir mövzunun tədrisi ilə bağlı tövsiyələr öz əksini tapır. Bu bizim tərəfimizdən sizə istiqamət vermək üçün tərtib olunmuşdur. Verilmiş standartların tələblərini aşmamaq və yaxud tələblərdən aşağı səviyyədə olmamaq şərti ilə sizlər öz fəaliyyətinizdə sərbəstsiniz. Öz strategiyanızı sinfinizin, məktəbinizin, regionunuzun imkan və şəraitinə müvafiq müəyyənləşdirə bilərsiniz. Ümidvarıq ki, hazırladığımız dərslik və metodik vəsait bu işdə sizə düzgün istiqamət verəcəkdir.

Vəsaitdə «Müəllimə kömək» başlığı altında verilən cavablar, dərslikdəki tapşırıqların  izahıdır.

Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:

#### **VI sinif Coğrafiya fənni üzrə məzmun standartları**

**Fənn üzrə məzmun standartlarının reallaşdırma cədvəli**

**Mətnləri oxuma strategiyaları**

**Coğrafiya fənninin tədrisində istifadə olunan təlim forma və üsulları**

**İllik planlaşdırmanın aparılmasına dair tövsiyələr**

**Gündəlik planlaşdırılmasına dair tövsiyələr və nümunələr**

**Şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair tövsiyələr**

**İstifadə edilmiş və müəllimin istifadə edə biləcəyi mənbələr**



## VI sinif üzrə “Coğrafiya” fənni üzrə məzmun standartları

### VI sinif

#### VI sinfin sonunda şagird:

- coğrafi kəşflər nəticəsində xəritədə və cəmiyyətdə baş verən dəyişiklikləri izah edir;
- məhəldə cəhətlərin təyin edilməsində alət və cihazlardan istifadə edir və ərazinin planını tərtib edir;
- kainatda Yerin mövqeyini, hərəkətinin coğrafi nəticələrini təsvir edir;
- coğrafi təbəqədə baş verən hadisələri və onların cəmiyyətdə yaratdığı problemləri təsvir edir;
- dünyanın siyasi xəritəsində respublikamızın mövqeyini təyin edir, müxtəlif xalqlar haqqında məlumat toplayır;
- insanların təsərrüfat fəaliyyətlərinin ətraf mühitə təsirinin tarixən dəyişməsini şərh edir.

### Məzmun xətləri üzrə əsas və alt-standartlar

#### 1. Coğrafi məkan

##### Şagird:

- 1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
  - 1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir.
- 1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
  - 1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir.
  - 1.2.2. Yerin öz oxu və Günəş ətrafinda hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir.
- 1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
  - 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.
  - 1.3.2. Yaşadığı ərazinin planını tərtib edir.



## 2. Təbiət

### Şagird:

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.

2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.

2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir.

2.1.3. Yerin hava qatını şərh edir.

2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.

2.1.5. Yer səthində suyun paylanması şərh edir.

2.1.6. Təbiətdə su dövranının sxemini tərtib edir.

2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.

2.1.8. Ekskursiyalarda topladığı kolleksiyani təqdim edir.

## 3. Cəmiyyət

### Şagird:

3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir.

3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir.

3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir.

3.2.2. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd edir.

3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir.

3.2.4. Mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi sxematik təsvir edir.

3.2.5. Ətraf mühitdə çirkəlməyə məruz qalmış ərazilərin fotoalbumunu hazırlayır.



## Fənn üzrə standartların reallaşdırılması cədvəli

Cədvəldə “Coğrafiya” fənn kurikulunda əks olunan alt standartlarının bir tədris ili ərzində mövzular üzrə reallaşdırılması təsvir edilmişdir.

YER SƏTHİNİN TƏSVİRİ	COĞRAFI BİLİKLƏRİN İNKİŞAF TARİXİ	Tədris vahidləri	Mövzular	Mövzunun nömrəsi	Coğrafi məkan		Təbiət							Cəmiyyət								
					1.1.1.	1.2.1.	1.2.2.	1.3.1.	1.3.2.	2.1.1.	2.1.2.	2.1.3.	2.1.4.	2.1.5.	2.1.6.	2.1.7.	2.1.8.	3.1.1.	3.1.2.	3.2.1.	3.2.2.	3.2.3.
				1	+																	
				2	+																	
				3	+																	
				4	+																	
				5	+																	
				6						+												
				7						+												
				8						+												
				9						+												









TƏSƏRRÜFAT SAHƏLƏRİNİN FƏALİYƏTİ. TƏBİƏTİN QORUNMASI	DÜNYA ÖLKƏLƏRİ VƏ XALQLARIN YERLƏŞMƏSİ	Əhalinin yerləşməsi. Yaşayış məskənlərinin formaları	50	+ + +
		Azərbaycan Respublikası və onun qonşu ölkələrə görə mövqeyi	51	+ +
		Praktiki iş. Dünya ölkələri və iri şəhərlərin xəritədə təsviri	52	+ +
	TƏSƏRRÜFAT SAHƏLƏRİNİN FƏALİYƏTİ. TƏBİƏTİN QORUNMASI	Təsərrüfat sahələri və onların inkişafının əsas mərhələləri.	53	+ +
		Əmək bögüsünün formalasması. Xammal və məhsulların müxtəlifliyi.	54	+ +
		Dünya ölkələrində iqtisadiyyatın sahələri və onların inkişafında olan fərqlər	55	+ +
		Ətraf mühitin çirklənmə mənbələri və onun qorunması.	56	+ +
	Praktiki iş. Yaşadığınız ərazinin ekoloji vəziyyətinin öyrənilməsi.	57		



## Mətnləri oxuma strategiyaları

**Hörmətli müəllimlər!** Dərslikdə verilmiş mətnlərin oxunmasının müəyyən strategiyalarla həyata keçirilməsi mətinin şagirdlər tərəfindən düzgün anlaşılma-sına, tətbiqinə, onların təfəkkürünün inkişaf etməsinə səbəb olur. Mətnlərin oxunma-sı yalnız oxumaq xatırınə olmamalıdır. Oxu – düşünərək həyata keçirilməlidir. Şagirdin oxu fəaliyyəti düzgün təşkil olunmalı və idarə edilməlidir. Yəni, şagirdlər oxu üçün təqdim edilən mətnin mənasını dərk etməyi problem, mətnin oxusunu isə problem həll etmə forması kimi dəyərləndirməli, məqsədə nail olmaq üçün fəaliyyətini düşünülmüş şəkildə təşkil etməli, yəni strategiyasını qurmalıdır. Oxuya strategiyalı yanaşma ona xidmət edir ki, şagird gözlənilən nəticəni mətnin oxusuna başlamazdan əvvəl aydın təsəvvür etsin. Şagird dəqiq bilməlidir:

- Hansı suallar cavablandırılmalıdır?
- Hansı plana əsasən oxu təşkil edilməlidir?
- Bu haqda artıq nələri bilir?
- Uğura nail olmaq üçün nələr etmək lazımdır?

Şagirdlər oxuduqları materiallar üzərində düşünməyi, məqsədə çatıb-çatmadıqları haqqında qərarlar qəbul etməyi, tapşırığı yerinə yetirməli, əldə edilmiş yeni bilikləri mövcud biliklərlə əlaqələndirməyi bacarmalıdırular.

MMV-nin bu bölməsində sizə mətnləri oxuma strategiyaları təqdim olunur. Müvafiq mətnlərə uyğun strategiyaları seçib, tətbiq edə bilərsiniz.

● **“Açar sözlərin tapılması”.** Şagirdlər öyrəniləcək mətni oxuyarkən mətnin mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaq üçün şagirdə kömək edir.

● **“İcmal tutma”** strategiyasından da istifadə etmək olar. Bu, əsasən mətni oxuyarkən zəif mənimşəyən şagirdlər üçün daha əlverişlidir. Şagird mətni oxuyur və əsas məqamları icmal halına salır. Bu da şagirdə mətni anlamağa kömək edir.

● **“Sualların tərtib edilməsi”.** Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlayırlar. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birilərinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar:

- Mətndə dəqiq cavabı olan;
- Cavabı mətnaltı mənada olan;
- Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn.

Suallar aşağıda təqdim edilən yollarla yaradılır.

- Əvvəlcə suallar tərtib edilir;
- Sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə, məntiqi ardıcılıqla düzülür.



**Anlayış təyinətmə.** Mətn oxunur, anlayışlar müəyyənləşdirilir. Mətinin məhiyyətini açan anlayışların məhiyyətini ön plana çəkilir və onlara aid nümunələr göstərilir. Məsələn,

● **Anlayış - Xəritə**

● **Xüsusiyyəti - Yer səthinin bütövlükdə və ya onun böyük hissələrinin ümumiləşdirilmiş şərti işaretli təsviri.**

**Nümunə: Siyasi xəritə, fiziki xəritə və s.**

**Müqayisə/Qarşılaşdırma strategiyası.** Bu strategiyani müxtəlif oxşar mövzular arasında və yaxud da bir mövzunun içində müxtəlif məlimatları müqayisə və qarşılaşdırma məqsədi ilə istifadə etmək olar. Məsələn: Azərbaycanın iri şəhərlərindən bəhs edən mətndə bunu belə tətbiq etmək olar.

**Mövzu:** Azərbaycanın iri şəhərləri

**Müqayisə olunacaq şəhərlər:** Bakı və Lənkəran

**Bunlar arasında hansı oxşar cəhətlər mövcuddur?** Onların hər ikisi Xəzər dənizinin sahilində yerləşir. Buradan gəlir əldə edirlər.

**Bakının Lənkərandan fərqli cəhətləri:** Paytaxt şəhəridir, Abşeron yarımadasında yerləşir, neft sənayesi şəhəridir.

**Lənkəranın Bakıdan fərqli cəhətləri:** Əyalət şəhəridir, Azərbaycanın cənubunda, Lənkəran ovalığında yerləşir, əsasən kənd təsərrüfatı zonasıdır.

**Nəticə:** Hər iki şəhər Xəzər dənizinin qərb sahilində yerləşir.

## Coğrafiya fənninin tədrisində istifadə olunan forma və üsullar barədə tövsiyələr

**Hörmətli müəllimlər!** Şagirdlərin dərs prosesində müxtəlif formada öyrənmələri, tədqiqat aparmaları daha effektiv nəticələr verir. Tədris prosesini aktiv şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək üçün təlim prosesində müxtəlif forma və üsullardan istifadə edilməlidir.

Müxtəlif formalarda aparılan dərslər şagirdləri stimullaşdırır, əlavə motivasiya yaradır. Coğrafiya fənnin tədrisində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv, qruplarla iş, cütlərlə iş və fərdi iş. Hər bir təlim forması dərsin məqsədində asılı olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur.

**Fərdi** öyrənmədə şagirdlər verilən tapşırıqları öz-özləri ilə çalışırlar. Bu tip öyrənmədə şagirdin rəqibi yalnız özüdür. Şagird məqsədə çatmağa çalışır. Bu formanın əsas xüsusiyyətlərindən biri odur ki, müəllim şagirdləri bir-biri ilə müqayisə etməsin. Müəllimin rolu burada dəstək verməkdən və yol göstərməkdən ibarətdir.

Əməkdaşlıq edərək öyrənmə hər şagird üçün əhəmiyyətli hesab edilir. Müxtəlif qabiliyyətli, öyrənmə formaları müxtəlif olan şagirdlərdən **qruplar** yaradılır və şagirdlər bu əsasda çalışırlar. Hər şagirddən digər şagidlərlə müsbət qarşılıqlı



ünsiyətdə olması gözlənilir. Şagirdlər fikirlərini mütləq bir-biriləri ilə paylaşırlar. Qrup üzvləri verilən tapşırıqları bir yerdə həll edirlər. Üzvlər bir-birilərinə dəstək verir, kömək edir, bir-birilərinin fikirlərini dəstəkləyirlər. Müəllim mühitin tənzimləyici və lazımlı olduğunda köməkçi, dəstəkləyici bir rolda çıxış edir.

Öyrənmə formalarından biri də **cütlərlə iş** formasıdır. Adından da məlum olduğu kimi, bu öyrənmə prosesində şagirdlər cütlərə bölünür və verilən tapşırıqlar bir yerdə həll olunur. Bu zaman cütlərdə birləşdirilmiş şagirdlərin səviyyəsi eyni olmalıdır. Verilən tapşırıqlar isə səviyyələrə görə müxtəliflik təşkil edir. Sinifdə olan cütlər müqayisə olanaq, fəal, tapşırığı tam və düzgün yerinə yetirən cütlər müqayisə olanaq, qaliblər elan oluna bilər.

**Kollektiv formalı** dərslərdə problem bir yerdə həll olunur, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyət yaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.

Təlim formaları ilə bərabər dərs üçün interaktiv təlim üsulları da müəyyənləşdirilir. Müxtəlif iş üsulları vardır. Lakin bu üsullar seçilərkən müəllim fənnin məqsədini, vəzifəsini, şagirdin yaş və inkişaf səviyyəsini, seçilmiş üsulun təlimin forması ilə vəhdət təşkil etməsini, dərsdə veriləcək bilik və bacarıqların həcmini, üsulun tətbiqinə sərf olunacaq vaxtı, məşğələ keçiriləcək kabinetin şəraitini nəzərə almmalıdır.

#### **Vəsaitdə bir neçə üsul haqqında məlumat vermək istərdik:**

**1. “6 düşüncə papağı”** (Six Thinking Hats) Edvard de Bono tərəfindən işlənmiş ən məhşur düşüncə üsullarından biridir. Bu üsulun əsasında paralel düşüncə dayanır. Hər hansı bir məsələni 6 müxtəlif düşüncə ilə müzakirə etmək üçün çox maraqlı üsuldur. Şagirdlərin düşünməsi, müzakirə aparması, müəyyən hadisəni analiz etməsi, qiymətləndirməsi onların təhsilə marağını artırır, təfəkkürlərini inkişaf etdirir.

De Bono düşüncəni 6 hissəyə bölmər və hər birini digərlərindən ayırrı. Hər bir düşüncə yönü müxtəlif rənglərdə şlyapalarla təmsil olunur. Nəyə görə məhz papaq? Çünkü papaqları taxıl çıxarmaq çox asandır. İnsan düşüncəsi də müxtəlif olur və onu tez-tez dəyişə bilir. Papaqların hər rənginə uyğun funksiyaları vardır. Müəyyən rəngdə papğı taxdıqda düşüncələr lazımı istiqamətə yönəlir. Papaqları dəyişdikdə isə eyni məsələyə müxtəlif rakurslardan baxırlar. Bu zaman şagird məsələni tam əhatə edə bilir. Bu metod dərsi rəngarəng və maraqlı edir. Üsulun tətbiqi zamanı bütün rənglərdən eyni anda istifadə etmək vacib deyil, bu artıq müəllimin öz fantaziyası və peşəkarlığından asılıdır.

#### **Papağın hər bir rəngin öz funksiyası və mənası vardır.**

 Ağ papaq. Obyektivlik simvoludur. Ağ papağı taxanlar yalnız faktlarla və rəqəmlərlə danışırlar. Onlar emosiyalardan uzaq olmalı, hissələrə qapanmamalıdır.

 Qara papaq. Qara papaq əsl tənqidçidir. Bu papağı taxanlar hər şeyi qara rəngdə görməlidirlər. Hər zaman çatışmazlıqlar axtarır, sözlərə və rəqəmlərə inanmırlar.



 Sarı papaq. Qara papağın əksidir. Sarı papaq bizdən məsələnin üstünliliklərinə diqqət etməyi, ideyanın pozitiv tərəflərini vurğulamağı tələb edir. Sarı papağı taxan optimist olmalıdır, yalnız fikrini əsaslandırmalıdır.

 Yaşıl papaq. Yaşıl papaq yaradıcı axtarışdadır. Yaşıl papaqda şagird yeni ideyaların generatoru olmalı, alternativlər axtarmalıdır.

 Qırmızı papaq. Qırmızı papaqlı şagird emosiyalara qapılır. Qırmızı papaqlı şagird fikirlərini subut etmir.

 Gök papaq. Gök papaq analistik və moderatordur. O, digərlərindən fərqlənir, özü işləmir, digərlərinə rəhbərlik edir. Bu papaq fikir prosesini idarə edir, hamını ortaq fikrə gətirib çıxarır. O, dirijora bənzəyir, fikirləri dinləyir.

Müəllimin məqsədindən asılı olaraq fikir müxtəlifliyinə, şagirdlərin düşün-cələrinin inkişafına görə papaqlar dəyişdirilə bilər.

## 2. BİBÖ - Bilirəm/İstəyirəm bilim/Öyrəndim

BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:

1. Problem müəllim tərəfindən elan edilir.
2. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: Bilirəm/İstəyirəm bilim/Öyrəndim
3. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
5. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.

Bildiklərim	İstəyirəm biləm	Öyrəndiklərim

## 3. İNERT

Fəal təlim metodlarından biri kimi, coğrafiya fənninin tədrisində «Səmərəli Mütaliə və yazı üçün interaktiv Qeydetmə Sistemi» - dən ( İNERT) geniş istifadə olunma imkanları vardır. Bu metod dərslikdəki mətnin aktiv fəaliyyətlə, yəni şagirdin öz münasibətini bildirərək oxunmasıdır. Şagird mövzudakı fikirlərə olan münasibətlərini qəbul olunmuş işarələrlə («V» - bu məlumat mənə tanış idi, «-»-bu informasiya mənim əvvəllər bildiyimi rədd edir, «+» -bu informasiya mənim üçün yenidir, «?» -bu məsələyə dair əlavə məlumat almaq istərdim) bildirir. Dərslik mətni oxunduqdan sonra ümumiləşmələr aparılır və qeyd olunur.



«V»	«- »	«+»	«?»

İlk növbədə məlum biliklər təsdiq edilir, yeni bilik və informasiyaları öyrənmək üçün gələcək fəaliyyət planlaşdırılır.

#### **4. Venn diaqramı**

Hər hansı iki mövzunun (informasiyanın, coğrafi məlumatın, anlayışın, obyektin və s.) müqayisəli səciyyəsini əks etdirən «Venn diaqramı»-nın tətbiq edilməsi tədris baxımından çox maraqlıdır. İki mövzunun oxşar və fərqli cəhətlərinin üzə çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə cəlb edir, -onlarda qoyulmuş məsələnin daha çox cəhətli müzakirəsini tələb edir.

#### **Klaster (şaxələndirmə)**

Müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayışla bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlərlə xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur. Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.

#### **5. Karusel**

Metodun məqsədi:

1. Qısa vaxt ərzində interaktiv şəkildə məzmunu əhatəli keçmək, hər bir şagirdin bütün məsələlərin həllində iştirakına nail olmaq.
2. Məntiqi, tənqidli və müstəqil düşünməni inkişaf etdirmək.
3. Fərdi və qrup məsuliyyətini inkişaf etdirmək
4. Ünsiyyət və qrupdaxili qarşılıqlı əlaqə hissələrini inkişaf etdirməkdir.

Müəllim öyrənməli mövzuya dair 4 və ya 5 açıq sual və ya tapşırıq seçir. Sınıf 4 və ya 5 qrupa bölür və hər qrupa 1 suala aid cavab yazmayı tapşırır. Vaxt müəyyən olur (təxminən 5 dəqiqə). Vaxt qutardıqdan sonra hər qrup öz yazdıqları iş vərəqini yanındakı qrupa (saat əqrəbi istiqamətində) ötürür və öz növbəsində digər qrupdan onların iş vərəqəsini alır. Hər qrup bu iş vərəqlərində olan yazıları nəzərdən keçirir və öz əlavələrini edir.

Bu proses o vaxta qədər təkrarlanır ki, bütün qruplar bütüb iş vərəqlərini nəzərdən keçirib əlavələr etsinlər. Sonda iş vərəqi ilkin qrupa qayıtdıqdan sonra təqdimatlar başlayır. Şagirdlər ümumiləşdirmələr aparırlar.

#### **6. Diskusiya**

Diskusiya prosesində şagirdlər müzakirə olunacaq məsələ barədə öz fikirlərini söyləmək, baxışlarını əsaslandırmaq, faktları təhlil etməyi öyrənirlər. Diskussiya aparmağın aşağıdakı qaydaları vardır:



Eyni vaxtda yalnız bir nəfərin danışması  
Danışanı dinləmək  
Sözü kəsməmək  
Danışanı deyil, fikri tənqid etmək  
Reqlamenti nəzərə almaq  
Heç kəsi lağa qoymamaq  
Söz demək istədikdə əl qaldırmaq və s.

## 7. Dəyirmi masa

Dəyirmi masa –metodu bütün fənlərin tədrisində uğurla tətbiq oluna bilər. Sınıf şagirdləri qruplara bölünür, hər birinə rəngli qələm verilir. Müəllim mövzu ilə əlaqədar aq vərəqdə bir söz yazır. Sonra vərəqi sol tərəfdəki qonşusuna ötürür. Qeyd olunan fikrə hər şagird yeni mülahizə əlavə etməlidir.

## 8. Layihələrin hazırlanması

Mövzu seçilir. İşin müddəti, istifadə olunacaq mənbələr, ədəbiyyat, şəkillər müəyyən olunur. Layihənin icrası zamanı müəllim nəzarət edir, yol göstərir. Şagirdlər layihə üzərində müstəqil işləyirlər. Layihə hesabat, xəritə, şəkil, fotosəkil, cədvəllər, illüstrasiya formasında təqdim oluna bilər. Layihələr qiymətləndirilir.

## 9. Anlayışın çıxarılması

Bu üsul oyun-tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır. Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayırlar. Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacanın tapılıb-tapılmamasını hamiya çatdırır və kartoçkalarda yazılın sözləri açıqlayır.

## 10. Söz assosiasiyları

Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır. Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.

## 11. Qərarlar ağacı

- Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yollan araşdırmaq və təhlil etmək məqsədi daşıyır.
- Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4-6 nəfərdən ibarət



qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklerini və çatışmazlıqlarını təhlil edir, onları "+" və ya "-" işarəsinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür.

- Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümumiləşdirmək üçün müzakirə aparır.

Problem			
Problemin həlli yollarının mənfi və müsbət tərəfləri	Problemin həlli yolları		
	1-ci həll yolu	2-ci həll yolu	3-cü həll yolu
Qərar			

Coğrafiya fənni üzrə təlimin təşkili formaları tədris prosesi üçün seçilmiş üsulların sayını artırmaq olar. Nəzərə almaq lazımdır ki, müəllimlər hər hansı fəal təlim üsulunu dərs prosesinə tətbiq edərkən yaradıcı şəkildə onu zənginləşdirmək və ya sinfin səviyyəsindən asılı olaraq sadələşdirmək və eləcə də, mövzu seçimində tam sərbəst olmaq hüququna malikdirlər.

### İllik planlaşdırmanın aparılmasına dair tövsiyələr və nümunələr

**Hörmətli müəllimlər!** Planlaşdırma məqsədə çatmaq üçün, gələcəkdə tətbiq olunacaq bir sıra qərarların əvvəlcədən hazırlandığı bir sənəddir. Müəyyən zamanlarda reallaşdırılacaq hədəflərə sahib olmaq üçün əvvəlcədən nəticəyönümlü planlaşdırma aparmaq vacibdir.

Planlaşdırma "hara və necə gedəcəyik?" suallarına cavab verərək hazırlanmalıdır. Başqa ifadə ilə desək, müəyyən hədəfə çatmaq üçün, əlindəki imkan və vasitələrdən istifadə etməklə qərarların verilməsidir.

Planlaşdırma müəllimin şagirdi müəyyən müddət ərzində, müəyyən hədəflərə çatdırmaq üçün fəaliyyətlərinin məcmusudur. Müəllimin bir il boyu həyata keçirəcəyi bütün fəaliyyətləri yadında saxlaması mümkünüszdür. Plan hazırlayan müəllim hansı fəaliyyəti nə zaman və necə həyata keçirəcəyini bilir və özünü hazır hisz etdiyindən



rahatdır. Plan məqsədə qısa və doğru yoldan çatmaqdə ən böyük faktordur. Planlı iş müəllim və şagiirdi dağınıqlıqdan xilas edir, onlara inam qazandırır. Planlaşdırma müəllim təlim-tədris prosesində nəyi? nə üçün? necə? öyrədəcəyini düşünməsinin səmərəsini artırır. Əvvəlcədən hazırlanmış düzgün planlaşdırma müəllim və şagirdə nizamlı və birlikdə iş vərdişi qazandırır. Planlaşdırma lazımlı olduğunda yer və zaman görə dəyişdirə bilinər bir sənəddir.

Təhsildə planlaşdırma perspektiv (illik) və gündəlik (cari) olmaqla 2 növdə müəyyənləşdirilmişdir.

Perspektiv planlaşdırma müəllimin bir il müddətində proqrama (kurikulum) uyğun olaraq tədris edəcəyi mövzuları hansı günlərdə, neçə saat, hansı resurslarla tədris edəcəyi, inteqrasiya etdiyi fənləri və şagirdləri hansı qiymətləndirmənin üsul və vasitələri göstərməklə hazırlanan bir planlaşdırmadır. Bu planlaşdırma dərs ili başlayanda müəllim tərəfindən hazırlanaraq, təsdiq olunmaq üçün məktəb rəhbərliyinə təqdim olunur.

Perspektiv planlaşdırma hazırlayan müəllim əvvəlcə dərs deyəcəyi sinflə, fənn üzrə programla, məktəbin maddi-texniki bazası və yerləşdiyi ətraf mühitlə tanış olmalıdır.

Perspektiv planlaşdırma hazırlamaq üçün müəllimdə bir neçə bacarığın olması vacibdir. Tədris vahidi və mövzuların ardıcılığının düzgün müəyyənləşdirilməsi mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcılığı müəyyənləşdirərkən bir neçə prinsiri nəzərə almalıdır. Bu prinsiplər məzmun ardıcılığı baxımından sadədən mürəkkəbə, asandan çətinə doğru getmək, məntiqi və xronoloji ardıcılıq olmalıdır.

Planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan ikincisi mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən etməkdir. Coğrafiya fənninin bir çox fənlərlə inteqrasiyası mümkündür. Coğrafiya müəllimi planlaşdırma apararkən tədris etdiyi mövzunun digər fənlərdəki bu və ya digər mövzu ilə inteqrasiya imkanlarını müəyyən etməlidir.

Mövzuya uyğun resursların seçilməsi perspektiv planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan biridir. Müxtəlif herbarilər, coğrafi şəkillər, susurlar, planşet, kompas, termometr, fluger və digər əyani vəsaitlər coğrafiyanın tədrisində mühümdür. Coğrafiya fənnin tədrisində ən mühüm əyani vəsait isə müxtəlif məzmunlu xəritələr, atlaslar və qlobuslardır.

Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaqdır. Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş vaxtı artırıb, azaltmamaq şərti ilə müəllim mövzuların çətinlik dərəcəsinə görə onlara verilən vaxtı özü müəyyənləşdirmə bacarığına malik olmalıdır.

Plan hazırlayarkən həddindən artıq kitaba bağlı qalınmamalı və plan elastik olmalıdır. Plana daxil olunan detallar nə çox qısa, nə də çox uzun olmamalıdır, müəllim şagirdlərə göstərişlər verəcək xüsusiyyətdə olmalıdır.



Məzmun standartı	Tədris vahidi	Mövzu	İnteqrasiya	Qiymətləndirmə	Saat	Tarix
1.1.1.	COĞRAFİ BİLİKLƏRİN İNKİŞAF TARİXİ	Coğrafiyanın öyrənilməsinin əhəmiyyəti	Üt. 2.1.1.;2.1.2.İnf. 3.3.1.	Formativ qiymətləndirmə əks əlaqə yazılı formada	1	
		Yer haqqında ilkin biliklərin toplanması		Formativ qiymətləndirmənin verbal qiymətləndirmə üsulu	1	
		Orta əsrlərdə coğrafi biliklərin inkişafı		Formativ qiymətləndirmə Özünüqiymətləndirmə vərəqələri	1	
		Materiklərin və okeanların kəşf edilməsi		Formativ qiymətləndirmə Fəaliyyət disrikiptorları	1	
		Azərbaycanın coğrafiyasının öyrənilməsi və coğrafi biliklərin inkişafı		Formativ qiymətləndirmə Fəaliyyət disrikiptorları	1	
		KSQ-1			1	



1.3.1.	YER SƏTHİNİN TƏSVİRİ	Üfüq və onun cəhətləri. Azimut.		Formativ fəaliyyət göstərisciləri	1	
1.3.2.		Miqyas		Formativ fəaliyyət göstəriciləri	1	
		Yer səthinin təsviri formaları. Qlobus		Formativ fəaliyyət göstəriciləri	1	
		Məhəllin planı və şərti işarələr		Formativ fəaliyyət göstəriciləri	1	
		Praktiki iş. Ərazinin planının tərtib edilməsi.		Formativ ozünü-qiyamətləndirmə	1	
		<b>KSQ-2</b>			1	
1.2.1		Coğrafiya xəritələri və onların əhəmiyyəti.			1	
		Meridianlar və paralellər			1	



		Xəritələr coğrafi informasiya mənbəyidir.			1	
		Praktiki iş. Kontur xəritələrdən istifadə edilməsi və onlar üzərində iş			1	
		<b>KSQ-3</b>			1	
1.2.1. 1.2.2.	<b>GÜNƏŞ SİSTEMİNİN QURULUŞU VƏ YER PLANETİ</b>	Kainat və günəş sistemi		formativ qiymətləndirmənin əks əlaqə üsulunun yazılı forması	1	
		Günəş sisteminə daxil olan planetlər	F.1.1.3	Formativ fəaliyyət göstəriciləri	1	
		Yerin Günəş sisteminə mövqeyi və fərqli xüsusiyyətləri		Formativ fəaliyyət göstəriciləri	1	



		Yerin öz oxu ətrafında hərəkəti		Formativ fəaliyyət göstəriciləri	1	
		Yerin Günəş ətrafında hərəkəti və onun nəticələri		Formativ fəaliyyət göstəriciləri	1	
		Praktiki iş. Fəsillərin dəyişməsi və onların əsas nəticələrinin müəyyən edilməsi		Formativ , özünüqiyətmə- ləndirmə	1	
		<b>KSQ-4</b>			1	
1.2.1. 1.2.2.	LİTOSFER	Yerin daxili quruluşu.	F1.1.1.;2.1.1. H-b.1.1.1.	Formativ fəaliyyət göstəriciləri	1	
		Dağ sükurları və minerallar		Formativ, özünüqiyəmə- ləndirmə	1	
		Yer qabığının hərəkəti. Vulkanlar və zəlzələlər		Formativ fəaliyyət göstəriciləri	1	



		Yer səthinin relyefi. Qurunun dağları və düzənlikləri.		Formativ, özünüqiyət- ləndirmə	1	
		Aşınma və dağ süxurlarının dəyişməsi		Formativ fəaliyyət göstəriciləri	1	
		Praktiki iş. Fiziki xəritələrdə relyefin oxunması		Formativ fəaliyyət göstəriciləri	1	
		<b>KSQ-5</b>			1	
2.1.1. 2.1.2.	ATOMOSFER	Atmosferin əhəmiyyəti və quruluşu.		Formativ fəaliyyət göstəriciləri	1	
		Havanın temperaturu		Formativ, özünüqiyət- ləndirmə	1	
		Külək və onun növləri		Formativ fəaliyyət göstəriciləri	1	



		Havada su buxarı. Nisbi və mütləq rütubətlilik. Buludlar	F.1.1.4.;2.1.1.;2.1.2	Formativ fəaliyyət göstəriciləri	1	
		Atmosfer yağıntılar		Formativ, özünüqiyətmələndirmə	1	
		Hava və onun elementləri		Formativ fəaliyyət göstəriciləri	1	
		Meteoroloji stansiyalar və burada toplanan məlumatlar.		formativ qiymətləndirmə verbal qiymətləndirmə	1	
		Praktiki iş. Hava üzərində müşahidə aparılması		Formativ, özünüqiyətmələndirmə	1	
		<b>KSQ-6</b>			1	
2.1.5. 2.1.6.		Hidrosfer və onun əhəmiyyəti		Formativ fəaliyyət göstəriciləri	1	



		Dünya okeanı və onun öyrənilməsi.	F.2.1.1.	Formativ fəaliyyət göstəriciləri	1	
		Dünya okeanı və onun hissələri		Formativ, özünüqiyətmə-ləndirmə	1	
		Təbiətdə suyun dövranı		Formativ, özünüqiyətmə-ləndirmə	1	
		Dünya okeanında quru sahələri		Formativ fəaliyyət göstəriciləri	1	
		Quru suları və onların qidalanması		Formativ fəaliyyət göstəriciləri	1	
		KSQ-7			1	
2.1.7. 2.1.8	BIOSFER	Biosfer anlayışı	B.1.1.1.;4.1.1.;	Formativ fəaliyyət göstəriciləri	1	
		Torpaq		Formativ fəaliyyət göstəriciləri	1	
		Bitki və heyvanlar aləminin müxtəlifliyi		Formativ, özünüqiyətmə-ləndirmə	1	



		Dünyanın meşə qurşaqları		Formativ fəaliyyət göstəriciləri	1	
		İnsanların təbiətə təsiri və biosferin mühafizəsi		Formativ fəaliyyət göstəriciləri	1	
		Praktiki iş. Bitki kolleksiyalarının toplanması. Herbari hazırlanması		Formativ fəaliyyət göstəriciləri	1	
		KSQ-8			1	
3.1.1. 3.2.1. 3.1.2. 3.2.2.	DÜNYA ÖLKƏLƏRİ VƏ XALQLARIN YERLƏŞMƏSİ	Ölkələrin siyasi xəritədə yerləşməsi	A-t.3.1.1. H-b.2.1.1. Inf.3.3.1.	Formativ, özünüqiyətləndirmə	1	
		Dünya ölkələrinin yaranması və müxtəlifliyi		Formativ, özünüqiyətləndirmə	1	
		Dünya əhalisinin sayı və tərkibi		Formativ fəaliyyət göstəriciləri	1	



		Əhalinin yerləşməsi. Yaşayış məskənlə- rinin formaları		Formativ, özünüqiyəmət- ləndirmə	1	
		Azərbaycan Respublikası və onun qonşu ölkələrə görə mövqeyi		Formativ, özünüqiyəmət- ləndirmə	1	
		Praktiki iş. Dünya ölkələri və iri şəhərlərin xəritədə təsviri		Formativ, özünüqiyəmət- ləndirmə	1	
		<b>KSQ-9</b>			1	
3.2.3. 3.2.4 3.2.5.		Təsərrüfat sahələri və onların inkişafının əsas mərhələləri.			1	
		Əmək bölgüsünün formalaşması. Xammal və məhsulların müxtəlifliyi.		Formativ, özünüqiyəmət- ləndirmə	1	





## Gündəlik planlaşdırma aparılmasına dair təsviyələr və nümunələr

**Hörmətli müəllimlər!** Gündəlik plan ən əhəmiyyətli mövzuların öyrədilməsini asanlaşdırır, zamanı yaxşı qiymətləndirməyə imkan verir, müəllimin fəaliyyətini göstərən sənəd xüsusiyyəti daşıyır və dərslərin bir-biri ilə əlaqələndirilməsini, dərslərdə davamlılığı və bütövlüyü təmin edir.

Gündəlik plan illik planda nəzərdə tutulmuş hər hansı bir mövzunun tədrisi prosesinin planlaşdırılmasıdır. Bu planda fənn üzrə məzmun stnadartlarını reallaşdırmaq üçün təlim nəticələri, iş forması və üsulları, resurslar, integrasiya, motivasiya, tapşırıqlar, məlumatların mübadiləsi və müzakirəsi, qiymətləndirmə kimi komponentlər daxilidir.

Gündəlik plan hazırlayarkən səhv etməmək üçün müəllimlərin bir neçə məsələyə diqqət etmələri vacib hesab edilir. Müəllim şagirdlərdə fərdi fərqliliklərə diqqət yetirməlidir. O, hər uşağın dəyişik maraq, ehtiyac və qabiliyyətləri olduğunu nəzərdən qaçırmamalı, eyni davranış və ya öyrənmə vəziyyətini hər şagirddən eyni şəkildə istəməməli və planını ona görə hazırlamalıdır.

Gündəlik planlaşdırma hazırlayarkən müəllimin birinci işi mövzunun **standarta uyğunluğunu** müəyyənləşdirməkdir. Standart müəyyənləşəndən sonra, ona uyğun dərsin məqsədləri çıxarılır. Artıq standarta və öyrənilən mövzuya uyğun **təlim nəticəsi** (məqsəd) yazılar, müəllimə deyil, şagirdə yönəlməlidir. Əgər müəllim dərsin məqsədini şagirdin maraqları üzərində qurarsa uğurlu və nəticəyönümlü təlim təşkil edə bilər.

Şagirdi təlimə cəlb etməyin bir yolu mövzuya və məqsədə uyğun **fəal təlim forma və üsullarından** yerində istifadə edilməsidir.

Müəllim dərsin birinci və ən mühüm mərhələsi olan **motivasiyanı** elə qurma-lıdır ki, şagirdi təlimə cəlb edə bilsin. Bu mərhələdə müəllim məsələdəki ziddiyətləri qabartmaqla müxtəlif baxışların və variantların toqquşmasından yaranan vəziyyət əsasında sual qoyaraq şagirdləri düşünməyə hazırlayır. Motivasiya ilk növbədə tədqiqat üçün həm mümkün, həm də şagirdin öz bacarığını və qabiliyyətini həyata keçirilməsinə imkan verən, onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır.

İkinci mərhələdə motivasiyadan çıxan fərziyyələr dəqiqləşdirildikdən sonra artıq **tədqiqat işinə** başlamaq olar. Tədqiqat müxtəlif formalarda – bütün siniflə birlikdə, kiçik qruplarda, cütlükler şəklində və ya fərdi şəkildə aparıla bilər. İrəli sürülmüş problemin həlli üçün müxtəlif variantlardan, həm də özündə yeni suallar və yeni informasiyalar daşıyan iş vərəqlərindən istifadə olunur. İş vərəqlərində verilən tapşırıqlar birbaşa problemin həlli üçün “açar” rolunu oynayır. Şagirdləri araşdırma-sövq edən və inkişaf etdirəcək tapşırıqlar təqdim edilməli, lakin şagirdlərin potensial imkanlarını aşan tapşırıqlar verməməlidir. Şagirdlərə verilən hər cür araştırma və tapşırığa mütləq nəzarət etməlidir. Tapşırıq şagird səviyyəsindən nə artıq, nə də əskik olmamalıdır.



**Məlumat mübadiləsi** üçüncü mərhələdə aparılır. Qoyulmuş tədqiqat sualının cavabını tapmaq istiqamətində görülən işlər tədqiqat iştirakçlarını bir-birinin dəlillərini dinləmək zərurəti qarşısında qoyur.

Dərsin dördüncü mərhələsində **məlumatın müzakirəsi** prosesi başlayır. Bu ən mürəkkəb mərhələdir. Belə ki, bu mərhələdə təfəkkürün müxtəlif növlərinin səfərbərliyə alınması baş verir. Müəllim bu mərhələdə fasilitasiya funksiyasını yerinə yetirir. Əldə olunmuş faktlar sistemləşdirilir və əlaqələr aşkarılar.

Beşinci mərhələ **ümumləşdirmə və nəticələrin çıxarılması** mərhələsidir. Müəllim qazanılmış biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar əsasında biliklər və informasiyalar sistemləşdirilir. Şagird əldə etdiyi bilikləri, gəldiyi nəticəni, irəli sürülmüş fərziyyələrlə tutuşdurur.

Dərsin altıncı mərhələsində qiymətləndirmə və ya refleksiya prosesi başlayır.

**Məzmun xətti:** Coğrafi mövqe

**Məzmun standartı:** 1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir.

**Mövzu:** Yer haqqında ilkin biliklərin toplanması

**Təlim nəticəsi:** Yer haqqında ilkin coğrafi biliklərin toplanmasını şərh edir.

**Fənlərarası integrasiya:** Ü.t. 2.1.1.; 2.1.2. İnf. 3.3.1.

**Oxu staratergiyası:** Açıar sözlərin tapılması



**İş forması:** kollektiv, kiçik qruplar

**İş üsulu:** müakirə, sual-cavab, Venn diaqramı

**Resurslar:** dərslik, şəkillər, iş vərəqləri, markerlər

**Dərsin gedişi:**

**Motivasiya:** Şagirdlərə aşağıdakı şəkilləri göstərilərək yönəldici suallar verilir:



**Yönüldicili suallar:**

- *Şəkilə baxdıqda sizdə hansı təsəvvürlər yaranır?*
- *Sizcə, Yer kürəsinin hansısa bir heyvanın üzərində yerləşməsi mümkündürmü?*
- *Nəyə görə qədim insanlar yer kürəsinin hansısa bir heyvanın üstündə təsəvvür edirdilər?*



Şagirdlərin fərziyələrini aldıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat sualı:


- ***Yer haqqında ilkin coğrafi biliklərin toplanmasının əhəmiyyəti nədir?***

Şagirdlər tədqiqata başlamazdan əvvəl mətni oxumalıdır. Mətni oxumaq üçün müxtəlif strategiyalardan istifadə etmək olar. Bu mətn üçün “Açar sözlərin tapılması” strategiyası seçilə bilər. Şagirdlər mətni hissə-hissə oxuyur, mətnin mahiyyətini açan açar sözləri tapdılqca onu söyləyir, müəllim sözləri lövhəyə yazır. Tapılmış açar sözlərlə bağlı şagirdlərə suallar ünvanlanır. Məsələn, açar söz kimi “təbiəti öyrənmək” qeyd olunursa, müəllim şagirdlərə “Təbiəti öyrənmək insanların nəyinə lazım idi?” sualını ünvanlaya bilər.

Tədqiqatın aparılması mərhələsində şagirdlər qruplara bölünür və onlara iş vərəqlərində tapşırıqlar verilir.

### I qrup:

1. Qədim insanlar yaşayış yerini necə seçirdilər?
2. Venn diaqramına əsasən qruplaşdırın:



1. İlk dəfə coğrafiya terminini işlətmüşdür.
2. Tərtib etdiyi xəritədə daha geniş vermişdir.
3. Avropa, Asiya və Afrikanın şimalını təsvir etmişlər.
4. Yerin ilk dəfə ölçülərini hesablamışdır.
5. Xəritənin üzərində paralel və meridianlar çəkilmişdir.
6. Coğrafiya elminin inkişafında xidmətləri olmuşdur.

### II qrup:

1. İnsanlara ətraf əraziləri öyrənmək nə üçün lazım gəldi?
2. “Ptolomeyin təsəvvürlərinə görə kainatın mərkəzində Yer kürəsi, onun ətrafinda Günəş və digər planetlər fırlanır” ifadəsinə əsasən sxematik olaraq təsvir edin.

### III qrup:

1. Qədim xəritələrdə hansı ərazilər təsvir olunmuşdur?
2. Müasir xəritə ilə qədim xəritəni müqayisə edin. Oxşar və fərqli cəhətlərini yazın.

**Məlimat mübadiləsi** mərhələsində şagirdlər hazırladıqları tapşırıqları təqdim edilər. Qruplar əvvəlcədən hazırlanmış meyarlara görə -,+ işaretləri ilə qiymətləndirilir.



**Məlumat müzakirəsi** zamanı müəllim şagirdlərin mövzunu necə anladıqlarını müəyyənləşdirmək məqsədilə suallar verir:

- İnsanlar yer haqqında ilkin bilikərini necə təsvir edirdilər?
- Qədim dövlətlər hansılardır və onların yaranmasına səbəb nə oldu?
- Nəyə görə Yer okean sahillərində yaşayan insanların təsəvvüründə balıq üzərində idi?
- Yerin kürə formasında olması qənaətinə ilk dəfə kim gəldi və nə səbəbdən belə düşündü?

Nəticə və ümumiləşdirmə mərhələsində yenidən tədqiqat sualına qayıdır, qazanılmış biliklər ümumiləşdirilir.

- ✓ Qədim dövlətlərə Misir, Babilistan, Yunanistan, Roma, Çin və Hindistan aiddir
- ✓ Yerin formaları haqqında müxtəlif fərziyyələr mövcuddur
- ✓ İlk insanlar ətrafda gordüklərini qayaüstü rəsmlərdə təsvir edirdilər
- ✓ O dövrə qədər toplanmış coğrafi biliklər əsasında Eratosfen "Coğrafiya" adlı kitab hazırlanmışdır.
- ✓ K.Ptolomeyin irəli sürdüyü fikirlərə görə Yer kainatın mərkəzində dayanır, Günəş və digər planetlər onun ətrafında fırlanır.

Qiymətləndirmə formativ qiymətləndirmənin verbal qiymətləndirmə üsulundan istifadə etmək məqsədə uyğundur. Verbal qiymətləndirmə zamanı müəllim afərin; təşəkkür edirəm; çalışqanlığın xoşima gəlir; düzgün cavaba görə təşəkkür edirəm; məqsədinə nail olacaqsan; yaxşı, gəl birlikdə edək; sən bacarıqlısan; afərin, tapşırığı düzgün yerinə yetirmisən, suali dolğun və düzgün cavablandırırsan; nəticəni düzgün almışan və s. ifadələrdən istifadə edir, fəaliyyətinin məqsədə uyğun istiqamətləndirilməsi üçün ona müvafiq məsləhət verir. Oz formativ dəftərində də şagirdin qarşısında bu sözləri qeyd edir.

**Məzmun xətti:** Təbiət

**Məzmun standartı:** 2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.

**Mövzu:** Yer qabığının hərəkəti. Vulkanlar və zəlzələlər.

**Təlim nəticəsi:** Yer qabığının hərəkəti, vulkanlar və zəlzələləri şərh edir

**Oxu staratergiyası:** Ardicilliq forması

**Fənlərarası integrasiya:** F.1.1.1.;2.1.1.;H-b.1.1.1.

**İş forması:** kollektiv, kiçik qruplar

**İş üsulu:** müzakirə, sual-cavab

**Resurslar:** dərslik, iş vərəqləri, marker

**Dərsin gedişi:**

**Motivasiya:**

- Yer kürəsində təhlükəli təbiət hadisələri hansılardır?
- Fikrinizcə, zəlzələ və vulkanların yaranma səbəbləri nədir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan edilir.

**Tədqiqat sualı:**

- **Yer qabığının hərəkəti, vulkanlar və zəlzələlər nədir və necə baş verir?**



Şagirdlər tədqiqata başlamazdan əvvəl mətni oxumalıdır. Mətni oxumaq üçün müxtəlif strategiyalardan istifadə etmək olar. Bu mətn üçün “Ardıcılıq forması” seçilə bilər. Mətn oxunduqca əsas məsələlər haqqında sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimsəməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.


**Tədqiqatın aparılması** mərhələsində şagirdlər qruplara bölünür, onlara iş vərəqləri paylanır.

**I qrup:**

1. Vulkan püskürməsi nəticəsində səthə çıxan qaynar kütlənin yaranmasına səbəb nədir?
2. Mətndə adları çəkilən fəaliyyətdə olan və sönmüş vulkanları xəritədə göstərin. Onların adını kontur xəritədə qeyd edin.

**II qrup:**

1. Zəlzələlərin dünyanın hansı ərazilərində baş verməsini xəritəyə görə müəyyənləşdirin.



Sakit okean sahilı  
Alp-Himalay qurşağı  
Orta okean dağları

2. Qeyzerlər və isti bulaqlardan hansı məqsədlər üçün istifadə edilir? Dünyada qeyzerlər hansı ölkələrdə daha çoxdur və bunun səbəbi nədir?

**III qrup:**

1. Vulkanın şəklini çəkin, onun hansı elementləri vardır, elementləri şəkildə qeyd edin.
2. Cədvəli müvafiq doldurun.

Nö	Vulkanın adı	Fəaliyyətdə olan / sönmüş	Ölkə

Məlumat müzakirəsi zamanı müəllim şagirdlərin mövzunu necə anladıqlarını müəyyənləşdirmək məqsədilə suallar verir:

- Zəlzələ və vulkanların baş verməsini əvvəlcədən xəbər vermək mümkün-dürmü? Niyə?
- Vulkanizm nədir?



- Zəlzələnin baş verdiyi yerlər necə adlanır?
  - Hiposentr və episentr nədir?
  - Qeyzərlər və isti bulaqların yaranma səbəbləri hansılardır?
- Nəticə və ümumiləşdirmə mərhələsində yenidən tədqiqat sualına qayıdır, qazanılmış biliklər ümumiləşdirilir.
- ✓ Yerin dərin qatlarında yüksək temperatur nəticəsində ərimiş maddələrin səthə çıxır və vulkan əmələ gəlir.
  - ✓ Vulkanın elementləri: maqma, vulkan boğazı, lava, vulkan krateri
  - ✓ Fəaliyyətdə olan vulkanların çoxu Sakit okean sahillərində yerləşir.
  - ✓ Yerin dərin qatlarından fasilələrlə fəvvarələr şəklində səthə çıxan qaynar sular və buxara qeyzərlər deyilir.
  - ✓ İsti bulaqlar və qeyzərlərin müalicəvi əhəmiyyəti vardır.

**Qiymətləndirmə** apararkən müəllim şagirdləri **Yer qabığının hərəkəti, vulkanlar və zəlzələləri şərh etmə** meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edilir.

**Məzmun xətti:** Cəmiyyət

**Məzmun standartı:** . 3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir

**Mövzu:** Dünya əhalisinin sayı və tərkibi

**Təlim nəticəsi:** Dünya əhalisinin sayı və tərkibini təsvir edir

**Oxu staratergiyası:** Ardıcılıq forması

**Fənlərarası integrasiya:** İnf.3.3.1.

**İş forması:** kollektiv, kiçik qruplar

**İş üsulu:** müzakirə, sual-cavab

**Resurslar:** dərslik, iş vərəqləri, marker

**Dərsin gedisi:**

**Motivasiya:**

- Fikrinzcə, müxtəlif ölkələrdə yaşayan insanlar da fərqlənir?
- İnsanlar hansı xüsusiyyətlərinə görə fərqlənə bilər?
- Bu fərqli xüsusiyyətlər hansı səbəblərdən yaranır?

Şagirdlərin fərziyələri alındıqdan sonra tədqiqat sualı elam edilir.

**Tədqiqat sualı:**

**- Dünya əhalisinin sayı və tərkibi necə dəyişir?**

Şagirdlər tədqiqata başlamazdan əvvəl mətni oxumalıdır. Mətni oxumaq üçün müxtəlif strategiyalardan istifadə etmək olar. Bu mətn üçün "Ardıcılıq forması" seçilə bilər. Mətn oxunduqca əsas məsələlər haqqında sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimseməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.

**Tədqiqatın aparılması** mərhələsində şagirdlər qruplara bölünür, onlara iş vərəqləri paylanır.

**I qrup:**

1. Təbii artımın dəyişmə dinamikasını ölkələrin inkişaf səviyyəsinə görə təhlil edin. Inkişaf səviyyəsi təbii artıma necə təsir göstərir?

**Afrika, Kuba, Böyük Britaniya, Almaniya, Bolqarıstan, Liviya, Nigəriya**



2. Miqrasiya nədir və hansı istiqamətlərdə baş verir?

***II qrup:***

1. Miqrasiyanın əsas istiqamətlərini müəyyənləşdirin.



2. Azərbaycanda hansı dinə aid nümayəndələr yaşayır?

***III qrup:***

1. Əhalisinin sayına görə qabaqcıl yer tutan ölkələri xəritədə göstərin. Onların adını kontur xəritəyə qeyd edin.

2. Mətndə adları çəkilən ölkələri irqlərinə görə cədvəldə yerləşdirin:

<i>avropoid</i>	<i>monqoloid</i>	<i>neqroid</i>	<i>avstraloid</i>

***Məlumat müzakirəsi*** zamanı müəllim şagirdlərin mövzunu necə anladıqlarını müəyyənləşdirmək məqsədilə suallar verir:

- Əhalinin müxtəlif tərkibə malik olmasına hansı amillər göstərir?
- Təbii artım nədir?
- Təbii artımın səviyyəsinə görə ölkələrin fərqi hansı səbəbdən yaranır?
- Daxili və xarici miqrasiyalar arşında oxşar və fərqli cəhətlər hansılardır?
- Dünyada necə irq var?
- İrqlər bir birindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

***Nəticə və ümumiləşdirmə*** mərhələsində yenidən tədqiqat sualına qayıdır, qazanılmış biliklər ümumiləşdirilir.

- ✓ Əgər doğulanların sayı ölenlərin sayından çoxdursa əhalinin sayı təbii artım hesabına çoxalır. Təbii artımın yüksək olduğu Afrika, Asiya, Cənubi Amerika



ölkələrində əhali sürətlə çoxalır.

- ✓ Ölkə daxilində olan miqrasiya daxili, bir ölkədən digərinə köçərkən xarici miqrasiya adlanır.
- ✓ İrqlər xarici görünüşün müəyyən edən dərisi və saçının rənginə, başının formasına, burnu və dodaqlarına görə fərqlənir. Dünya əhalisi bu əlamətlərə görə avropoid, monqoloid, neqroid (zənci) və avstroloid irqlərinə ayrılır.

**Qiymətləndirmə** zamanı ***formativin özünüqiymətləndirmə*** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Təbii artımı izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**2. Miqrasiya anlayışını izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**3. İrqləri fərqləndirirəm:**

- bəli
- xeyir
- bilmirəm

**4. Dirlərin xüsusiyyətlərini fərqləndirirəm:**

- bəli
- xeyir
- bilmirəm



## Şagirdlərdə bilik və bacarıqlar formalaşdırmaq üçün tapşırıqların hazırlanması qaydaları.

Şagirdlərin məzmun standartlarını mənimsəmə səviyyəsi, onlar üçün hazırlanmış sual və tapşırılarla ölçülür. Mövzu ilə bağlı hazırlanmış sual və tapşırıqlar standartları və dərsin məqsədlərini reallaşdırır, şagirddə yaddaşdan əlavə, düşünmə, təhlil etmə, əlaqələndirmə, dəyərləndirmə kimi bacarıqları formalaşdıracaq və inkişaf etdirək şəkildə olmalıdır. Xatırlamağı tələb edən suallar qısa və tək doğru cavablı suallardır. Halbuki, düşünməni hərəkətə gətirmək üçün mürəkkəb və çox cavablı suallardan istifadə etmək zəruridir.

Tapşırıq və ya sual hazırlayarkən əvvəlcə müəyyənləşdirmək lazımdır, sualın məqsədi nədir? Şagirdin hər hansı məlumatı xatırlamasıdırı, yoxsa, bu məlumatı istifadə etməsi və ya tətbiq etməsidir?! Bu fərqli məqsədlər sual və tapşırıqların xatırlama, tətbiqetmə, təhil etmə, əsaslandırma və qiymətləndirmə tələb edən şəkildə fərqli səviyyələrlə ayrılmاسını tələb edir. Sual və tapşırıqların belə təsnifatlaşdırılması çox önemlidir. Müxtəlif şəkildə hazırlanmış sual və tapşırıqlar şagirdlərə hər səviyyəsə düşünmə bacarığını qazanmağa sövq edir.

**1. Xatırlama tələb edən suallar.** Şagirdin yaddaşını sınayır. Bu məlumatların tərifə və əzəbləməyə istinad edən zehni proses yolu ilə asanlıqla xatılanmasıdır. Xatırlama tələb edən suallar əhatə dairələri ən dar olan suallardır. Bu suallar hazırlanarkən müxtəlif açar sözlərdən faydalanaq olar: xatırla, yaz, təsvir et, adlandır, izah et, nümunə göstər, siyahısını tut və s.

**2. Tətbiqetmə tələb edən suallar.** Xatırlanan məlumatın şagirdlərə başqa bir sahəyə tətbiq etməsinin, analiz edilməsini və bu məlumatlarla fikir və təxmin etməsini təmin edən suallardır. Bu cür suallar detallı suallardır. Düşünməyi tələb edir. Ancaq tək doğru cavabı olan suallardır. Müəyyən bir cavabı əldə etmək üçün hər hansı bir məlumat təhlil edilməli və məntiqi analizlərlə cavab tapılmalıdır. Bu mənada tətbiqetmə tələb edən suallar da dar əhatəli suallardır. Belə suallar hazırlanarkən istifadə oluna biləcək açar sözlər aşağıdakılardır ola bilər: birləşdir, açıqla, qarşılaşdır, dəyişdir, hesabla, təhlil et, əlaqələndir və s.

**3. Yaradıcı suallar.** Əhatə dairəsi geniş olan bu suallar məlumatları xatırlamağı deyil, bu məlumatlardan yararlanaraq öz orjinal məlumatını yaratmağa sövq edir. Belə sual və tapşırıqlar hazırlanarkən aşağıdakı açar sözlərdən istifadə etmək mümkündür: proqnoz ver, həllini təklif et, yarat, formalaşdır, yeni quruluş ver, dəyişiklik et, modelini qur, fərziyyə ver, qrafikini və ya sxemini qur və s.



**4. Münasibət bildirmə tələb edən suallar.** Şagirdlərin hər hansı bir mövzu ilə bağlı mühakimə etməsini və qiymət verməsini tələb edən tapşırıq və suallardır. Bu tip suallar da açıq tiplidir. Lakin yaradıcı suallardan daha müərəkkəb və çətindir. Belə suallarla şagirddən həm mövzuya aid məlumatlara sahib olmağı, verilən materialı məntiqi doğruluq, tutarlılıq kimi meyarlarla qiymətləndirməsi, məhsul haqqında qərar verməsi istənilə bilər. Bundan əlavə şagird materialdakı məlumatın bütünlüyünü, məzmununu, vəziyyətini, məqsədlərini qiymətləndirməlidir. Bu tip suallar hazırlanarkən istifadə oluna biləcək açar sözlər: qiymətləndir, mühakimə yürüt, müdafiə et, seç, dərəcələndir, tənqid fikirlər de, qərar ver, dəstəklə, sübut et və s.

**5. Çevirmə suallarının** köməyi ilə şagird mövzunun təsvirini verir, məlumat çatdırmağın fərqli olmasına çalışır, mütləq zamanı rast gəldiyi informasiyaları canlandırır. Məsələn, eyni mövzu daxilində («Avstraliyanın təbii zonaları») «Materikin hansı hissəsində kölgəsi olmayan hündür ağaclar bitir, bu ağacların yarpaqları ilə özünün suya olan təlabatını ödəyən koala ayısı, başqa materiklərdə rast gəlinməyən kisəli heyvanlar yaşayır?» Göründüyü kimi bu sualın cavabını tapmaq üçün şagirdin idraki fəaliyyəti aktivləşməli, bir neçə variantda cavabları araşdırmalıdır.

**6. Interpretasiya sualları** əslində çevirmə suallarının daha müərəkkəb forması olub, yeni ideyalar arasında qarşılıqlı əlaqə yaratmağa istiqamətlənmişdir. **Məntiqi düşüncənin** ən yüksək səviyyəsinə əsaslanan interpretasiya suallarında şagirdlər ideyaların mənalarını dərk edərək, onların uzlaşdırılmasına nail olmalıdır. Məsələn, nümunə üçün seçilmiş mövzuda «sizcə nə üçün savannada hündür ağacların (evkalipt nəzərdə tutulur) kölgəsi olmur?» və ya «Nə üçün Avstraliya materikində mövcud olan kisəlilərə başqa materiklərdə rast gəlinmir» və s.

**7. Tədqiq sualları** şagirdlərə problemlərin həllində müstəqil tədqiq etmək imkanı yaradır. İnfomasiyaları ümumiləşdirmək, onun həyatı əhəmiyyətini dərk edərək nəticələr çıxarmağı tələb edir. Məsələn, «Avstraliyanın şimalında yağıntının illik rejimində olan fərqlilik, ərazinin bitki və canlı aləminə necə təsir göstərir?» və ya «Avstraliyanın Qondvana qurusundan çox uzaq keçmişdə (570 milyon il əvvəl) ayrılması materikin təbiətində hansı xüsusiyyətləri yaratmışdır?»- sualına cavab vermək üçün şagird müxtəlif mənbələrdən istifadə etməli, alternativ fikirlərə öz münasibətini bildirməlidir.

**8 Təhlil sualları** məlumatın nə dərəcədə doğru olduğunu müəyyən etmək, səbəb-nəticə əlaqələrinə əsasən tədqiqə yönəlir. Mövzunun ümumi başa düşünülməsinə əsasən onun daha kiçik hissələrə ayrılmاسını təmin edir.



**9. Sintez sualları** özünəməxsus formaların yaradılması, bilik və bacarıqlardan istifadə etməklə problemə yaradıcı yanaşma üçün imkan yaratır. Sintez sualları vasitəsi ilə şagirdlərdə alternativ fikirlər yaratmaq, məsələnin həllinə tamamilə əks tərəfdən yanaşmaq mümkündür. Məsələn, təqdim etdiyimiz dərs nümunəsində «Evkalipt ağacları Avstraliyanın cənubunda günəş şüalarının daha aşağı bucaqda göründüyü ərazilərdə yayılmış olsaydı yenə də kölgəsi olmazdım?» Göründüyü kimi, sual şagirdə tamamilə gözlənilməz əks variantda verilir.

**10. Qiymətləndirici suallar** Şagirdlərin qərara gəldiyi fikirlərin düzgün və ya səhv olmasını müəyyən etmək, nəticə çıxarmasına yönəlmış suallardır. Qiymətləndirici suallar şagirdləri öyrəndikləri informasiyanın keyfiyyətinə görə fərqləndirməyə məcbur edir. Onlar problemə aid irəli sürdükləri fikirləri əsaslandırır, təcrübə və statistik rəqəmlərə əsasən onun doğru olub- olmadığını üzə çıxarırlar. Qiymətləndirici suallara nümunə olaraq «Tropsferdə havanın temperaturunun artması hansı dəyişikliyə səbəb olur?» probleminə şagird münasibətini götürmək olar. Şagirdlər havanın temperaturunun artması ilə 1 kub.m havada ola biləcək su buxarının miqdarının artması fikrini əsaslandırmak üçün təcrübələr aparır, və yaxud «Quru subtropik iqlim şəraitində becərilən pambığın məhsuldarlığının tropiklərə nisbətən aşağı olmasını» subut etmək üçün təkcə pambığın günəş istiliyinə tələbkar olması fikri ilə əsaslandırmaq kifayət deyil. Şagirdlər müstəqil olaraq tədqiqat aparır, statistikanı araşdırır. 1 hektar sahədən yığılan pambıq lifinin subtropik enliklərdə tropiklərə nisbətən çox aşağı olduğunu ümumiləşdirir və bunun ölkədə bitkiçiliyin ekstensiv inşafından asılı olduğunu əsaslandırır.



## Şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı tövsiyələr

### I. Məktəbdaxili qiymətləndirmə

İstər ənənəvi, istərsə də müasir təhsildə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün müxtəlif üsullar və vasitələr mövcuddur. İllər keçdikcə qiymətləndirmənin obyekti, məqsədi, xüsusiyətləri, göstəriciləri, rolu, vəzifəsi, forması, üsulları, vasitələri, nailiyyət səviyyələri, keyfiyyət və kəmiyyət göstəriciləri dəyişilmişdir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi təlim prosesində eks əlaqəni təmin etmək, onun inkişafını və keyfiyyətini izləmək, nailiyyətlərini vurgulamaq üçün vacib məsələlərdən biridir. Qiymətləndirmə şagirdin mövcud biliklərini təyin etmək, inkişafını izləmək, çətinliklərini öyrənməklə bərabər, həmçinin təhsilin və təhsil materiallarının da keyfiyyətini təyin etmək üçün bir prosesdir. Qiymətləndirmə öyrənmənin ayrılmaz bir parçasıdır və şagirdin nəyi bilmədiyini deyil, nəyi, nə qədər bildiklərini görməyi aşkar edən bir vasitədir.

#### 1.1. Diaqnostik qiymətləndirmə

Diaqnostik qiymətləndirmə tədris ilinin, tədris vahidinin, mövzuların əvvəlində şagirdin ilkin bilik və bacarıqlarına qoyulan qiymətləndirmədir. Qiymətləndirmənin bu növü müəllimə şagirdləri tanımağa, onların potensial imkanlarını, səviyyələrini, ehtiyaclarını müəyyən etməyə imkan yaratır. Diaqnostik qiymətləndirmə fənn üzrə şagirdin qavrama və formallaşma səviyyəsinin ilkin göstəricisidir. Bu qiymətləndirmənin əsas məqsədi şagirdlərin öyrənmə prosesində qarşılaşdıqları problemləri tez müəyyən etmək və onun həll edilməsinə görə planlaşdırma aparmaqdır. Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə (sinif və formativ qiymətləndirmə jurnallarında) qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır.

#### 1.2. Formativ qiymətləndirmə

Formativ qiymətləndirmə formalasdırıq qiymətləndirmədir. Bu qiymətləndirmə fasıləsiz olaraq şagirdi dərs prosesində müşahidə etməyə imkan yaratır, şagirdin irəliləmə və geriləməsinin müəyyənləşdirilməsində müəllimə yol göstərir. Formativ qiymətləndirmə müəllimə şagirdlərin irəliləmə prosesini izləməyə, geriləmə zamanı isə bunu erkən vaxtı aşkara çıxarmağa və qarşısının alınmasına,



şagirdə isə öz məsuliyyətini dərk etməyə şərait yaradır. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Bu qiymətləndirmə şagirdin problemlərini aradan qaldırmağa və onu istiqamətləndirmək üçün aparılır. Formativ qiymətləndirmə şagirdin fərdi kompitsiyalarına görə qiymətləndirilərkən daha effektli olur. Ənənəvi qiymətləndirmə zamanı çox vaxt şagirdi digər şagirdə, sinfin səviyyəsinə nəzərən, qiymətləndirmək mümkün olurdu. Formativ qiymətləndirmə zamanı isə meyarlar elə müəyyənləşdirilməlidir ki, hər bir şagirdin fərdi keyfiyyətlərinə uyğun gəlsin. Müəyyənləşdirilmiş meyarlar aydın ifadə olunmalıdır ki, şagird və valideyn üçün mümkünüz görünməsin. Müəllimin foramtiv qiymətləndirmə dəftəri olmalıdır. Şagird haqqında qeydlər bu dəftərdə aparılmalıdır. Bu dəftərin aparılması üçün xüsusi bir qayda olmasa da, şagirdlərin ad, soyadları göstərilməli, tarix göstərilməklə, hər bir şagird haqqında qeydlər olması məqsədə müvafiqdir. Formativ dəftərdə aparılan qeydlər müvafiq olaraq şagirdin məktəbli kitbçasında da eyni tarixdə qeyd olunmalıdır.

Aydındır ki, formativ qiymətləndirmə prosesində müəllimin əsas vəzifələrindən biri şagirdlərlə səmərəli **əks əlaqə** yaratmaqdan ibarətdir. Çünkü, təhsil-tədris prosesinin əsas məqsədi şagirdlərin keyfiyyətli təlim almasından, bu isə öz növbəsində onlarla yaradılan əks-əlaqənin səviyyəsindən asılıdır.

**Əks-əlaqə** - təlim məqsədələrinə nail olmaq üçün konkret situasiyalar və mübahisəli məsələlər barədə məlumatların alınması və müvafiq izahların verilməsi prosesidir. Başqa sözlə, əks əlaqə müəllimə təlim-tədris prosesinin necə getməsi, şagirdin nailiyyət səviyyəsi və problemləri barədə məlumat verən, tədrisin vəzifələrini təyin edən bir alet kimi də başa düşülə bilər. Əks əlaqə qarşılıqlı hörmət əsasında şagirdlərin səhflərinin düzəldilməsi, onların təfəkküründə düşünmə (məsələnin həllinə yanaşma) tərzinin və ya fəaliyyətinin lazım olan istiqamətdə dəyişdirilməsi formasında həyata keçirilir. Müəllimin səmərəli əks-əlaqə yaratması onun şagirdin nəyi yaxşı səviyyədə yerinə yetirdiyini qeyd etməsi, buraxdığı səhvlər və nəticələrini yaxşılaşdırmaq barədə konkret təkliflər verməsi ilə təyin olunur.

Bələliklə, əsasən müəllim-şagird, şagird-şagird, şəklində yaradılan əks-əlaqə müəllimə fəaliyyətini tənzimləmək (yeni təlim üsullarını seçilməsi, dərsin vaxtının bölüşdürülməsi və s.), şagirdə isə bilavasitə yol verdiyi nöqsanların aradan qaldırılması barədə informasiya verir. Əks-əlaqənin yaradılması üçün şifahi və yazılı izahat (şərh), müşahidə, sorğu, əks-əlaqə gündəliyi, özünənəzarət dəftəri və s.-dən istifadə olunur.

Ümumitəhsil pilləsində müəllim və şagirdlər arasında əks-əlaqənin **şifahi - sözlə (verbal)** və **yazılı** formalarından istifadə edilir.

**Şifahi əks-əlaqə**. Şagirdin yerinə yetirdiyi tapşırığın və onun fəaliyyətinin müəllim tərəfindən müşahidəsinin yekunlarına əsasən şifahi şəkildə (sözlə) verilən tövsiyələr **şifahi əks-əlaqə** adlanır. **Şifahi əks-əlaqə** şagirdin tədris fəaliyyətinin inkişaf dinamikasını açmaq, bilik və bacarıqlarını təhlil etmək, ona lazımı köməkliyin göstərilməsi üçün imkanlar yaradır. Bu əks-əlaqə bütün hallarda müəllimin şagirdə optimist münasibətini əks etdirib onun həvəsləndirilməsinə, onda özünənəzərət dəftəri və təhsil səviyyəsinin yüksəldilməsinə (təhsilalma və öyrənmə) pozitiv münasibət



formalaşdırmağa xidmət edir.

**Yazılı əks əlaqə.** Sözlə əks-əlaqədən fərqli olaraq yazılı əks-əlaqə zamanı şagirdin yazılı şəkildə yerinə yetirdiyi formativ qiymətləndirmə vasitələrinin yoxlanılmasından sonra ona yazılı şəkildə konkret tövsiyələr verilir. Bu əks-əlaqə digər maraqlı tərəflərə vaxında və dəqiq məlumatlar verməyə imkan yaradır. Ona görə də müəllimin dərsdə şagirdlərlə şifahi və yazılı əks-əlaqə yaratması və bu zaman yiğcam və geniş formalardan istifadə etməsi zəruridir.

Müəllim əks-əlaqənin yiğcam şəklindən istifadə etməklə şagirdin əldə etdiyi müsbət nəticələri və fəaliyyətini qiymətləndirərkən (tərifləmək, və müvafiq məsləhət verməklə); afərin; təşəkkür edirəm; afərin, çalışqanlığın xoşima gəlir; düzgün cavaba görə təşəkkür edirəm; afərin, məqsədinə nail olacaqsan; yaxşı, gəl birlikdə edək; sən bacarıqlısan; afərin, tapşırığı düzgün yerinə yetirmisən, sualı dolğun və düzgün cavablandırırsan; nəticəni düzgün anlamışan və s. ifadələrdən istifadə edir, fəaliyyətinin məqsədə uyğun istiqamətləndirilməsi üçün ona müvafiq məsləhət verir.

**Əks-əlaqə gündəliyi.** Müəllim əks-əlaqəni daha effektiv şəkildə qurmaq üçün “**Əks-əlaqə gündəliyi**”-ndən istifadə edə bilər. Bu məqsədlə o, dərsin sonuna az qalmış şagirdlərin reallaşdırılan məzmunla bağlı “Bu gün nədə çətinlik çəkdiniz və ya sizə nə çətin gəldi?” suala cavab yazmalarını təklif edir:

– Mən üfüqün aralıq cəhətlərini əsas cəhətlərindən fərqləndirməkdə çətinlik çəkirəm.

– Aralıq cəhətlərin dərəcələrini tapmaq çətindir.

Müəllim şagirdlərin yazılı cavablarını toplayır, dərsdən sonra onları nəzərdən keçirir, əldə etdiyi müvafiq məlumatları sistemləşdirir və növbəti dərsləri planlaşdırarkən movzu ilə bağlı şagirdlərin nöqsan və çatışmazlıqlarının aradan qaldırılması üçün həmin məlumatlardan istifadə edir.

### 1.3. Summativ qiymətləndirmə

Artıq summativ qiymətləndirmə zamanı şagirdin əldə etdikləri kompitensiyalar qiymətləndirilir. Ənənəvi təhsildə əgər şagirdlərin faktları, düsturları, hadisələri, formulları, tarixləri və s. yadda saxlayıb, danışmaları qiymətləndirilirdi, səriştəyə əsaslanan yeni təhsil programında şagirdlərin daha yüksək bacarıqları qiymətləndirilməlidir. Summativ qiymətləndirmə vasitələri hazırlayarkən müəllim bir neçə sual üzərində düşünməlidir:

– Şagird mövzunu necə mənimsəyib?

– Mənim sədiyini tətbiq edə bilirmi?

– Daha irəli getmək üçün potensialı nə qədərdir?

Summativ qiymətləndirmələr tədris vahidlərinin sonunda kiçik (KSQ), yarımillərin sonunda isə böyük (BSQ) olaraq aparılır. Summativ qiymətləndirmə zamanı rəqəmlərdən istifadə olunur. 5 ballıq qiymətlə bərabər, həm də 100 ballıq şkaladan istifadə olunur. Sinif jurnalında summativlər üçün 2 sütun ayrıılır: birinci sütündə ballar, ikinci sütunda isə qiymət yazılır.



Coğrafiya fənni üzrə 6-ci sinifdə BSQ aprılır. Yarımildə ən azı 3, ən çoxu isə 6 KSQ aparılır.

Summativ qiymətləndirmə vasitələri çətinlik dərəcəsinə görə 4 səviyyədə hazırlanır.

#### 1.4. Qiymətləndirmə qaydaları

Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayıaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yanmillik qiymətlərin hesablanmasında nəzərə alınır.

Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındaki xananı diaqnalla 2 yerə ayırmalı və onun surətində “q” (qaib) yazılmalıdır, məxrəci isə boş saxlamalısınız. Növbəti 2 həftə ərzində kiçik summativ qiymətləndirmə aparıb, nəticəsi məxrəcdə qeyd edilməlidir. Bu şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.

**Qiymətləndirmə vasitələri hazırlanarkən aşağıdakılardan nəzərə alınır, suallar çətinlik səviyyəsinə görə aşağıdakı kimi hazırlanır:**

- 1-ci səviyyə üzrə suallar - 20%;
- 2-ci səviyyə üzrə suallar - 30%;
- 3-cü səviyyə üzrə suallar - 30%;
- 4-cü səviyyə üzrə suallar - 20%.

#### II Müxtəlif formalı dərslərdə qiymətləndirmə

İnteraktiv təlimdə şagirdlərin nailiyyətlərini və təlim prosesini, xüsusən şagirdlərin fərdi və cütlərlə işini, həmçinin kiçik qruplardaki işi obyektiv qiymətləndirməyə imkan verən meyarlarını tərtib edilməsi də diqqəti cəlb edən məsuliyyətli işdir. Müəllim hazırladığı qiymətləndirmə meyarları ilə şagirdləri mütləq tanış etməlidir. Bu, müəllimlə şagirdlər arasında qarşılıqlı əlaqənin, inam və hörmət hissini yaranmasına kömək edəcəkdir. Bundan əlavə, şagirdlər özləri də kiçik qruplarda qiymət meyarları müəyyənləşdirilib, onları bütün siniflə birlikdə müzakirə edə bilərlər.

Hörmətli müəllimlər! Bu gün bir çoxunuza düşündürən məsələlərdən biri də “kiçik qrupla iş” forması zamanı formativ qiymətləndirmənin aparılmasıdır. Qrup formasında aparılan dərslərdə əsas məqsəd sonra alınacaq məhsulu qiymətləndirmək deyil, həmçinin bu məhsul qrupda necə yaradıldı, kimlər tərəfindən işlənildi, hansı şagirdlə daha aktiv və yaxud daha passiv idi kimi məsələlər üzərində də düşünləməlidir. Qrupda işləmək bacarığı çox mühüm bir fəaliyyətdir. Şagirdlərdə bu bacarığın formalaşması çox əhəmiyyətlidir.

Qrup üzvləri öz aralarında vəzifə bölgüsü aparmalıdır. Bu halda təqdimat zamanı kimin vəzifəsinin öhdəsindən gəlib-gəlmədiyi aşkarla çıxacaq. Müəllim



Əvvəlcədən meyar cədvəli hazırlayır və şagirdləri meyrarlarla tanış edir. Məsələn, aşağıdakı kimi bir meyar cədvəli hazırlanmaq olar:

### Kiçik qrupların qiymətləndirmə meyarları:

Qruplar Meyarlar	Əməkdaşlıq (qrup daxilində vəzifə bölgüsünə əməl etmək)	Davranış (digər qruplara işləməyə mane olmamaq)	Tapşırığın cavabını izah və təqdim etmək	Digər qrupları dinləmək, sual vermək və əlavələr etmək	Yekun
I					
II					
III					
IV					

Cədvəldə göstərilən meyarların hamısı eyni vaxtda qiymətləndirilmir. Tapşırıq qruplara paylanıb, vaxt elan olunduqdan sonra müəllim əməkdaşlıq və davranış sütunlarına müvafiq olaraq + və ya - işarəsini qoyur. 3-cü və 4-cü meyarlar isə qrup nümayəndələrinin təqdimatı zamanı qiymətləndirilir. Təqdimatlardan sonra qrup işlərinin və əldə olunuş nəticələrin müzakirəsi baş verir. Bu zaman müəllim aşağıdakı suallarla şagirdlərə müraciət edə bilər:

- Qrupların işində hansı müsbət tərəfləri gördünüz?
- Tapşırıqları həll etmə prosesində hansı çətinliklərlə qarşılaşdırınız?
- Bu çətinlikləri aradan necə qaldırdınız?

Birinci suala alınmış cavablarla müəllim hər bir qrupun işinin üstünlüyünü görə bilir, 2-ci və 3-cü sualın cavabları ilə isə yaranmış problemləri və onların həlli yollarını şagirdlərlə birgə müəyyənləşdirməyə imkan yaradır. Qrup işlərinin nəticəsi müəllimə qərar qəbul etməyə köməklik göstərir: əgər nəticə müsbətdirsə müəllim mövzunun öyrənilməsinə davam edir, yox əgər nəticə çox zəifdirse, bu zaman müəllim əlavə tapşırıqlar verir. Əlavə tapşırıqlar vərərkən müəllimin təlim formasını dəyişməsi məsləhət görülür. Müəllim əlavə tapşırıları fərdi və ya cütlərlə verə bilər.

Qruplarla iş zamanı müəllim qruplarda birləşən şagirdlərin fərdi fəaliyyətlərini də müşahidə etməli və qiymətləndirilməlidir. Bunun üçün qrup işinin meyarlarından əlavə, qrupda işləyən şagirdlərin fərdi qiymətləndirmə meyarlari da hazırlanmalıdır. Lakin burada bir məsələni əvvəlcədən müəyyənləşdirməlidir: bu gün kimləri müşahidə edəcək. Məsələn, müəllim müəyyənləşdirir ki, bu gün Kənəlü, Yusifi, Nərgizi və Fuadı qiymətləndirəcək, müşahidələrini də bu şagirdlərə yönəldir. Aşağıda nümunə kimi verilmiş meyar cədvəli müəyyənləşdirilə bilər:



Şagirdin adı	Könül	Yusif	Nərgiz	Fuad
Qrup daxilində vəziəfə bölgüsündə iştirak edir, öz vəzifələrini müəyyənləşdirir	+	+	+	+
İdeyalar verir	-	+	+	+
Qrup daxili müzakirələrdə fəal iştirak edir	+	+	+	+
Qrupun digər üzvlərinə kömək edir	-	-	+	+
Diqqətlə müzakirəyə qulaq asır və suallar verir				
Müzakirə aparmağı bacarır (nəzakətlə etiraz edir, mübahisə yaranarkən razılığa gəlir)				
Diqqətini verilmiş tədris tapşırığına yönəldir və işləyir				
Ümumi bal				

Müəllim qrupların işlərini müşahidə edir, lakin bu zaman fəaliyyətlərini izləməyi nəzərdə tutulan şagirdlər daha dəqiq izlənir və cədvəldə qədiyyat aparılır. Qrup formasında aparılan dərslərdə müəllim əvvəlcədən şagirdlərin nəzərinə çatdırır ki, qrupun yekin qiymətləndirilməsi hər bir qrup üzvünün fərdi fəaliyyətindən asılıdır.

Cütlərlə iş formasından istifadə edilən dərslərin də xüsusi qiymətləndirmə meyarları olmalıdır. Dərsin sonunda cütlərə aşağıda göstərilən cədvəl paylanılır. Bu cədvəldən istifadə etməklə hər bir şagird həm özünü, həm də yoldaşının fəaliyyətini qiymətləndirə bilər.



Cütlərdə işləyən şagirdlərin adı	Fəallıq səviyyəsi (zəif, orta, yüksək)	Əməkdaşlıq etmə	Qaydalara əməl olunması	Tapşırığın icrası zamanı müzakirə etmə	Ümumi rəyə gəlmə
Fərid					
Kəmalə					

### III Şagirdlərin təlim zamanı özünüqiyitmətləndirməsi

Özünüqiyitmətləndirmə şagirdin özü-özünün zəif və güclü tərəfləri haqqında informasiyanın analizinə yönəlmış bir prosesdir. Müəllim şagirdlərdə öz bilik və bacarıqlarını obyektiv qiymətləndirmə bacarıqları formalaşdırmalıdır. Özünüqiyitmətləndirmə bacarıqları şagirdlərdə öz işlərini müxtəlif meyarlarla qiymətləndirərkən yaranır.

Fərdi işlər zamanı şagirdlərə aşağıdakı anket sorğusunu paylamaq olar:

Şagirdin adı:	
Meyarlar	Qiymətləndirmə (+,-)
Yoldaşlarımın fikirlərinə hörmət etdim	
Yoldaşlarımın fikirlərini maraqla dinlədim	
Yoldaşlarımın ehtiyaclarına həssas yanaşdım	
Yoldaşlarımıla ədalətli mühakimə yürütdüm	
Yoldaşlarım ilə əməkdaşlıq etdim	
Hərəkət etməzdən əvvəl düşündüm	
Düz qərarlar qəbul etdim	
Səmimiyyəm	
Yoldaşlarına kömək etdim	



Səhvlərimi etiraf edirəm

**Qrup işləri zamanı aşağıdakı cədvəldən istifadə etmək mümkündür**  
**Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_**

Özünüqiyəmtləndirmə cədvəli müəllim üçün hər bir şagird haqqında məlimat bazası rolunu oynayır. Bu cədvəl doldurulduğdan sonra şagird özü də öz işi haqqında müəyyən fikrlərə gəlir. Özünüqiyəmtləndirmə təkcə öz işini qiymətləndirmək deyil, həm də şagird qarşısında duran problemləri müəyyənləşdirmək və onların həlli yollarını tapmağa kömək edən bir vasitədir.

Meyarlar	Qiymətləndirmə (+,-)		
	heç vaxt	ara bir	tez-tez
Mən məlumatı aydınlaşdırmaq və dəqiqləşdirmək üçün suallar verdim			
Mən tapşırığın həllinə kömək edəcək fikirlər deyirdim			
Qrup üzvlərinin fikirlərini dinləyirdim			
Qrup üzvlərinin fikirlərini şərh edirdim			
Müzakirəyə qoşulmayan qrup üzvlərini müzakirəyə cəlb edirdim			
Qrupda mənə həvalə olunan vəzəifəni icra edirdim			



Qrup işində ən çox xoşuma gələn			
Qrup işində ən çox mənə çətin gələn			
Növbəti qrup işi üçün təklif edirəm ki			

#### IV Layihə dərslərində şagirdlərin qiymətləndirilməsi

Layihə şagirdlərin gerçek həyata bənzər işlər üzərində, xüsusi bir məhsul ortaya qoymaq məqsədi ilə hazırladıqları müstəqil mövzu araşdırılmaları və fəaliyyətlərdir. Layihə dərslərdə şagird mərkəzdə dayanır, müəllim isə yalnız şagirdə rəhbərlik etmə və qiymətləndirmə vəzifəsini boynuna götürə bilər.

Dərslərin məqsədindən asılı olaraq müxtəif layihə növlərindən istifadə etmək olar:

- Qısa müddətli layihə: Bir neçə saatlıq ya da bir-iki həftəlik layihələrdir.
- Uzunmüddətli layihə: Bir neçə aylıq və ya uzun müddətli layihələrdir.
- Fəaliyyət layihələri: Cəmiyyətdəki problemlərin həllinə istiqamətli layihələrdir.
- Araşdırma layihələri: Müəyyən bir mövzuda məlumat toplamağı və toplanan məlumatları çözərək təqdim etməyə istiqamətli layihələrdir.

Layihə mövzusuları da dərslərdə tətbiq olunacaq standartdan, məqsəddən asılı olaraq müxtəlif ola bilər. Şagird maraqlarını çəkəcək və həll məqsədli hə hansı bir problem layihə mövzusu seçmək mümkündür. Məsələn, cəmiyyətdəki fərqli şəhərlərdən miqrasiya etmiş insanların ümumi cəhətlərinin tapılması, intibah dövrünü izah edən bir araşdırma hesabatı hazırlanması, ekoloji layihələrin hazırlanması və s.

Layihə dərslərin qiymətləndirməsi də digər dərslərdən fərqli aparılmalıdır. Belə dərslər xüsusi meyarlarla qiymətləndirilməlidir. Bu zaman həm müəllim tərəfindən, həm də özünüqiymətləndirmə cədvəllərindən istifadə etmək olar. Müəllimin layihələri qiymətləndirmə cədvəlini aşağıdakı kimi hazırlamaq olar:

Şagirddə formalasən bacarıqlar	Səviyyələr			
	I	II	III	IV
Layihənin mövzusunda elmi araşdırımaların tapılması				



Toplanan məlumatları analiz etmə				
Əldə edilən məlumatlardan mənfəət əldə etmə				
Layihədəki fikirlərin orijinal olmasına diqqət göstərmə				
Layihədə tənqidi düşüncə bacarığını göstərmə				
Layihədəki fikirlərin şəkil, video baxımından sübutların verilməsi				

Layihədərslərdə təqdimatda önem daşlığından, təqdimatın qiymətləndirilməsi də aparılır:

Təqdim etmə	Səviyyələr			
	I	II	III	IV
Mövzunu dinləyicilərin marağını çəkəcək şəkildə təqdim etmə				
Mövzunu hədəfə istiqamətli materialla dəstəkləmə				
Təqdimatda axıcı dil və bədən dilindən istifadə				
Suallara cavab vermə				
Təqdimat əsnasında dil qaydalarından doğru şəkildə istifadə				



Verilən müddətdə ərzində təqdim etmə				
---	--	--	--	--

## V Debat dərslərdə şagirdlərin qiymətləndirilməsi

Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub-olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandırma bilən tərəf digərini üstləyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyyən qaydalar və çərçivə mövcud olur.

Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşilanmasıdır.

Ümumtəhsil məktəblərdən debat dərslərin hazırlanması, tətbiqi və qiymətləndirilməsi şagirdlər tərəfindən maraqla qarşılanır. Debat dərslərin keçirilməsindən əvvəl müəllim bir neçə qaydaya əməl etməlidir:

1. Debatın mövzusunu müəyyən edin. Mövzu elə secilməlidir ki, o, şagirdlər üçün maraqlı və geniş müzakirə imkanları yaratsın.
2. Eyni sayda üzvləri olan təsdiq və inkar edən komandaları qruplaşdırın.
3. Püşk atmaqla hansı komandanın təsdiq edənlər, hansıların isə inkar edənlər olduğunu müəyyənləşdirin.
4. Şagirdlərə arqument və kontrarqumentlərlə kömək edin.
5. Debatın necə keciriləcəyini, reqlamenti və iştirakçıların rolunu şagirdlərlə razılaşdırın.
6. Hakimlərin kimlər olacağını müəyyən edin.
7. Debatı kecirərkən reqlamentə ciddi riayət edin.

Cıxış edənlərin vəzifəsi onların hansı komandaya aid olmasından asılıdır.

**Təsdiqedici komanda** hakimləri öz mövqelərinin doğru olduğuna inandırmalıdır.

Ona görə də ilk cıxış edən iştirakçılar hakimlərə özlərinin arqumentlər sistemini təklif etməlidirlər. Debat zamanı komanda üçün əsas məsələ onun bütün iştirakçılarının əsas arqumentləri aydın, səlis və inandırıcı şəkildə təqdim etməsidir. Nitqi kicik hissələrə bölmək məqsədə uyğun deyil.



**İnkaredici komandanın** vəzifəsi isə opponentlərin arqumentlərini təzkib etməkdir. Onlar təkliflərlə “razi deyillər” və hakimlərin diqqətinə problemə yanaşmada əksmövqeyi təqdim edirlər. İlk çıxış edən təklif olunan baxışların müdafiəsi üçün öz arqumentlərini irəli surur. Komandanın çıxış edən digər üzvləri isə onun baxışlarını təkidlə müdafiə edirlər. Bir daha qeyd olunmalıdır ki, tərəflər öz mövqelərinin düzgünlüyünə qarşı tərəfi deyil, hakimləri inandırmağa çalışmalıdırlar.

**Hakimlər** debatlar zamanı qarşı tərəfləri yalnız dinləyirlər. Onlar komanda üzvlərinin hansının daha inandırıcı çıxış etdiyini müəyyənləşdirirlər. Bu zaman hakimlər iştirakçıların arqumentlərinə, onların məntiqi izahına və öz mövqelərini nə dərəcədə inandırıcı müdafiə etdiklərini qiymətləndirməlidirlər.

Bu zaman hakimlər şagirdlərlə əvvəlcədən razılışdırılmış meyarlar üzrə qiymətləndirmə aparırlar. Məsələn, belə bir cədvəl hazırlamaq olar:

Meyarlar	5 ballıq sistemlə qiyməti
Cıxış edənin inandırıcı olması	
Subutların ciddi arqumentlərə əsaslanması	
Opponentin arqumentini təzkib edə bilməsi	
Cıxışın emosional olması	
Ümumi bal	

Sonda bütün hakimlərin balları toplanaraq hər komanda üçün orta bal cıxarılır. Daha çox bal toplamış komanda



## Coğrafi biliklərin inkişaf tarixi. I tədris vahidi

### 1. Coğrafiyanın öyrənilməsinin əhəmiyyəti

Məzmun standartı: 1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir. Fənlərarası integrasiya: Ü.t. 2.1.1.; 2.1.2. İnf. 3.3.1.	Təlim nəticəsi: Coğrafiyanın öyrənilməsinin əhəmiyyətini şərh edir Tövsiyə olunan iş forması: kollektiv, cütlər Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu strategiyası: Mətnin hissə-hissə oxunması
--	--

Hörmətli müəllim, nəzərə alsaq ki, şagirdlərin ilk dəfə coğrafiya fənnini ilə tanışlığı bu gündən başlayır, ona görə də dərsə başlamazdan əvvəl diaqnostik qiymətlətləndirmə aparmaq məqsədilə onlara bir neçə sualla müraciət edə bilərsiniz.

Mövzunun əvvəlində verilmiş sulları və özünüz də əlavələr etməklə şagirdlərə ünvanlaya bilərsiniz.

– Gündəlik həyatımızda daha hansı məlumatları almaq üçün coğrafi biliklərdən istifadə etmək olar?

Şagirdlərin fərziyyələrini dinlədikdən sonra tədqiqat suali elan olunur.

#### Tədqiqat suali:

– Coğrafiyanın öyrənilməsinin əhəmiyyəti nədir?

**Tədqiqatın aparılması** mərhələsinin əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Mətnin hissə-hissə oxunmasından istifadə etmək olar**. Burada məqsəd oxunacaq mətndəki faktları, hadisələri, onlar arasındaki qarşılıqlı səbəb və nəticə əlaqələrini şagirdlərə dəqiq və anlaşıqlı şəkildə çatdırmaqdan ibarətdir. Məsələn, bu mövzuda şagirdlər ləp qədim zamanlardan coğrafi biliklərin toplanmasının vacibliyini anlamalı, o biliklərin köməyi ilə coğrafiyanın inkişaf etməsinin əhəmiyyətini təhlil etməlidirlər. Şagirdlər anlamalıdır ki, yaşayış yerlərinin seçilməsi, kənd təsərrüfatı işlərinin aparılması üçün lazımı yerlər coğrafi məlumatlar əsasında müəyyən edilir. Hissə-hissə oxu proesisində mətnin hissələri şagirdlərin diqqətini tez və dəqiq səfərbər etməyə, söylənilənləri gözləri qarşısında konkret şəkildə canlandırmağa imkan verir. Onlar həmin hissədəki üç-dörd faktı tez tutur, araşdırır, oxşar və fərqli cəhətlərini müəyyənləşdirir. Beləliklə, az vaxt ərzində oxunan hissəni mənimseməyir, növbəti hissəni öyrənməyə hazır olurlar.

Mətn oxunub bitirdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.



**Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qruplarının işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayidaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Coğrafi biliklərin toplanmasında səyyahların, dənizçilərin topladığı coğrafi biliklər çox böyük rol oynayırdı.

✓ Coğrafiya iki büyük hissədən ibarətdir: fiziki və iqtisadi coğrafiya.

✓ Coğrafiya təbiətdən daha yaxşı istifadə edilməsi yollarını öyrənir.

Nəticə və ümumiləşdirmə apararkən sullardan da istifadə etmək olar. Məsələn, Coğrafiya bilikləri hansı yollarla toplanır? Suallar seçilərkən alınacaq cavabların ümumiləşdirməyə köməyi olmalıdır.

**Qiymətləndirmə** aparmaq üçün formativ qiymətləndirmənin **əks əlaqə** üsulunun **yazılı formasından** istifadə etmək tövsiyə olunur. Bu məqsədlə dərsin sonuna az qalmış şagirdlərə reallaşdırılan məzmunla bağlı “Bu gün nədə çətinlik çəkdiniz və ya sizə nə çətin gəldi?” suala cavab yazmaları təklif edilir. Müəllim şagirdlərin yazılı cavablarını toplayır, dərsdən sonra onları nəzərdən keçirir, əldə etdiyi müvafiq məlumatları sistemləşdirir və növbəti dərsləri planlaşdırarkən movzu ilə bağlı şagirdlərin nöqsan və çatışmazlıqlarının aradan qaldırılması üçün həmin məlumatlardan istifadə edir.

### **Müəllimə kömək:**

1. Coğrafiyanın yarandığı ilk vaxtlarda verilən təsvirlər Yerin kürə formasında olmasını əsaslandıraraq yeni quru ərazilərini kəşf etmək, məlum olan ərazilərə dəniz yolunu axtarmaq, həmin ərazilərin əhalisi, adət-ənənələri və s. haqqında məlumat toplamaqla coğrafiya elminin inkişafına səbəb olmuşdur.

2. Coğrafiya elmi yarandığı ilk vaxtlarda təsviri xarakter daşıdığı üçün fiziki coğrafiyadan ibarət idi. Lakin sonralar əhali və onların təsərrüfat fəaliyyəti öyrənildiyi üçün iqtisadi coğrafiyanın yaranmasına da səbəb oldu.

3. Hazırda coğrafiya elmi yeni yaşayış yerlərinin seçilməsini, sənaye sahələrinin yerləşdirilməsini, faydalı qazıntıların səmərəli mənimsənilməsini və s. hadisələri öyrənir.

Bu tapşırığı yerinə yetirmək üçün verilən hadisələrdən biri seçilir və cədvəl tamamlanır: Məsələn:

Baş verən hadisə: Zəlzələ			
Harada baş verir	Nə üçün baş verir	Hansı nəticəyə səbəb ola bilir	Vurduğu ziyanı, dağıntıını azaltmaq üçün hansı işləri görmək olar
Yerin daxilində	Yerin daxilində gedən proseslər	Dağıntılarla, insanların məhv olmasına	Yaşayış evlərini zəlzələyə davamlı tikmək



## 2. Yer haqqında ilkin biliklərin toplanması

Məzmun standartı: 1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir. Fənlərarası integrasiya: Ü.t. 2.1.1.; 2.1.2. İnf. 3.3.1.	Təlim nəticəsi: Yer haqqında ilkin coğrafi biliklərin toplanmasını şərh edir. Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu strategiyası: "Açar sözlərin tapılması"
--	---

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə aşağıdakı şəkli şagirdlərə göstərərək, sual vermək mümkündür.



- Uşaqlar, şəkilə baxarkən nə düşünürsünüz?

Şagirdlərin fərziyyələrini aldıqdan sonra tədqiqat suali elan edilir.

### Tədqiqat suali:

- **Yer haqqında ilkin coğrafi biliklərin toplanmasının əhəmiyyəti nədir?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün "Açar sözlərin tapılması" strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözləri: təbiəti öyrənmək, qədim dövlətlərin yaranması, ilk coğrafi biliklərin yarandığı ərazilər, Yerin forması haqqında fərziyyə və fikirlər, qədim xəritələr və kitablar və s. ola bilər.

Mətni oxuyub bitirdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

**Məlumat mübadiləsi** və **müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayğıdaraq **nəticə və ümumiləşdirmə** aparır:

- ✓ Qədim dövlətlərə Misir, Babilistan, Yunanistan, Roma, Çin və Hindistan aiddir
- ✓ Yerin formaları haqqında müxtəlif fərziyyələr mövcuddur.



- ✓ İlk insanlar ətrafda gordüklərini qayaüstü rəsmlərdə təsvir edirdilər
- ✓ O dövrə qədər toplanmış coğrafi biliklər əsasında Eratosfen "Coğrafiya" adlı kitab hazırlamışdır.
- ✓ K.Ptolomeyin irəli sürdüyü fikirlərə görə Yer kainatın mərkəzində dayanır, Günəş və digər planetlər onun ətrafında fırlanır.

**Qiymətləndirmə** formativ qiymətləndirmənin verbal qiymətləndirmə üsü-lundan istifadə etmək məqsədə uyğundur. Verbal qiymətləndirmə zamanı müəllim afərin; təşəkkür edirəm; çalışqanlığın xoşima gəlir; düzgün cavaba görə təşəkkür edirəm; məqsədinə nail olacaqsan; yaxşı, gəl birlikdə edək; sən bacarıqlısan; afərin, tapşırığı düzgün yerinə yetirmisən, sualı dolğun və düzgün cavablandırırsan; nəticəni düzgün almışan və s. ifadələrdən istifadə edir, fəaliyyətinin məqsədə uyğun istiqamətləndirilməsi üçün ona müvafiq məsləhət verir. Oz formativ dəftərində də şagirdin qarşısında bu sözləri qeyd edir.

#### **Müəllimə kömək:**

1. Qədim dövrlərdə yaşayış insanlar Yer kürəsini müxtəlif canlıların üzərində təsəvvür edirdilər. Həmçinin, bəzi xalqlar Yer kürəsini müxtəlif qatlara və ya cəhətlərə böldürlər.
2. Qədim xəritələrdə təsvir olunan ərazilərə Avropanın cənubu, Asiyianın qərbi, Afrikanın şimal hissəsini göstərmək olar.
3. Qədim dövrə aid olan ilk mükəmməl xəritənin müəllifi Ptolomey olmuşdur, xəritənin üstün cəhətlərindən biri Eratosfendən fərqli olaraq daha geniş əraziləri vermiş və onun üzərində paralel və meridianları təsvir etmişdir.
4. Qədim xəritələrdə Afrikanın şimalı Liviya adlandırılırdı.

#### **Tapşırıq.**

1. Venn diaqramına əsasən qruplaşdırın:

I - 1,4; II - 2,5; III - 3,6

2. Şagirdlər "Ptolomeyin təsəvvürlərinə görə kainatın mərkəzində Yer kürəsi, onun ətrafında Günəş və digər planetlər fırlanır" ifadəsinə əsasən mövzuda verilmiş məlumatları dəftərlərində şəkillə ifadə edəcəklər.

### **3. Orta əsrlərdə coğrafi biliklərin inkişafı**

Məzmun standartı: 1.1.1.Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir. Fənlərarası: Ü.t. 2.1.1.;2.1.2.İnf. 3.3.1.	Təlim nəticəsi: Orta əsrlərdə coğrafi biliklərinin inkişafını şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu strategiyası: Anlayış təyinətmə forması
--	---



Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə aşağıdakı sulları ünvanlamaq olar:

- Böyük İpək yolu nədir?
- Böyük İpək yolu haqqında nə bilirsiniz?
- Sizin fikrinizcə, bu yol niyə İpək yolu adlanır?

Şagirdlərin fərziyyələri alındıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat sualı:

Orta əsrlərdə coğrafi biliklər necə inkişafı etmişdir?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Anlayış təyinət məforması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Şagirdlər mətni oxuduqca oradakı mühüm anlayışların mahiyyətini ön plana çəkir və onlara aid nümunələr göstərir. Məsələn,

Anlayış

Böyük İpək yolu

Xüsusiyyəti

Mühüm ticarət yolu

Nümunə

Çin, Hindistan, Monqolustan, İran, Özbəkstan, Tacikstan, Azərbaycan digər ölkələrdən keçmişdir

Bu nümunəyə əsasən mətn oxunduqca Əl-Buruni, Mahmud Qaşqarı, Piri Rəis, Marko Polo və s. vacib anlayışları təhlil edərək oyrənmək şagirdlərdə maraqlı və asan olar.

Mətni oxuyub bitirdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

**Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Coğrafiyanın inkişafında Orta əsrlər dövrü V əsrdən Böyük Coğrafi kəşflərə



qədər olan vaxtdır.

- ✓ İlk qlobusu Əbu-Reyhan Əl-Biruni gildən hazırlamışdır.
- ✓ Türk xalqlarının yaşadığı ərazilərin xəritəsini və bu xalqların dilinə aid lügəti Mahmud Qaşqarı tərtib edilmişdir.
- ✓ Piri Rəis Atlantik okeanının Afrika sahillərində üzmiş, 1513- cü ildə Atlantik okeanının xəritəsini tərtib etmişdir.
- ✓ Marko Polo XIII əsrdə Çin və Hindistana səyahət etmişdir.

**Qiymətləndirmə zamanı formativin özünüqiymətləndirmə** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun sullar şagirdlərə təqdim olunur

*Sagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Mən mövzunu anladım.**

- çətinliklə
- qismən
- əsasən
- tam

**2. Coğrafi dövrləri bir-birindən ayıram:**

- çətinliklə
- qismən
- əsasən
- tam

**3. Orta əsrlərdə coğrafi biliklərinin inkişafını şərh edirəm:**

- çətinliklə
- qismən
- əsasən
- tam

#### **Müəllimə kömək:**

1. Skandinaviyalılar Qrenlandiya və Şimali Amerikanın şimal-şərqini kəş etmişlər.
2. Türk xalqlarının yaşadığı ərazilərin xəritəsini Mahmud Qaşqarı hazırlamışdır.
3. Türk dənizçisi Piri Rəis Atlantik okeanının xəritəsini tərtib etmişdir.

#### **Tapşırıq.**

1. Eyler-Venn diaqramına əsasən qruplaşdırın:

- I – 2
- II – 1,4
- III – 3

2. Mətndə verilmiş xəritədən istifadə etməklə Marko Polonun keçdiyi əraziləri cədvələ uyğun qruplaşdırıb yazmaq olar:



Dövlət	Şəhər	Okean	Dəniz
Türkiyə, İran, İraq, Hindistan	Bağdad, Bəsrə	Sakit okean Hind okeanı	Ərəbistan, Cənubi Çin, Andaman

#### 4. Materiklər və okeanların kəşf edilməsi

Məzmun standartı: 1.1.1.Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir. Fənlərarası: Ü.t. 2.1.1.;2.1.2.İnf. 3.3.1.	Təlim nəticəsi: Materik və okeanların kəşf edilməsini şərh edir Təsviyyə olunan iş forması: kollektiv, qruplar Təsviyyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyyə olunan oxu strategiyası: Ardıcılıq forması
--	--

Bu mövzu şagirdlərə aşağı siniflərdə keçirilən «Həyat bilgisi» fənnindən məlumudur. Ona görə də dərsi xatırlatma sualları ilə başlamaq məqsədə uyğundur.

- Materik nədir?
- Neçə materik var?
- Okeanlar hansılardır? Ən böyük və ən kiçik okean hansıdır?

Şagirdlərin cavablarını aldıqdan sonra tədqiqat suali elan olunur.

**Tədqiqat suali :**

- Materik və okeanlar necə kəşf olunmuşdur?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. **Ardıcılıq forması oxu** strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca kəşf olunmuş ərazilər aşağıdakı sxem qurularaq öyrənilir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.

Xristofor Kolumb

1492-ci ilin  
oktyabırında  
Baham adaları

Ameriqo Vespuççi

Amerika

Vasko da Qama

Hindistan  
Hind okeanı



Fernan Magellan

Sakit okean  
Yerin kürə şəkilində  
olması  
Vahid Dünya okeanın  
olması

Villem Yanszon

Keyp-York  
yarımadasının qərb  
sahilləri

Abel Tasman

Avstraliyanı  
öyrənmişdir

Ceyms Kuk

Sakit okeanın  
mərkəzi hissələrində  
yerləşən adalar, Cənub  
yarımkürsindəki  
ərazilər

F.F.Bellinshauzen  
və M.M.Lazarev

Antarktidanı kəşf  
etmişlər

Mətni oxuyub bitirdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

**Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

**Qiymətləndirmə** zamanı Materik və okeanların kəşf edilməsini şərh etmə meyari üzrə çətinliklə, qismən istifadə etmək olar.

**Müəllimə kömək:**

**Tapşırıq:**

1. Uyğunluğu müəyyən edin:

Xəritə-sxemdə rəqəmlərə uyğun gələn hadisələr aşağıdakı kimi müəyyən edilir:



**1-a 2-c 3-b,d**

2. X. Kolumb Hindistana çatmaq üçün Avropadan qərbə üzmüşdür.

3. Bu tapşırığı yerinə yetirmək üçün şagirdlər mətndən və mətndəki xəritə-sxemdən istifadə etməlidirlər.

4.

Səyyah	Səyahət dövrü	Kəşf etdiyi ərazi	Əhəmiyyəti
X. Kolumb	1492	Vest-Hind adaları	Avropalılar Aralıq dənizdən kənara çıxdılar
V.da Qamma	1497-1499	Hindistanın dəniz yolu	Atlantik və Hind okeanı arasında əlaqə
F.Magellan	1519-1521	Sakit okean Flippin adaları	Yerin kürə formasında olması Vahid okeanın mövcudluğu

## 5. Azərbaycan coğrafiyasının öyrənilməsi və coğrafi biliklərin inkişafı

Məzmun standartı: 1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir. Fənlərarası: Ü.t. 2.1.1.;2.1.2.İnf. 3.3.1.	Təlim nəticəsi: Azərbaycanın öyrənilməsi və coğrafi biliklərin inkişafını şərh edir. Təsviyyə olunan iş forması: kollektiv, qruplar Təsviyyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyyə olunan oxu strategiyası: Açar sozlərin tapılması
---	---

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə N. Gəncəvinin aşağıdakı misraları şagirdlərə oxunur.

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qısı da güldür, çiçəkdir!..

### Yonəldici suallar:

- Uşaqlar, Nizami necənci əsrədə yaşayıb?
- Bu şerin XII əsrədə yazılması Bərdə şəhəri necə şəhər olduğunu bildirir?
- Azərbaycanın daha hansı qədim şəhərlərini tanıyırsınız?

Şagirdlərin cavablarını aldıqdan sonra tədqiqat suali elan olunur.

**Tədqiqat suali:** Azərbaycan necə öyrənilib və burada coğrafi biliklər necə inkişaf etmişdir?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “Açar sozlərin tapılması” strategiyasından istifadə



edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləlikə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: ticarət əlaqələri, Eratosfenin və Ptolomeyin xəritəsi, Strabonun kitabı, Ərəb səyyahları, Nəsrəddin Tusi, Əbdürrəşid Bakuvı, H.Z.Şirvani, H.Zərdabi, A.Bakıxanov, İ.Qutqaşenli. Açıar sozlər tapıldılqca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- Məlumat mübadiləsi və müzakirəsi mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünüń vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

-Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq nəticə və ümumiləşdirmə aparır.

- ✓ Azərbaycan insanların qədimdən məskunlaşduğu ərazilərdən biridir.
- ✓ Azərbaycanda qədimdən görkəmli coğrafiyaçı alim və tədqiqatçılar olmuşdur.
- ✓ Hal-hazırda da ölkəmizin inkişaf etməsi üçün coğrafi və iqtisadi tədqiqatlar aparılır.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiymətləndirmə** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun sullar şagirdlərə təqdim olunur

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Mən mövzunu anladım:**

- çətinliklə
- qismən
- əsasən
- tam

**2. Azərbaycan haqqında aparılan tədqiqatları şərh edə bilirəm:**

- çətinliklə
- qismən
- əsasən
- tam

**3. Azərbaycan alimlərinin apardıqları tətdiqarları fərqləndirirəm:**

- çətinliklə
- qismən
- əsasən
- tam

**Müəllimə kömək:**

Doğru olan bəndlər: 1, 3, 5.



## Yer səthinin təsviri II tədris vahidi

### 6. Üfűq və onun cəhətləri. Azimut

Məzmun standartı: 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.	Təlimin nəticəsi: 1. Üfűq, onun cəhətləri və azimutu şərh edir. Təvsiyə olunan iş forması: kollektiv, qruplar Təvsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Təvsiyə olunan oxu staratrgiyası: Anlayış təyinətmə forması
--	--

Şagirdlərdə mövzuya maraq yaratmaq üçün müəllim onlara müraciət edir:

– Uşaqlar, gəzintiyə gedərkən açıq düzənlikdə ətrafiniza baxsaq, sizə elə gələcək ki, böyük bir dairənin ortasındasınız. Sizi hər tərəfdən əhatə edən dairə üfiüq adlanır.

#### **Yönəldici sual:**

– Sizcə, hündürlüyü qalxdıqca üfiq necə dəyişər?

Şagirdlərin fərziyyələrini aldıqdan sonra tədqiqat sualı elan olunur:

#### **Tədqiqat sualı:**

– Üfiqin hansı cəhətləri var?

– Azimut nədir?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Anlayış təyinətmə forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Şagirdlər mətni oxuduqca oradakı mühüm anlayışların mahiyyətini ön plana çəkir və onlara aid nümunələr göstərir. Məsələn,

**Anlayış**

**Üfűq**

**Xüsusiyyəti**

**açıq yerdə, düzənlikdə və ya dənizdə ərazinin gözlə görünən hissəsidir**

**Nümunə**

**Onun kənarlarında sanki səma yer səthi ilə birləşir**



Bu nümunəyə əsasən mətn oxunduqca üfiq xətti, üfüqin cəhətləri, qnomon, günəş saatı, azimut, kompas kimi əsas sözləri təhlil etmək olar. Üfiqin cəhətləri bir şagirdi lövhənin qarşısına çıxarıdaraq dərlikdə göstərilmiş şəkildəki kimi (şəkil. Üfiqin əsas və aralıq cəhətləri) izah etmək daha maraqlı və məqsədə uyğundur.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Ətrafımızda gördüyüümüz bütün ərazi üfüq adlanır.
- ✓ Üfüqün əsas və aralıq cəhətləri var.
- ✓ Günəş saatı – qnomonun kölgə istiqamətinin dəyişməsinə əsasən vaxtı təyin edir.
- ✓ Azimut – şimala (cənub yarımkürəsində cənuba) olan istiqamətlə obyektə yönəlmış istiqamət arasında qalan bucaqdır.
- ✓ GPS qəbul edicilərindən aviasiyada, gəmilərdə, avtomobil lərdə, mobil telefonlarda istifadə olunur

**Qiymətləndirmə** zamanı formativin özünüqiyəmətləndirmə üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiyəmətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur.

### 1. Üfüq anlayışını izah edirəm:

- bəli
- xeyr
- çətinliklə

### 2. Üfüqün əsas və aralıq cəhətlərini fərqləndirin.

- bəli
- xeyr
- çətinliklə

### 3. Azimutu izah edirəm.

- bəli
- xeyr
- çətinliklə

### Müəllimə kömək:

1.  $225^0$  üfüqün cənub-qərb istiqamətini göstərir
2. Üfüqün əsas cəhətləri: şimal, cənub, şərq, qərb.  
Üfüqün aralıq cəhətləri: şimal-şərq, cənub-şərq, cənub-qərb, şimal-qərb
3. Şagirdlər dərslikdə verilmiş obyektlərə əsasən istiqamət və azimutu təyin edirlər.
4. Məktəbin həyatında ekskursiya zamanı rast gəldikləri obyektlərin cəhətlərini təyin edərək qeydlər aparıb, sonra bunu müzakirə edə bilərsiniz.



## 7. Miqyas

Məzmun standartı: 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.	Təlim nəticəsi: Miqyas anlayışını və ondan istifadə qaydalarını şərh edir Təvsiyə olunan iş forması: kollektiv, qruplar Təvsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Təvsiyə olunan oxu strategiyası: BİBÖ
--	--

Bu mözu ilə bağlı motivasiyani bir neçə cür apara bilərsiniz.

I Dərslikdə verildiyi kimi sagirdlərlə addımlarının ölçüsünə görə sinif otağını ölçü bilərsiniz. Alınan rəqəmlərə görə sinif otağının kağız üzərinə köçürülə bilməməsini, ölçülərin kiçildilməsinin lazım gəldiğini sagirdlərlə birlikdə araşdırı bilərsiniz.

II Lövhədə asılmış Azərbaycanın xəritəsini sagirdlərə göstərərək soruşa bilərsiniz:

- Uşaqlar bu nədir? Nəyin təsviridir?
- Bizim Vətənimiz elə burada göründüyü boydadır mı?
- Sizcə Azərbaycan kağız üzərinə necə köçürülüb?

Sagirdlərin fərziyyələrini alandan sonra tədqiqat sualı elan olunur:

### Tədqiqat suali:

**- *Miqyas nədir və o nə üçün lazımdır?***

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində sagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **BİBÖ** oxu strategiyasından istifadə etmək olar. BİBÖ-nü oxu strategiyası kimi istifadə etdikdə sagirdlər müəllimin sualları əsasında oxudan əvvəl Bildiklərim və İstəyirəm biləm sütununu doldururlar. Öyrəndim sütunu dərsin sonunda, sagirdlər mövzunu tam dərk edəndən sonra doldurulur. Məsələn, Müəllim sual verir: Uşaqlar, miqyas nədir? Bu barədə nə bilirsınız? Xatırlayaq ki, miqyas mövzusu sagirdlərə Həyat bilgisi və riyaziyyat fənlərindən tanışdır. Əvvəlcə sagirdlərin nəyi bildikləri, sonra bu haqqda nəyi bilmək istədikləri soruşur.

Bildiklərim	İstəyirəm Biləm	Öyrəndim
Miqyasdan müyyən ərazinin kiçildərək təsviri üçün istifadə olunur	Miqyasdan ilk dəfə harada və kim tərəfindən istifadə olunub?	



Xəritələrin hazırlanmasında istifadə olunur	Bəzən xəritələrdə eyni ərazi böyük, digər ərazidə isə kiçik verilir. Bunun səbəbini bilmək istərdim	
	Xəritələrin üzərində yerləşən ölkələr, şəhərlər arasındaki məsafə ölçülə bilir? Necə ölçülür?	

BİBÖ cədvəlinin Öyrəndim sütununa dərsin sonunda qayıdılaraq , yenə suallar vasitəsi ilə şagirdləri yönləndirərək öyrəndikləri məlumatla doldurulur.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünüń vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Miqyas - Yer səthinin müstəvidə olan təsvirlərində kiçiltmə nisbətini göstərən kəsrdir.
- ✓ Miqyas böyüdüksə təsvir olunan ərazi daha çox kiçilmiş olur
- ✓ Miqyas 3 formada yazılırlar: ədədi, adlı (izahlı) və xətti.

**Qiyatləndirmə** apararkən müəllim şagirdlərə Yer səthinin təsviri formalarını şərh edir, meyar əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**


1. Məsələnin həlli:  $500000 \times 7 = 3500000 \text{ sm} = 35 \text{ km}$

## **8. Yer səthinin təsviri formaları. Qlobus**

Məzmun standartı: 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.	Təlim nəticəsi: Yer səthinin təsviri formalarını şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu strategiyası: Anlayış təyinətmə forması
--	--



Şagirdlərdə mövzuya uyğun motivasiya yaratmaq üçün aşağıdakı şəkilləri və yaxud əyani formada kibritin özün və kağızdan kəsilmiş dördbucaqlını göstərmək olar. Yönəldici suallardan istifadə edərək şagirdləri mövzuya yönəltmək mümkündür.



### **Yönəldici suallar:**

- Uşaqlar, lövhədə gördüklleriniz nədir?
- Onların bir-birindən oxşar və fərqli cəhətləri nədir?

Şagirdlərin fərziyyələrini aldıqdan sonra tədqiqat sualı elan olunur.

### **Tədqiqat sualı:**

- Yer səthinin təsviri formaları hansılardır və onlar bir-birlərindən nə ilə fərqlənir?

Tədqiqatın aparılması mərhələsinin əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün Anlayış təyinətmə forması oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Şagirdlər mətni oxuduqca oradakı mühüm anlayışların mahiyətini ön plana çəkir və onlara aid nümunələr göstərir. Məsələn,

**Anlayış**

**Plan**

**Xüsusiyyəti**

**Kiçik ərazilərin  
kağız üzərində şərti  
işarələrlə təsviri**

**Nümunə**

**Stolun planı, sinfin  
planı, otağın planı**

Bu nümunəyə əsasən mətn oxuduqca əsas sözləri: kosmik şəkillər, xəritə, qlobus kimi terminləri də təhlil etmək olar.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.



- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qruplarının işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Yer səthini 4 formada təsvir etmək olar: kosmik şəkillər plan, xəritə və globus
- ✓ Kosmosdan çəkilən şəkillər təsərrüfat işlərində də geniş istifadə olunur.
- ✓ Planda kiçik ərazilər, xəritədə isə nisbətən böyük sahələr şərti işarələrin köməyi ilə kiçildilmiş formada verilir.
- ✓ Qlobus – Yerin kiçildilmiş modelidir.

**Qiymətləndirmə** apararkən müəllim şagirdlərə Yer səthinin təsviri formalarını şərh edir, meyar əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1.

Təsvir üsulları			
Kosmik şəkillər	Plan	Xəritə	Qlobus
Xüsusiyyətləri			
Geniş əraziləri əhatə edən şəkillər çəkilir	Kiçik ərazilər təsvir edilir, yerin əyriliyi nəzərə alınmir	Böyük ərazilər təsvir edilir, miqyasına görə müxtəlif ölçüdə verilir	Yerin ölçülərini daha dəqiq müəyyən etmək olur, kürə formasında olduğu üçün obyektləri Yer səthində olduğu kimi təsvir etmək olur

2.

Kim hazırladı?	Hansi əlamətləri ilə fərqlənir?	Nə vaxt hazırlanıb?
Maloslu Krates	ən qədim	b.e.ə. 150-ci il
Əl-Buruni	Relyef qlobusu	995-ci il
Nəsrəddin Tusi	Ulduz qlobusu	1259
Martin Behaym	Yer alması	1492

3. Təsvir üsullarına aid olan əlamətlər:

1. be
2. acd



## 9. Məhəllin planı və şərti işarələr

Məzmun standartı: 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.	Təlim nəticəsi: Məhəllin planı və istifadə olunan şərti işarələri şərh edir. Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu strategiyası: Ardıcılıq forması
--	--


Şagirdlərdə mövzuya uyğun maraq yaratmaq məqsədi ilə müəllim şagirdlərə müraciət edir:

– Uşaqlar, müəyyən bir ərazidə rahat gəzmək, inşaat işləri aparmaq, təsərrüfat işləri ilə məşğul olmaq, yol çəkmək üçün həmmən ərazinin planını əldə etmək vacibdir. Bəs sizin fikrinizcə plan necə hazırlanır, orada nələr və necə təsvir olunur? Şagirdlərin fərziyyələri dirlənildikdən sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat sualı:

– *Məhəllin planı nədir və planda istifadə olunan şərti işarələr nəyi bildirir?*

*Tədqiqatın aparılması mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün *Ardıcılıq forması oxu* strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca planaalma və şərti işarələr haqqında aşağıdakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimseməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.





**Miqyassız şərti  
işarələr**

**zavod boruları,  
bulaqlar, su quyuları,  
evlər, məktəb**

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrə mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünüн vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Məhəllin planının köməkliyi ilə obyektlərin yerləşmə vəziyyətini, yollara, yaşayış məntəqələrinə görə mövqeyini, ərazinin relyefi və su obyektlərinin xarakterini öyrənə bilərik.

✓ Ərazinin plana alınması havadan və yer səthində aparılır.

✓ Hər bir obyentin planda təsvir edilməsi üçün özünəməxsus şərti işaretələr vardır.

**Qiymətləndirmə** apararkən müəllim şagirdləri «**Məhəllin planı və istifadə olunan şərti işaretələri**» şərh edir meyarına əsasən çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Çəmənlik, ağac
4. Meyvə bağı, avtomobil yolu, su quyusu
5. qarışiq meşə, cığır, çəmənlik, su quyusu, kolluq, bataqlıq, qarışiq meşə.

## **10. Praktiki iş. Ərazinin planının tərtib edilməsi**

<p>Məzmun standartı:</p> <p>1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.</p> <p>1.3.2. Yaşadığı ərazinin planını tərtib edir.</p>	<p>Təlim nəticəsi: Planda istifadə olunan şərti işaretələri təyinatına görə izah edərək müəyyən ərazinin planını tərtib edir.</p> <p>Təsviyyə olunan iş forması: kollektiv, qruplar</p> <p>Təsviyyə olunan iş üsulu: müzakirə, sual-cavab</p> <p>Təsviyyə olunan oxu strategiyası: Fasilələi oxu</p>
--	--

Mövzu ilə bağlı şagirdlərdə motivasiya yaratmaq məqsədilə müəllim onlara müraciət edir:



– Uşaqlar, biz keçən dərslərimizdə plan, onun növləri, orada istifadə olunan şərti işarələr haqqında öyrəndik. Bu gün isə planın necə tərtib olunmasını öyrənəcəyik. Sizin fikrinizcə hər hansı bir ərazinin planını tərtib etmək üçün bizə nələr lazımdır? Şagirdlərin fərziyyələrini aldıqdan sonra tədqiqat suali elan olunur.

### **Tədqiqat suali:**

– Planda şərti işarələr nəyi bildirir və plan necə tərtib olunur?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bu mövzu praktik xarakterli olduğundan mövzu oxuna-oxuna orada göztərilən təlimatlara uyğun olaraq plan tərtib etmək lazımdır. Bunun üçün **Fasilələli oxu** strategisindən istifadə olunur. Mətn hissə-hissə oxunmaqla plan tərtib edilir.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiyətləndirmə** üsulundan istifadə oluna bilər. Bu mövzu təris vahidinin sonuncu mövzusu olduğundan özünüqiyətləndirmənin təhili müəllimə KSQ hazırlayarkən kömək olacaqdır. Əvvəlcədən özünüqiyətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun suallar şagirdlərə təqdim olunur .

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

#### **1. Mən mövzunu anladım.**

- bəli
- xeyir
- bilmirəm

#### **2. Planda istifadə olunan şərti işarələri təyinatına görə istifadə edirəm:**

- bəli
- xeyir
- bilmirəm

#### **3. Plan hazırlanarkən istifadə olunan alətlərin istifadə qaydasını öyrəndim:**

- bəli
- xeyir
- bilmirəm

#### **4. Plan tərtib etdim**

- bəli
- xeyir
- bilmirəm



## Coğrafiya xəritələri III tədris vahidi

### 11. Coğrafiya xəritələri və onların əhəmiyyəti

Məzmun standartı: 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.	Təlim nəticəsi: Coğrafiya xəritələrini və onlara əhəmiyyətini şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Açıar sözlərin tapılması
--	--

Mövzu ilə bağlı şagirdlərdə motivasiya yaratmaq üçün onlara aşağıdakı kimi müraciət edirlər:

- Uşaqlar, siz buludsuz havada təyyarə ilə uçsanız yerdə cisimləri çox kiçik görəcəksiniz. Yerdə olan tarlalar sanki yaşıl düzbucaq, şose və dəmir yolları nazik ip kimi görünəcək. Çaylar isə qırılmış lenti xatırladacaq.

- Bu təsvir sizə nəyi xatırladır?

- Yerdəki bütün obyektləri xəritədə təsvir etmək mümkünür?

Şagirdlərin fərziyyələrini aldıqdan sonra tədqiqat sualı elan olunur.

#### Tədqiqat suali:

- *Xəritədə nələr təsvir olunur və xəritələrin əhəmiyyəti nədir?*

*Tədqiqatın aparılması mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırıllar. Bunun üçün “*Açıar sözlərin tapılması*” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləlikə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: *coğrafiya xəritəsi, xəritənin miqyası, xəritənin məzmunu, şərti işarələr, xəritənin plandan fərqi, xəritədə istifadə olunan rənglər, xəritədə hərəkətlər, xəritələrin əhəmiyyəti*. Açıar sözlər tapıldığca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- *Məlumat mübadiləsi və müzakirəsi* mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq *nəticə və ümumiləşdirmə* aparır.



- ✓ Xəritələrdə Yer üzərində olan böyük obyektlər təsvir olunur.
- ✓ Xəritələr müxtəlif məzmunlu və miqyaslı olur.
- ✓ Xəritələrdə şərti işaralardan və rənglərdən istifadə olunur.
- ✓ Müəyyən ərazinin xəritəsinə baxmaqla həmin ərazi haqqında fikir söyləmək olar.
- ✓ Xəritələr Yer səthinin və onun ayrı-ayrı ərazilərinin coğrafiyasını öyrənmək üçün mühüm vasitədir.

**Qiymətləndirmə** apararkən müəllim şagirdləri «*Coğrafiya xəritələrini və onların əhəmiyyətini şərh etmə*» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Plan və xəritədə eyni təsvir olunan coğrafi obyektlərə bataqlıq, çay, qumluq, gölləri misal göstərmək olar.
2. Xəritələrin əhəmiyyətinə aşağıdakılari göstərmək olar:
  - 1) Nəqliyyat yollarının çəkilməsi
  - 2) Geniş ərazilərin öyrənilməsi
  - 3) Coğrafiya fənninin tədrisində və.s.
3. Xəritə və planın oxşar cəhətləri: şərti işarələrdən istifadə olunur, müstəvi üzərində təsvir edilir, bataqlıq, qumluq, göllər eyni olur, hidroqrafik şəbəkə mavi rənglə verilir.

Planın fərqli cəhəti: kiçik ərazilər təsvir olunur, meşələr yaşıl rənglə verilir.

Xəritənin fərqli cəhəti: Yer kürəsinin bir hissəsi və ya tam təsvir olunur, yaşıl rəng ovalıqları bildirir, Yerin quru səthi müxtəlif rəng çalarları ilə təsvir olunur.

## **12. Meridianlar və paralellər**

Məzmun standartı: 1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.	Təlim nəticəsi: Meridian və paralelləri şərh edir Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu staratergiyası: Ardıcılılıq forması
--	---

Şagidlərdə mövzu ilə bağlı motivasiya yaratmaq üçün xəritə və qlobusu onlara göstərərək suallar vermək olar:

- Uşaqlar, xəritə və qlobus vasitəsilə biz hansı məlumatları ala bilirik?
- Xəritə və qlobusun üzərindəki xətlər nə üçündür?
- Bu xətlərlə biz hansı məlumatları ala bilərik?


Şagirdlərin fərziyyələrini aldıqdan sonra tədqiqat suali elan olunur.



### Tədqiqat suali:

-Meridian və paralelər nə üçün lazımdır?

Tədqiqatın aparılması mərhələsinin əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırılar. Bunun üçün Ardıcılıq forması oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca meridian və paralellər haqqında aşağıdakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimsəməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.





Dərəcə toru

Meridian və  
parallelərin  
dərəcələrlə  
bölünmüş xətləri



Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrə mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birləşdirən tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Bütün meridianlar Yerin qütb'lərində birləşir.
- ✓ Hər bir meridianın uzunluğu və forması eynidir.
- ✓ Ekvator Yeri Şimal və Cənub yarımkürələrinə bölür
- ✓ Qlobus və xəritələrdə şərqi dən qərbi doğru istiqamət paralellərə görə müəyyən olunur

**Qiymətləndirmə** apararkən müəllim «**Meridian və paralleləri şərh etmə meyari**» əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

- 1) Xəritə düzgün deyil.
- 2) Xəritə düzgün təsvirdir. Meridianlar Şimaldan Cənuba, paralellər şərqi dən qərbi olan istiqaməti göstərir.
2. Səyyahlar haqqında məlumatları internetdən və ya mətnindən istifadə etməklə hazırlamaq olar.
3. Ankara, Pekin, Madrid, Nyu-York

### **13. Xəritələr coğrafi informasiya mənbəyidir**

<p>Məzmun standartı:</p> <p>1.3.1. Kartografiq təsvirlərdə istifadə olunan elementləri şərh edir.</p>	<p>Təlim nəticəsi: Xəritələrin coğrafi informasiya mənbəyi olduğunu şərh edir</p> <p>Təsviyə olunan iş forması: kollektiv, qruplar</p> <p>Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab</p> <p>Təsviyə olunan oxu staratergiyası: Fasiləli oxu</p>
---	--

Mövzuya uyğun şagirdlərdə maraq yaratmaq üçün aşağıdakı sualları ünvanlaşdırmaqla olar:



- Uşaqlar, yəqin ki, belə bir cümlə eşitmisiniz “Xəritə coğrafiyanın ikinci dilidir”. Bunu necə anlayırsınız?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur:

### Tədqiqat suali:

- Nə üçün xəritələr coğrafi informasiya mənbəyi adlandırılır?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Fasiləli oxu** strategiyasından istifadə etmək məqsədə uyğundur. Fasiləli oxu zamanı şagirdlər mətni abzaslarla oxuyur, müəllim onların oxuduqları hissə ilə bağlı sinifə sullar verərək müzakirə aparır. Məsələn, “Müasir dövrü informasiyalar mərhələsi də adlandırmaq olar. Onları toplamaqla yanaşı, istifadə edilməsi də vacibdir. Bu işdə coğrafiya xəritələrinin də rolü böyükdür. Xəritələr coğrafi biliklərin ən mühüm mənbəyidir. Xəritələr coğrafi informasiya daşıyıcısı hesab olunur. Xəritələrin köməkliyi ilə ərazi haqqında məlumat əldə edilir, təbiətdə baş verən hadisə və proseslər öyrənilir, coğrafi obyektlərin yeri təyin edilir. İnsanların gündəlik həyatında coğrafiya xəritələri böyük əhəmiyyət kəsb edir. Xəritələrdə informasiyaların verilməsi və onlardan biliklərin əldə edilməsi imkanları onların miqyası ilə yanaşı, məqsədindən, məzmunundan, təsvir edilən ərazilərin sahəsindən asılıdır. Elmi xəritələrdə verilən informasiyalar kifayət qədər çox olur” abzası bir şagird tərəfindən oxunub bitdiqdən sonra müəllim sinfə suallarla müraciət edir:

- Nəyə görə müasir dövrü informasiyalar mərhələsi adlandırmaq olar?

- Müasir dövrdə coğrafi informasiyalar necə toplanır və isifadə olunur?

- Nəyə görə xəritələr coğrafi bililərin mənbəyi hesab olunur?

- Xəritələrin köməkliyi ilə hansı məlumatlar alına bilir?

- İnsanların gündəlik həyatlarında xəritənin hansı əhəmiyyəti vardır?

- Xəritələrdə informasiyanın verilməsi nələrdən asılıdır?

Bu ardıcılıqla mətn sonuna qədər müxtəlif şagirdlər tərəfindən oxunub, müzakirə olunur.

Mətni oxuyub müzakirə etdiqdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Xəritələrin köməkliyi ilə ərazi haqqında məlumat əldə edilir, təbiətdə baş verən hadisə və proseslər öyrənilir, coğrafi obyektlərin yeri təyin edilir.

✓ Fiziki xəritələrdə dağlar, düzənlilər, çaylar, faydalı qazıntılar, dənizlər, fadalı qazıntılarının yerləşməsi, siyasi xəritələrdə dövlətlər, sərhədlər və paytaxtlar göstərilir.

✓ Kontur xəritələrdə yalnız sərhədlər və dərəcə toru göstərilir.

✓ Şərqi və Qərbi yarımkürələri təsvir olunmuş xəritələr yarımkürələr xəritəsi adlanır.

**Qiymətləndirmə** formativ qiymətləndirmənin verbal qiymətləndirmə üsulundan istifadə etmək məqsədə uyğundur. Verbal qiymətləndirmə zamanı müəllim afərin; təşəkkür edirəm; çalışqanlığın xoşima gəlir; düzgün cavaba görə təşəkkür



edirəm; məqsədinə nail olacaqsan; yaxşı, gəl birlikdə edək; sən bacarıqlısan; afərin, tapşırığı düzgün yerinə yetirmisən, sualı dolğun və düzgün cavablandırırsan; nəticəni düzgün almışan və s. ifadələrdən istifadə edir, fəaliyyətinin məqsədə uyğun istiqamətləndirilməsi üçün ona müvafiq məsləhət verir.

#### **Müəllimə kömək:**

1. Bu materiklər Sakit okeanın şərq sahilində yerləşir.
2. Aşağıdakı xəritələrdə təsvir olunur:

**Fiziki xəritə** – Dağlar, düzənliliklər, çaylar, göllər və s.;

**Siyasi xəritə** – Dövlətlər, onların paytaxtları və iri şəhərləri;

**Kontur xəritə** – Coğrafi obyektlərin sərhədləri və dərəcə toru göstərilir. Bu xəritələri müxtəlif mövzuda təsvir etmək olar.

### **14. Praktiki iş. Kontur xəritələrdən istifadə edilməsi və onlar üzərində iş**

Məzmun standartı: 1.3.1. Kartografiq təsvirlərdə istifadə olunan elementləri şərh edir.	Təlim nəticəsi: Kontur xəritələrdən istifadə edilməsi qaydalarını şərh edərək onlar üzərində iş aparır. Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu staratergiyası: Fasiləli oxu
--	--

Motivasiya yaratmaq üçün şagirdlərə aşağıdakı kimi müraciət oluna bilər:

– Uşaqlar, biz xəritə və qlobus haqqında öyrəndik. Bu gün kontur xəritə ilə işləməyi öyrənəcəyik. Kontur xəritə coğrafiya iş dəftəridir, onu səliqəli və düzgün doldurmaq lazımdır. Kontur xəritədə praktik və müstəqil işlər atlas, xəritə və dərslikdən istifadə etməklə həyata keçirilir. Atlas və dərslikdən əlavə rəngli qələmlər və pozan da lazım olur.

- Uşaqlar, gəlin yadımıza salaq, xəritələrdə nələr təsvir olunur?
- Xəritədə rənglər nəyi bildirir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur:

#### **Tədqiqat sualı:**

**– Kontur xəritələrdən istifadə edilməsi üçün hansı qaydalar var və kontur xəritə üzərində iş necə aparılır?**

Nəzərə alsoq ki, bu mövzu praktikdir, o zaman dərslikdə verilmiş mətn fasilələrlə oxunub, müzakirə olunaraq verilmiş tapşırıqlar həyata keçiriliməlidir.

**Qiymətləndirmə** apararkən müəllim şagirdlərə **kontur xəritələrdən istifadə edilməsi qaydalarını** şərh edərək onlar üzərində iş aparma meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.



## Günəş sisteminin quruluşu və Yer planeti. IV tədris vahidi

### 15. Kainat və Günəş sistemi

Məzmun standartı: 1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir Fənlərarası integrasiya: F.1.1.3.	Təlim nəticəsi: Kainat və Günəş sistemini izah edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu strategiyası: "Açar sözlərin tapılması"
---	---

Şagirdlərdə mövzu ilə maraq yaratmaq üçün müəllim onlara müraciət edir:

- Uşaqlar, siz yəqin ki, gecələr səmaya baxarkən orada Ayı və çoxsaylı ulduzları, gündüzlər isə parıldayan Günəşi görürsünüz. Ulduzları sanki kimsə göy üzünə səpələmişdir. Siz heç düşünmüşünüzü ki, bu səma cisimləri səmada necə dayanır? Ay və ulduzlar niyə Yer kürəsini işıqlandırmır?

Şagirdlərin fərziyyələri alındıqdan sonra tədqiqat sualı elan olunur.

#### Tədqiqat suali:

- *Kainat və Günəş sistemi nədir?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün "**Açar sözlərin tapılması**" strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: kainat, Günəş, teleskop, Ay, ulduzlar, qalaktika, bürcələr, süd yolu, komet, asteroid. Açıar sözlər tapıldıqca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagidlərlə birgə tədqiqat suallarına qayğıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Bizim gördüyüümüz Yer və onu əhatə edən maddi aləmə Kainat və ya Kosmos deyilir.

✓ Kainat əbədi olaraq mövcuddur, məkanca sonsuz və daim hərəkət edən maddi aləmdir.



✓ Ulduzlar qaz şəklində, kürə formasında, temperaturu çox yüksək bir səma cismidir.

✓ Günəş yerə ən yaxın ulduzdur.

✓ Planetlər Günəş və öz oxu ətrafında hərəkət edən səma cisimləridir.

**Qiymətləndirmə** aparmaq üçün formativ qiymətləndirmənin **əks əlaqə** üsulunun **yazılı formasından** istifadə etmək tövsiyə olunur. Bu məqsədlə dərsin sonuna az qalmış şagirdlərə reallaşdırılan məzmunla bağlı “Bu gün nədə çətinlik çəkdiniz və ya sizə nə çətin gəldi?”, “Bu gün nə öyrəndiniz?” suallarına cavab yazmaları təklif edilir. Müəllim şagirdlərin yazılı cavablarını toplayır, dərsdən sonra onları nəzərdən keçirir, əldə etdiyi müvafiq məlumatları sistemləşdirir və növbəti dərsləri planlaşdırarkən mövzu ilə bağlı şagirdlərin nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün həmin məlumatlardan istifadə edir.

### Müəllimə kömək:

1. Günəş sisteminə daxil olan səma cisimlərinə planetlər, peyklər, asteroidlər, kometlər, meteoritlər daxildir.

2. Günəş sisteminə daxil olan səma cisimlərinin əlamətləri:

Səma cisimləri: Günəş, planet, peyk, Ay, asteroid, meteroit.

Əlamətləri: Günəş- qızmar, kürəşəkilli, orta ölçülü, tərkibi qazlardan ibarətdir.

Planet – Günəş və oxları ətrafında hərəkət edir.

Peyk – Planetlərin cazibəsi altındadır.

Ay – Yerə yaxın səma cismidir.

Astroid – formasız səma cismidir.

Meteroit – Dəmir və daş kütlələrindən ibarətdir.

3. Yerin peyki olan Ay haqqında məlumatı internet, ensiklopediya və ya dərslikdən toplaya bilər.

4. Uyğunluğu müəyyən edin:

1 – e, b

2- d

3 – c

4 - a

## 16. Günəş sisteminə daxil olan planetlər

Məzmun standartı: 1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir Fənlərarası integrasiya: F.1.1.3.	Təlim nəticəsi: Günəş sisteminə daxil olan planetləri fərqləndirir Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu strategiyası: Fasiləli oxu
---	---



Mövzu ilə bağlı şagirdlərdə maraq oyatmaq üçün onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, keçən dərsimizdə hansı səma cisimlərini öyrəndik?
- Sizcə səmada daha hansı cisimlər vardır?
- İnsanlar hansı səma cisimlərinə səyahət etmişlər?
- Sizcə, insanlar planetlərə niyə uça bilmirlər?

Şagirdlərin fərziyyələri alındıqdan sonra tədqiqat sualı elan olunur.

#### **Tədqiqat suali:**

- *Günəş sistemində hansı planetlər var və onlar bir birlərindən nə ilə fərqlənir?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırıllar. Bunun üçün **Fasiləli oxu** strategiyasından istifadə etmək məqsədə uyğundur. Fasiləli oxu zamanı şagirdlər mətni abzaslarla oxuyur, müəllim onların oxuduqları hissə ilə bağlı sinifə sullar verərək müzakirə aparır. Məsələn, "Günəş sisteminə 8 planet daxildir. Onlar Günəşdən uzaqlığına görə aşağıdakı ardıcılıqla yerləşir: Merkuri, Venera, Yer, Mars, Jupiter, Saturn, Uran və Neptun. Planetlər Günəş ətrafında bir müstəvi üzərində hərəkət edir. Aydın olur ki, müxtəlif məsafədə olduğuna görə onun ətrafında fırlanma dövrü də fərqli olacaqdır" abzas bir şagird tərəfindən oxunub bitdikdən sonra müəllim sinifə suallarla müraciət edir:

- Necə planet var?
- Onların yerləşmə ardıcılığı necədir?
- Planetlər necə hərəkət edir?
- Planetlərin fırlanma dövrü nə üçün fərqlidir?

Bu ardıcılıqla mətn sonuna qədər oxunub, müzakirə olunur.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi mərhələsində** müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq nəticə və ümumiləşdirmə aparır.
  - ✓ Günəş sistemində 8 planet var.
  - ✓ Planetlər Günəş ətrafında müxtəlif məsafədə yerləşdiyindən fırlanma dövrü də müxəlif olaraq hərəkət edir.

**Qiymətləndirmə** apararkən müəllim «**Günəş sisteminə daxil olan planetləri fərqləndirmə**» meyarına əsasən çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək.**

1. Uyğunluğu müəyyən edin.
- 1-c,d
- 2 - a
- 3 - b



## 17. Yerin Günəş sistemində mövqeyi və fərqli xüsusiyyətləri

<p>Məzmun standartı:</p> <p>1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir</p> <p>Fənlərarası integrasiya: F.1.1.3.</p>	<p>Təlim nəticəsi: Yerin planetlər sistemində mövqeyini və xüsusiyyətlərini fərqləndirir.</p> <p>Təvsiyə olunan iş forması: kollektiv, qruplar</p> <p>Təvsiyə olunan iş üsulu: müzakirə, sual-cavab</p> <p>Təvsiyə olunan oxu strategiyası: BİBÖ</p>
--	--

Şagirdlərdə mövzuya uyğun motivasiya yaratmaq üçün müəllim onlara müraciət edir:

- Uşaqlar, biz hansı planetdə yaşayırıq?
- Yaşadığımız planet digərlərindən nə ilə fərqlənir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur:

**Tədqiqat sualı:**

- *Yer planetlər sistemində hansı mövqedədir və o, digər planetlərdən hansı xüsusiyyətlərinə görə fərqləndirir?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **BİBÖ** oxu strategiyasından istifadə etmək olar. BİBÖ-nü oxu strategiyası kimi istifadə etdikdə şagirdlər müəllimin sualları əsasında oxudan əvvəl Bildiklərim və İstəyirəm biləm sütununu doldurular. Öyrəndim sütunu dərsin sonunda, şagirdlər mövzunu tam dərk edəndən sonra doldurulur. Məsələn, müəllim sual verir: Uşaqlar, Yer kürəsi haqqında nə bilirsiniz? Xatırlayaq ki, şagirdlər Yer haqqında ilkin biliklər ilə «Həyat bilgisi» fənidən tanışdır. Əvvəlcə şagirdlərə nəyi bildikləri, sonra bu haqda nəyi bilmək istədikləri soruşur.

Bildiklərim	İstəyirəm biləm	Öyrəndim

BİBÖ cədvəlinin Öyrəndim sütununa dərsin sonunda qayıdlaraq, yenə suallar vasitəsi ilə şagirdləri yönləndirərək öyrəndikləri məlumatla doldurulur.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.



Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Yer Günəş sistemində uzaqlığına görə üçüncü yeri tutur.
- ✓ Yerin digər planetlərdən əsas fərqi ondadır ki, burada həyat mövcuddur.
- ✓ Yerə Mavi planet də deyilir, çünkü Yer kosmosdan baxarkən mavi rəngdə görünür. Bunun səbəbi okean sularının geniş sahə tutmasıdır.

**Qiymətləndirmə** apararkən müəllim «*Yerin planetlər sistemində mövqeyini və xüsusiyyətlərini fərqləndirmə*» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Yerdə həyatın mövcud olmasına aid ifadələr: 1,3.

## **18. Yerin öz oxu ətrafında hərəkəti**

Məzmun standartı: 1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir Fənlərarası integrasiya: F.1.1.4.	Təlim nəticəsi: Yerin öz oxu ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu strategiyası: Fasiləli oxu
---	---

Mövzu ilə bağlı motivasiya yaratmaq məqsədilə şagirdlərə aşağıdakı sualları ünvanlamaq olar:

- Uşaqlar, sizin fikrinizcə gecə və gündüz necə yaranır?
- Şagirdlərin fikirləri alındıqdan sonra tədqiqat suali elan olunur.

#### **Tədqiqat suali:**

- 1. Yer öz oxu ətrafında necə hərəkət edir?**
- 2. Yerin öz oxu ətrafında hərəkətinin hansı coğrafi nəticəsi var?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırılar. Bunun üçün **Fasiləli oxu** strategiyasından istifadə etmək məqsədə uyğundur. Fasiləli oxu zamanı şagirdlər mətni abzaslarla oxuyur, müəllim onların oxuduqları hissə ilə bağlı sinifə sullar verərək müzakirə aparır. Məsələn, “Yerdə baş verən təbiət hadisələrində onun öz oxu və Günəş ətrafında hərəkəti mühüm əhəmiyyət kəsb edir. Üzərində yaşadığımız Yer bərabər sürətlə xəyalı olan oxu ətrafında dövrə vurur. Belə hərəkət Yerin öz oxu ətrafında hərəkəti adlanır. Yer səthində olan bütün obyektlər onunla birləşdirilməsinə görə biz bu hərəkəti hiss etmirik. Eyni zamanda Yer öz oxu ətrafında kifayət qədər yüksək sürətlə fırlanır.”



abzas bir şagird tərəfindən oxunub bitdikdən sonra müəllim sinfə suallarla müraciət edir:

- Yerin necə cür hərəkəti var?
- Yerin öz oxu ətrafında hərəkəti necə baş verir?
- Biz Yerin hərəkətini niyə hiss etmirik?

Bu ardıcılıqla mətn sonuna qədər müxtəlif şagirdlər tərəfindən oxunub, müzakirə olunur.

Mətni oxuyub müzakirə etdiqdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- ***Məlumat mübadiləsi və müzakirəsi mərhələsində*** müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq ***nəticə və ümumiləşdirmə*** aparır.

- ✓ Yerin iki hərəkəti mövcuddur: öz oxu və Günəş ətrafında.
- ✓ Yer öz oxu ətrafında 24 saat ərzində fırlanır.
- ✓ Yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticəsi gecə və gündüzün yaranmasıdır.

**Qiymətləndirmə** formativ qiymətləndirmənin verbal qiymətləndirmə üsulundan istifadə etmək məqsədə uyğundur. Verbal qiymətləndirmə zamanı müəllim afərin; təşəkkür edirəm; çalışqanlığın xoşuma gəlir; düzgün cavaba görə təşəkkür edirəm; məqsədinə nail olacaqsan; yaxşı, gəl birlikdə edək; sən bacarıqlısan; afərin, tapşırığı düzgün yerinə yetirmisən, sualı dolğun və düzgün cavablandırırsan; nəticəni düzgün almışan və s. ifadələrdən istifadə edir, fəaliyyətinin məqsədə uyğun istiqamətləndirilməsi üçün ona müvafiq məsləhət verir.

### **Müəllimə kömək:**

1. Venn diaqramına görə:

I – c

II – b

III – a

2. Bu tapşırığı yerinə yetirmək üçün dünyanın siyasi xəritəsindən istifadə olunur:

Tokio, Pekin, Nur-Sultan, Bakı, Ankara, Berlin, Vaşinqton



## 19. Yerin Günəş ətrafında hərəkəti və onun nəticələri

Məzmun standartı: 1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir Fənlərarası integrasiya: F.1.1.4.	Təlim nəticəsi: Yerin Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu strategiyası: "Sualların tərtib edilməsi"
---	---

Şagirdlərdə mövzuya uyğun motivasiya yaratmaq üçün onlara aşağıdakı kimi müraciət oluna bilər:

- Uşaqlar, biz keçən dərsimizdə Yerin öz oxu ətrafında hərəkətini öyrəndik. Öyrəndik ki, Yer öz oxu ətrafında hərəkət edərkən nə yaranırdı?

- Bəs Yer planetində onu digərlərindən fərqləndirən daha nələr yaranır?
- Sizin fikrinizcə, fəsillər necə yaranır?

Şagirdlərin fikirlərini dinlədikdən sonra tədqiqat sualı elan olunur.

### **Tədqiqat suali:**

- 1. Yer Günəş ətrafında necə hərəkət edir?**
- 2. Yer Günəş ətrafında hərəkətinin coğrafi nəticəsi nədir?**

**Tədqiqat mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün "**Sualların tərtib edilməsi**" strategiyasından istifadə etmək etmək olar. Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlayırlar. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birilərinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar:

- Mətndə dəqiq cavabı olan;
- Cavabı mətnaltı mənada olan;
- Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn.

Suallar aşağıda təqdim edilən yollarla yaradılır.

Əvvəlcə suallar tərtib edilir;

Sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə, məntiqi ardıcılıqla düzülür. Dərsin bu hissəsində sinfi 4 qrupa ayırmak olar. Hər qrupa 6 sual hazırlamaq tapşırıla bilər. Hazırlanmış suallar yarışma xarakterli oyun vasitəsilə qruplar arasında bir-birinə verilir, sualların hazırlanması və cavablandırılması kimi meyarlarla qiymətləndirilə bilər.

Sualların hazırlanması üçün nümunə:

1. Mətində dəqiq cavabı olan sual: - Yer Günəş ətrafında neçə gün və saat ərzində hərəkət edir?
2. Cavabı mətnaltı mənada olan sual: -Günəşin hansı hali Yerin şimal və cənub



yarısında gecə və gündüzlərin uzunluğunun bərabər olmasına səbəb olur?

3. Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn sual.

- Yerdə fəsillər yaranmasa idi, nələr baş verərdi?

Hər qrup hazırladığı sualları diğər qruplara ötürür. Cavablar müqayisə olur və qruplar 2 meyar üzrə qiymətləndirilir: sualların hazırlanması və cavabların dəqiq və düzgün olması.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Yer Günəş ətrafında fırlanır.
- ✓ Yerin Günəş ətrafında fırlanması fəsilləri yaradır.
- ✓ Yer üzərində fəsillərin bir-birini əvəz etməsi ekvator və qütb'lər arasında yerləşən orta enliklərdə daha aydın müşahidə edilir.
- ✓ Yerin Günəş ətrafında hərəkəti nəticəsində həm də il yaranır.

**Qiymətləndirmə** apararkən müəllim «Yerin Günəş ətrafında hərəkətini təsvir etmə və onun coğrafi nəticələrini təqdim etmə meyari» əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### Müəllimə kömək:

1.

Tarix	Şimal yarımkürəsi	Cənub yarımkürəsi
21 mart	Yaz	Payız
22 iyun	Yay	Qış
23 sentyabr	Payız	Yaz
22 dekabr	Qış	Yay

2. I bcf II ae

3. bcd

## 20. Praktiki iş. Fəsillərin dəyişməsi və onun əsas nəticələrinin müəyyən edilməsi

Məzmun standartı: 1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir  
Fənlərarası integrasiya: F.1.1.4.

Təlim nəticəsi: Fəsillərin dəyişməsi və onun əsas nəticələrinin müəyyən edir  
Təsviyə olunan iş forması: kollektiv, qruplar  
Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab  
Təsviyə olunan oxu strategiyası: Fasiləli oxu



Mövzu ilə bağlı şagirdlərdə motivasiya yaratmaq məqsədilə müəllim onlara müraciət edir:

- Uşaqlar, fəsillərin dəyişməsinin əhəmiyyəti nədir?

Şagirdlərin fərziyyələrini aldıqdan sonra tədqiqat sualı elan olunur.

**Tədqiqat suali:**

- *Fəsillərin dəyişməsi və onun əsas nəticələrini necə müəyyən etmək olar?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bu mövzu praktik xarakterli olduğundan mövzu oxuna –oxuna orada göstərilən təlimatlara uyğun olaraq tapşırıqlar həll olunur. Bunun üçün **Fasilələri oxu** strategiyasından istifadə olunur. Lampanın ətrafına məftil dolamaq və onu qlobusa bərkitməklə, qlobusu mərkəzdə yerləşən Günəş ətrafında firlatmaqla onun üzərinə düşən şüaların bucağının dəyişməsini şagirdlərlə birlikdə izləmək olar.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiyətləndirmə** üsulundan istifadə oluna bilər. Bu dərs tədris vahidinin sonuncu mövzusu olduğundan özünüqiyətləndirmənin təhlili müəllimə KSQ hazırlayarkən kömək olacaqdır. Əvvəlcədən özünüqiyətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun sullar şagirdlərə təqdim olunur .

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Mən mövzunu anladım:**

- bəli
- xeyir
- bilmirəm

**2. Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələrini izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**3. Fəsillərin dəyişməsinin əhəmiyyətini izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**4. Günəş şüalarının düşmə bucağının dəyişməsi, gecə-gündüzlərin uzunluğunun dəyişməsi və fəsli dəyişikliklərin baş verməsi arasında əlaqəni izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm



## Litosfer V tədris vahidi

### 21. Yerin daxili quruluşu

Məzmun standartı: 2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir. Fənlərarası integrasiya: F.1.1.1.; 2.1.1. H-b.1.1.1	Təlim nəticəsi: Yerin daxili quruluşunu şərh edir Təsviye olunan iş forması: kollektiv, qruplar Təsviye olunan iş üsulu: müzakirə, sual-cavab Təsviye olunan oxu staratergiyası: Açıar sözlərin tapılması
--	--

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq üçün onlara aşağıdakı kimi müraciət olunur:

– Yaşadığımız ərazidə gəzintiyə çıxdıqda bəzi yerlərin səthinin hamar, başqa bir yerin dağlıq və ya təpəlik oduğunu görə bilərik. Dünyanın hər yerində Yer səthi müxtələfdır. Uşaqlar, heç düşünmüsünüz mü bəs, yerin daxili quruluşu necədir?

Şagirdlərin fiirlərini aldıqdan sonra tədqiqat suali elan olunur:

#### Tədqiqat suali:

– *Yerin daxili quruluşu necədir və orada hansı proseslər baş verir?*

*Tədqiqatın aparılması mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “*Açıar sözlərin tapılması*” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: Yer qabığı, mantiya, nüvə, litosfer, materik tipli yer qabığı, okean tipli yer qabığı. Açıar sözlər tapıldıqca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

– *Məlumat mübadiləsi və müzakirəsi* mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

– Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq *nəticə və ümumiləşdirmə* aparır.

✓ Yerin səthindən mərkəzinə doğru *Yer qabığı, mantiya və nüvə təbəqələri* ayrılır



✓ Planetimizin səthini nüvə və mantiya ilə müqayisədə çox nazik olan yer qabığı örtür.

✓ Yer qabığı ilə üst mantiya birlikdə ***litosfer adlanır***.

✓ ***Materik tipi Yer qabığı*** materiklərin, materik mənşəli adaların bünövrəsini tutur.

✓ ***Okean tipi Yer qabığı*** planetimizin səthinin 60%-ə qədərini əhatə edir.

**Qiymətləndirmə** apararkən müəllim «***Yerin daxili quruluşunu şərh etmə***» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1.

Əlamətləri	Təşkil olunduğu maddələr	Hissələri	Qalınlığı
Yerin daxili təbəqəsi			
Yer qabığı	Çökmə Qranit Bazalt	Okean Materik	5-7 km 90 km
Mantiya	Maqnezium Dəmir	Yuxarı Aşağı	90-1000 km 1000-2900 km
Nüvə	Dəmir Nikel	Xarici Daxili	2900 -5140km 5140-6371 km

2. Yerin daxilinə doğru getdikcə yüksək təzyiq şəraitində maddələrin sıxlığı artdığı üçün kip halda olurlar.

3. Yer qabığının ən qalın yeri Himalay dağları, ən nazik yeri Marian çökəkliyidir. Himalay dağlarında çökmə, qranit, bazalt qatları olduğu halda, Marian çökəkliyi çökmə və bazaltdan ibarətdir.

4. Nüvə.

5. Şagirdlər dərslikdəki sxemə əsasən Yerin daxili quruluşunun təsvirini çəkirərlər.

## **22. Dağ suxurları və minerallar**

Məzmun standartı: 2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir. Fənlərarası integrasiya: F.1.1.1.;2.1.1. H-b.1.1.1.	Təlim nəticəsi: Dağ suxurları və mineralların müxtəlifliyini şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Ardıcılıq forması
--	--



Mövzuya uyğun şagirdlərdə motivasiya yaratamaq üçün onlara aşağıdakı kimi müraciət etmək olar.

– Uşaqlar, ətrafımızda gördüyüümüz Yer səthində qum, müxtəlif rəngli torpaq, daşlar vardır.

– Sizcə, Yer səthində daha nələr var?

– Azərbaycan hansı təbii ehtiyatlarla zəngindir?

– Yaşadığınız ərazidə hansı təbii ehtiyatlar var?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat suali:

**– Dağ süxurları və mineralların müxtəlifliyinin səbəbi nədir?**

Tədqiqatın aparılması mərhələsinin əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Ardıcılıq forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca dağ süxurları və minerallar haqqında aşağıdakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimsəməyə kömək edir. Sxem qurularkən müəllimin suallar verməsi, müzakirə aparması məqsədə uyğundur.

**Süxurlar**

**eyni təbii  
xassəyə malik  
olan mineral  
birləşmələr**

**maqmatik,  
çökəm və  
metomorfik  
mənşəli**

**Maqmatik  
süxurlar**

**Maqmanın Yer səthinə  
çıxması nəticəsində  
əmələ gəlir**

**Maqmatik  
süxurlar**

**Qranit, sienit, qabro,  
andezit, obsidian, vulkanik  
tuf, bazalt**

**Çökəm mənşəli  
süxurlar**

**tərkibinə və  
mənşəyinə görə  
qruplaşdırılır.**

**Möhkəm süxurların  
dağıılması və  
parçalanması  
nəticəsində əmələ  
gələn**

**Qum, gil, çinqlı, lıl**

**Su hövzələrinin  
dibində mineral  
maddələrin çökəməsi  
nəticəsində əmələ  
gələn**

**gips, kalium və xörək  
duzları**



Bitki və heyvan qalıqlarının toplanması nəticəsində əmələ gələn

Kömür, torf, yanar şist, neft, təbii qaz

Metomorfik süxurlar

yüksək təzyiq və temperatur şəraitində maqmatik və çöküntü mənşəli süxurların dəyişməsindən yaranır

Əhəng daşından mərmər, qum daşından kvarsit, qrantdən qneys, gildən gilli şist, kömürdən almaz yaranır

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Müxtəlif kimyəvi elementlər birləşərək eyni fiziki xassəyə malik olan **mineralları** əmələ gətirir.
- ✓ Mineralların birləşməsindən süxurlar yaranır.
- ✓ Süxurlar maqmatik, çöküntü və metomorfik mənşəli olurlar.
- ✓ Yer qabığı əsasən maqmatik və metamorfik süxurlardan təşkil olunur.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiymətləndirmə** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun sullar şagirdlərə təqdim olunur .

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

1. Mineral və süxurları fərqləndirirəm:

- bəli
- xeyir
- bilmirəm

2. Süxurları mənşəyinə görə qruplaşdırıram:

- bəli
- xeyir
- bilmirəm

3. Süxurların hansı şəraitdə dəyişikliyə məruz qaldığını izah edirəm:

- bəli
- xeyir
- bilmirəm



### Müəllimə kömək:

Şagird bu tapşırığı tamamlamaq üçün dərslikdə verilən mətndən istifadə edə bilər.

Süxurlar	Süxurun adı	Əmələ gəlmə şəraiti
Çökəmə	neft	bitki və heyvan qalıqların toplanması
Maqmatik	bazalt, vulkan şisti, pemza	maqmanın yer səthinə çıxması
Metomorfik	mərmər, kvarsit	yüksək təzyiq və temperatur

## 23. Yer qabığının hərəkəti. Vulkanlar və zəlzələlər

Məzmun standartı: 2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir. Fənlərarası integrasiya: F.1.1.1.; 2.1.1. H-b.1.1.1.	Təlim nəticəsi: Yer qabığının hərəkəti, vulkanlar və zəlzələləri şərh edir Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu staratergiyası: Ardıcılıq forması
---	--

Şagirdlərdə mövzuya uyğun maraq yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət oluna bilər:

- Yer kürəsində təhlükəli təbiət hadisələri hansılardır?
- Fikrinizcə, zəlzələ və vulkanların yaranma səbəbləri nədir?

Şagirdlərin fikirləri alındıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat sualı:

- *Yer qabığının hərəkəti, vulkanlar və zəlzələlər nədir və necə baş verir?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Ardıcılıq forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca vulkan və zəlzələlər haqqında aşağıdakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimsəməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.



Vulkan	→	Yerin dərin qatlarında yüksək temperatur nəticəsində ərimiş maddələrin səthə çıxması		
Maqma	→	Yer səthinə gələn yüksək temperaturlu ərimiş maddə		
vulkanın boğazı	→	maqmanın Yer səthinə çıxdığı kanal		
lava	→	səthə çıxmış maqma		
vulkanın krateri	→	maqmanın çıxdığı yerdə əmələ gəlmış qıf formada çökək sahə		
Zəlzələ	→	yer səthinin ani vaxt ərzində yerdəyişməsi və titrəməsi		
seysmik ərazilər	→	zəlzələnin baş verdiyi yerlər		
zəlzələ ocağı	→	hiposentr	→	Yerin daxilində olan mərkəzi
zəlzələ mərkəzi	→	episentr	→	zəlzələ ocağının Yer səthindəki proyeksiyası
seysmoqraf	→	zəlzələni qeydə alan cihaz		
seysmogram	→	zəlzələnin titrəyişlərinin dərəcəsinin qrafik şəkildə qeydə alınması		



**qeyzerlər**



**Yerin dərin qatlarından fasılərlə fəvvərələr şəklində səthə çıxan qaynar sular və buxar**

**qeyzerit**



**qeyzer zamanı yerin səthinə çıxan mineral suların əmələ gətirdiyi süxur**

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birləşə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Yerin dərin qatlarında yüksək temperatur nəticəsində ərimiş maddələrin səthə çıxır və vulkan əmələ gəlir.

✓ Vulkanın elementləri: maqma, vulkan boğazı, lava, vulkan krateri.

✓ Fəaliyyətdə olan vulkanların çoxu Sakit okean sahillərində yerləşir.

✓ Yerin dərin qatlarından fasılərlə fəvvərələr şəklində səthə çıxan qaynar sular və buxara qeyzerlər deyilir.

✓ İsti bulaqlar və qeyzerlərin müalicəvi əhəmiyyəti vardır.

**Qiymətləndirmə** apararkən müəllim «*Yer qabığının hərəkəti, vulkanlar və zəlzələləri şərh etmə*» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər

#### **Müəllimə kömək:**

1. Yerin daxilində baş verən proseslər nəticəsində olur.

3. Püskürümüş süxurlardan vulkanik tuf, bazalta rast gəlinir.

4. Zəlzələ və vulkan püskürməsinə 1,2,4 nömrəli məntəqələrdə rast gəlinir.

## **24. Yer səthinin relyefi. Qurunun dağları və düzənlikləri**

<p>Məzmun standartı:</p> <p>2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.</p> <p>Fənlərarası integrasiya: F1.1.1.;2.1.1. H-b.1.1.1.</p>	<p>Təlim nəticəsi: Yer səthinin relyefini, qurunun dağları və düzənliklərini şərh edir</p> <p>Təsviyyə olunan iş forması: kollektiv, qruplar</p> <p>Təsviyyə olunan iş üsulu: müzakirə, sual-cavab</p> <p>Təsviyyə olunan oxu staratərgiyası: Açıq sözlərin tapılması</p>
--	---



Şagirdlərin fikirlərini mövzuya yönəltmək məqsədi ilə onlara aşağıdakı şəkildə müraciət oluna bilər:

- Uşaqlar, biz əvvəlki mövzularda Yerin daxili quruluşunu öyrəndik.
- Yerin daxili quruluşu ilə səthinin relyef formaları arasında hansı fərqlər var?
- Yer səthində nələr var?

Şagirdlərin fikirlərini aldıqdan sonra ***tədqiqat suah*** elan olunur:

- Yer səthinin relyefi necədir?
- Qurunun dağları və düzənlikləri hansı əlamətlərinə görə fərqlənir?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırılar. Bunun üçün “*Açar sözlərin tapılması*” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: *relyef, dağ, təpə, zirvə, suayıcı, dabən, yamac, alçaq dağlar, orta hündürlüklü dağlar, yüksək dağlar, sıra dağlar, düzənliklər, ovalıq, yüksək düzənlik və ya yüksəklik, yayla, aşırım, akkumulyativ düzənliklər, denudasion düzənliklərdir*. Açıar sözlər tapıldıqca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

– ***Məlumat mübadiləsi və müzakirəsi*** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

– Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq ***nəticə və ümumiləşdirmə*** aparır.

- ✓ Yer səthində nisbi hündürlük fərqləri 200 metrdən çox olan, zirvəsi, yamacları və ətəyi aydın nəzərə çarpan, kəskin parçalanmış relyef forması **dağ** adlanır.
- ✓ Qurunun geniş ərazi əhatə edən və nisbətən hamar, nisbi hündürlüklər fərqi 200 m-ə qədər olan sahələrinə **düzənlik** deyilir.
  - ✓ Dağlar və düzənliklər bir-birindən hündürlüyüնə görə fərqlənir
  - ✓ Dağlar əsasən tektonik hərəkətlər nəticəsində yaranır.
  - ✓ Mənşəyinə görə akkumulyativ və denudasion düzənlikləri ayrıılır.
  - ✓ Düzənliklər hündürlüyüնə görə ovalıq, yüksəklik və yaylalara ayrıılır.

**Qiymətləndirmə** zamanı ***formativin özünüqiyətləndirmə*** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiyətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun sullar şagirdlərə təqdim olunur .

**Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sınıf\_\_\_\_\_**

**1. Dağın fərqli xüsusiyyətlərini izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm



## 2. Düzənliklərin fərqli xüsusiyyətlərini izah edirəm:

- bəli
- xeyir
- bilmirəm

## 3. Mənşəyinə görə düzənlikləri fərqləndirirəm:

- bəli
- xeyir
- bilmirəm

### **Müəllimə kömək:**

1. Dağları müxtəlif hündürlüyüünə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

Alçaq: Ural

Orta: Skandinaviya

Yüksək: Qafqaz, Pamir, And

3. Dağlar müxtəlif hündürlüyüünə aşağıdakı kimi qruplaşdırılır:

Alçaq - 1000m-ə qədər

Orta - 2000m-ə qədər


Yüksək - 2000m-dən çox

4. Dağlıq ərazilər yaşayış üçün əlverişsiz hesab olunur. Burada yolların çəkilməsi, binaların tikilməsi, yaşayış məskənlərinin salınması əlavə xərc tələb edir. Lakin buna baxmayaraq dağlıq ərazilər turizm üçün əlverişli yer hesab olunur.

## 25. Aşınma və dağ sükurlarının dəyişməsi

<p>Məzmun standartı:</p> <p>2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.</p> <p>Fənlərarası integrasiya: F.1.1.1.; 2.1.1. H-b.1.1.1.</p>	<p>Təlim nəticəsi: Aşınma və dağ sükurlarının dəyişməsini şərh edir</p> <p>Tövsiyə olunan iş forması: kollektiv, qruplar</p> <p>Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab</p> <p>Tövsiyə olunan oxu staratergiyası: Ardıcılıq formasının tapılması</p>
--	--

Mövzu ilə bağlı şagirdlərdə maraq yaratmaq üçün aşağıdakı şəkilləri onlara göstərib suallar vermək mümkündür:




- Uşaqlar, şəkillərdə gördüyüünüz nədir?
  - Fikrinizcə, hansı proseslər nəticəsində bu relyef formaları yaranmışdır?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

#### Tədqiqat suali:

- Aşınma və dağ süxurlarının dəyişməsi necə baş verir?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırılar. Bunun üçün *Ardıcılıq forması* oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca mövzu haqqında aşağıdakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimsəməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.





Fiziki  
aşınma

Süxurlar uzun müddət fasiləsiz  
olaraq istidən genişlənməsi, soyuqdan  
sixilması uculub dağılması

Kimyəvi  
aşınma

tərkibində oksigen, karbon qazı, duzlar,  
turşular və qələvilər olan məhlulların  
süxurları dağıltması

Üzvi  
aşınma

Canlı orqanizmlər olan bitkilərin və  
heyvanların həyat fəaliyyəti nəticəsində  
süxurların uculub dağılması

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Xarici proseslərə günəş şüalarının qeyri-bərabər paylanması, aşınması, axar və yeraltı sular, külək və buzlaqların fəaliyyəti, canlı orqanizmlərin təsiri addır.
- ✓ Yer səthində və ya ona yaxın sahələrdə temperaturun dəyişməsi, atmosferin, suyun və orqanizmlərin kimyəvi təsiri ilə dağ süxurlarının parçalanması, xırdalanması və kimyəvi dəyişməsi **aşınma** adlanır.
- ✓ Aşınma fiziki, kimyəvi və üzvü formalara ayrılır.
- ✓ İnsanlar kanallar, bəndlər, su anbarları, yollar çəkir, tunellər kimi relyef fornaları yaradır
- ✓ Fiziki aşınma səhralarda, yarımsəhralarda və quraq ərazilərdə daha intensiv gedir.
- ✓ Kimyəvi aşınma isti və rütubətli ərazilərdə daha intensiv gedir. Mineral və üzvi mənşəli turşular, duzlar kimyəvi aşınmada iştirak edir.
- ✓ Üzvi aşınma isti və rütubətlət rayonlarda sürətlə gedir.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiyəmətləndirmə** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiyəmətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun sullar şagirdlərə təqdim olunur.



*Şagirdin adı \_\_\_\_\_ Tarix \_\_\_\_\_ Sınıf \_\_\_\_\_*

**1. Aşınmanın formalarını fərqləndirirəm:**

- bəli
- xeyir
- bilmirəm

**2. Fiziki aşınmanın daha sürətlə getdiyi əraziləri izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**3. Kimyəvi aşınmanın daha sürətlə getdiyi əraziləri izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**4. Üzvü aşınmanın daha sürətlə getdiyi əraziləri izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**Müəllimə kömək:**

1.

Aşınma növləri	Baş verdiyi ərazi
Fiziki	Səhra, yarımsəhra
Kimyəvi	İsti və rütubətli
Üzvi	Canlı orqanizmlərin çox olduğu yer

2. 2,4

3. Fiziki aşınma gedir. Temperaturun gün ərzində dəyişməsindən yaranır.



## 26. Praktiki iş. Fiziki xəritələrdə relyefin oxunması

Məzmun standartı: 2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir. 2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir. Fənlərarası integrasiya: F.1.1.1.;2.1.1. H-b.1.1.1.	Təlim nəticəsi: Fiziki xəritələrə relyefi oxuyur Relyef formalarını kontur xəritəyə köçürür Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Fasıləli oxu
--	---

Şagirdlərdə mövzu ilə bağlı motivasiya yaratmaq üçün onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, əvvəlki mövzularda biz sizinlə xəritələrdə təsvir olunan obyektləri öyrəndik. Gəlin xatırlayaq, xəritələrdə dağlar, düzənliliklər, ovalıqlar, dənizlər, çaylar hansı rənglə göstərilir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat sualı:

#### - *Fiziki xəritələr necə oxunur?*

Mövzu praktik dərsdir. Ona görə də dərslikdə verilmiş mövzunu fasılərlə oxuyaraq, verilən tapşırıqlar qruplara və ya cütlərə tapşırılır.

**Qiymətləndirmə** apararkən müəllim «*Fiziki xəritələrə relyefi oxuma və relyef formalarını kontur xəritəyə köçürmə*» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

### Müəllimə kömək:

Materik	Ən yüksək nöqtə	Hündürlüyü, m.
Avrasiya	Comolunqma d.	8848
Cənubi Amerika	Akonkaqua d.	6959
Şimali Amerika	Denali d.	6194
Afrika	Kilimancaro vlk.	5895
Antarktida	Vinson massivi	5140
Avstraliya	Kostyuşko d.	2228



## Atmosfer VI tədris vahidi

### 27. Atmosferin əhəmiyyəti və quruluşu

Məzmun standartı: 2.1.3.Yerin hava qatını şərh edir Fənlərarası integrasiya: F.1.1.4.;2.1.1.;2.1.2	Təlim nəticəsi: Atmosferin quruluşunu və əhəmiyyətini şərh edir Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu staratergiyası: "Sualların tərtib edilməsi"
---	---

Mövzu ilə bağlı şagirdlərdə maraq yaratmaq üçün onlara aşağıdakı kimi müraaciət etmək mümkündür:

- Uşaqlar, planetimizi kosmosdan görən astronavtlar onun nazik mavi dumanla əhatə olunduğunu söyləyirlər.

- Sizcə, bu nazik mavi duman nədir?
- Bu duman olmasa nə baş verərdi?

Şagirdlərin fikilərini aldıqdan sonra tədqiqat suakl elan olunur.

#### Tədqiqat səali:

- *Atmosferin quruluşu necədir?*
- *Atmosferin əhəmiyyəti nədir?*

*Tədqiqat mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün "*Sualların tərtib edilməsi*" strategiyasından istifadə etmək etmək olar. Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlayırlar. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar:

- Mətndə dəqiqliyə cavabı olan;
- Cavabı mətnaltı mənada olan;
- Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn.

Suallar aşağıda təqdim edilən yollarla yaradılır.

Əvvəlcə suallar tərtib edilir, sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə, məntiqi ardıcılıqla düzülür. Dərsin bu hissəsində sinfi 4 qrupa ayırmaq olar. Hər qrupa 6 sual hazırlanmaq tapşırıla bilər. Hazırlanmış suallar yarışma xarakterli oyun vasitəsilə qruplar arasında bir-birinə verilir, sualların hazırlanması və cavablandırılması kimi meyarlarla qiymətləndirilə bilər.



Sualların hazırlanması üçün nümunə:

1. Mətində dəqiq cavabı olan sual: - Atmosfer nədir, onun tərkibi hansı qazlardan ibarətdir?

2. Cavabı mətnaltı mənada olan sual: - Atmosferdə yağıntılar necə əmələ gəlir?

3. Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn sual.- Atmosferin təbəqələrə bölünməsinin səbəbləri nədir?

Hər qrup hazırladığı sualları digər qruplara ötürür. Cavablar müqayisə olur və qruplar 2 meyar üzrə qiymətləndirilir: sualların hazırlanması və cavabların dəqiq və düzgün olması.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Atmosferin tərkibində olan oksigen canlıların yaşaması üçün əsas elementdir. İnsanlar və heyvanlar aləmi oksigenlə nəfəs almadan bir an belə yaşaya bilməz.

✓ Canlı aləmin Yer səthində yaşamasına şərait yaranan digər amil hava qatının sıx olmasıdır. Havanın belə yüksək sıxlığa malik olması nəticəsində səs asanlıqla ətrafa yayılır. Buludların təsiri ilə atmosferin aşağı qatları gündüzlər çox qızdır, gecələr isə çox soyuması mümkün olmur.

✓ Yer səthindən yuxarıya doğru havanın sıxlığı, tərkibi, su buxarının miqdari, temperaturu, qızması və soyuması xüsusiyyətləri dəyişir. Ona görə Yer səthindən yuxarıya doğru təbəqələr ayrılır.

✓ Troposfer – havanın 80%-i burada toplanır, canlılar yaşayır, cu buxarı və havanın hərəkəti burada baş verir.

Stratosfer – havanın qalan hissəsi burada toplanır, lakin çox seyrəkdir. Burada su buxarı və demək olar ki, yoxdur. Yerdə yaşayan canlıları zərərli şüalardan qoruyan ozon qazları toplanır.

**Qiymətləndirmə** apararkən müəllim «**Atmosferin quruluşunu və əhəmiyyətini şərh etmə**» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorların dan istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Azot- 78%; oksigen -21%; Digər qazlar - 1%.

2. Bu tapşırığı yerinə yetirmək üçün mətndə verilmiş atmosferin təbəqələri sxemindən istifadə edilə bilər.

3. Yerin qızıb-soyuması: Gündüzlər çox qızmaqdan, gecələr çox soyumaqdan qoruyur.

İnsan və heyvanların yaşaması: oksigenin olması

Bitkilərin yayılması: oksigenlə təmin edir, canlıların yaşamasına səbəb olur

Təbii proseslərin baş verməsi: Yağışın yağması, küləyin əsməsi və s.

4. 2, 4 .



## 28. Havanın temperaturu

Məzmun standartı: 2.1.3.Yerin hava qatını şərh edir 2.1.4.Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir Fənlərarası integrasiya: F. 1.1.4.;2.1.1.;2.1.2 F.1.1.1. İnf.1.2.1.;1.2.2.;1.2.3.	Təlim nəticəsi: Havanın temperaturu anlayışını şərh edir Hava üzərində müşahidələrə görə sutkalıq temperaturu hesablayır Təvsiyə olunan iş forması: kollektiv, qruplar Təvsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Təvsiyə olunan oxu staratergiyası: Açıar sözlərin tapılması
---	--

Mövzuya uyğun motivasiya yartmaq məqsədilə şagirdlərə aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, yəqin ki, xəbər programlarından sonra verilən hava məlumatlarına qulaq asmışınız.
  - Hava haqqında verilən məlumatlarda nələr deyilir?
  - Hava haqqında proqnozlar necə əldə olunur?
  - Hava haqqında verilən məlumatların əhəmiyyəti nədir?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat suali elan olunur.

### Tədqiqat suali:

- *Havanın temperaturu nədir və hava üzərində müşahidələr necə aparılır?*

*Tədqiqatın aparılması mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “*Açıar sözlərin tapılması*” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqdə şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: *havanın temperaturu, günəş şüalarının düşmə bucağı, günəş şüalarının müxtəlif enliklərə düşməsi, termometr, yüksəkliyə doğru temperaturun azalması, buludların havanın temperaturunu aşağı salması, temperaturun ölçülməsi, sutkalıq oratalıq temperaturun hesablanması*. Açıar sözlər tapıldılca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrə mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- *Məlumat mübadiləsi və müzakirəsi* mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagidlərlə birgə tədqiqat suallarına qayıdaraq *nəticə və ümumiləşdirmə* aparır.

✓ Yer səthində havanın temperaturunun dəyişməsinə Yerin kürə şəklində olması, ilin fəsilləri, buludluluq, mütləq hündürlük və havanın şəffaflığı da təsir göstərir.

✓ Müxtəlif enliklərdə havanın temperaturu günəş şüalarının düşmə bucağından asılıdır.



✓ Yerin kürə şəklində olmasına görə günəş şüalarının ekvatorial və tropik enliklərdə ilin çox hissəsində düşmə bucağı böyük olduğundan temperatur yüksək olur

✓ Termometrin yuxarıda və kölgədə yerləşdirilməsi onu birbaşa düşən şüalarından, digər kənar təsirlərdən qorunmalıdır. Onun açıq havada yerləşdirilməsi zamanı günəş şüaları birbaşa termometri qızdırılmış olur, bu halda onun temperaturu göstərilir.

**Qiymətləndirmə** zamanı *formativin özünüqiymətləndirmə* üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun sullar şagirdlərə təqdim olunur .

*Sagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Havanın temperaturu anlayışını izah edirəm.**

- bəli
- xeyir
- bilmirəm

**2. Yer səthində havanın dəyişməsini izah edirəm.**

- bəli
- xeyir
- bilmirəm

**3. Müxtəlif enliklərdə temperaturun nədən asılı olduğunu izah edirəm.**

- bəli
- xeyir
- bilmirəm

**4. Sutkalıq temperaturu hesablayıram:**

- bəli
- xeyir
- bilmirəm

#### **Müəllimə kömək:**

1. Yaşadığı ərazinin orta sutkalıq temperaturunu təyin etmək üçün gündəlik hava proqnozundan istifadə etmək olar.

2. Orta sutkalıq temperaturu hesablayaqq:

$$12^{\circ} + 18^{\circ} + 23^{\circ} + 25^{\circ} + 35^{\circ} + 33^{\circ} + 29^{\circ} + 24^{\circ} = 199^{\circ} : 8 = 24,9^{\circ} \text{ C}$$

3. Sutkanın ən yüksək temperaturu saat 14:00-15:00 radələrində, ən aşağı Günəş çıxmasından 15 dəqiqə əvvəl qeydə alınır. Sutka ərzində temperaturun dəyişməsinə təsir göstərən amil Günəş şüalarının düşmə bucağıdır.

4. Orta sutkalıq temperaturu hesablayaqq:

$$10^{\circ} + 15^{\circ} + 20^{\circ} + 22^{\circ} + 33^{\circ} + 30^{\circ} + 22^{\circ} + 21^{\circ} = 173^{\circ} : 8 = 21,6^{\circ} \text{ C}$$



5. Orta sutkaliq temperaturu hesablayaq:

$$(-5^{\circ}) + (-3^{\circ}) + (-8^{\circ}) + (-10^{\circ}) + (-6^{\circ}) + (-2^{\circ}) + 5^{\circ} + 3^{\circ} = (-34^{\circ} + 8^{\circ}) : 8 = -3,25^{\circ} \text{ C}$$


6. Orta sutkaliq temperaturu hesablayaq:

$$-3^{\circ} + (-5^{\circ}) + 0^{\circ} + 5^{\circ} + 7^{\circ} + 2^{\circ} + 0^{\circ} = (-8^{\circ} + 14^{\circ}) : 7 = 0,8^{\circ} \text{ C}$$

## 29. Külək və onun növləri


Məzmun standartı: 2.1.3.Yerin hava qatını şərh edir Fənlərarası integrasiya: F.1.1.4.;2.1.1.;2.1.2	Təlim nəticəsi: Küləyin yaranmasını və onun növlərini şərh edir Təvsiyə olunan iş forması: kollektiv, qruplar Təvsiyə olunan iş üsulu: müzakirə, sual-cavab, Anlayışın çıxarılması Təvsiyə olunan oxu staratergiyası: Ardıcılıq forması
---	--

Mövzuya uyğun şagirdlərdə motivasiya yaratmaq üçün *Anlayışın çıxarılması* üsulundan istifadə etmək olar. Müəllim lövhədə aşağıdakı sxemi asır. Sualın ətrafindakı anlayışlar bir-bir açılır, şagirdlərin fikirləri alınır. Şagirdlər anlayışlara görə sualın altındakı sözün "külək" olduğunu tapırlar.





**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Ardıcılıq forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca külək və küləyin növləri haqqında haqqında aşağıdakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimseməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.



Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrə mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Küləyin göstəricilərinə onun istiqaməti, sürəti və gücü aiddir
- ✓ Briz və musson küləyin növləridir. Briz və musson quru ilə su hövzələri arasında yaranır. Brizlər sutkada iki dəfə, mussonlar isə istiqamətini ildə iki dəfə dəyişir.
- ✓ Mussonlar əsasən Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada müşahidə olunur.
- ✓ Tornado ABŞ-ın mərkəzi və cənub rayonlarında əmələ gəlir.
- ✓ Küləyin öyrənilməsində anemometr və flügerdən istifadə olunur.

**Qiymətləndirmə** apararkən müəllim «**Küləyin yaranmasını və onun növlərini şərh etmə**» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Briz və mussonların yayıldığı ərazilər haqqında mətnindəki məlumatlardan istifadə edərək xəritə üzərində göstərir.
2. Yaşadığı əraziyə uyğun gələn yerli küləyi müəyyən edib yazır. Abşeron



yarmadasında yayda gilavar küləyi əsir, özü ilə bürkülü isti hava gətirir. Qışda isə xəzri küləkləri hakim olur, nəticədə havalar soyuyur.

3. Xəzər sahili ərazilərdə günorta vaxtı küləklər dənizdən quruya, gecə isə qurudan dənizə doğru əsir.

4. Mussonlar quru və su hövzələri arasında ildə 2 dəfə istiqamətini dəyişir. Yayda okean səthi soyuq olduğu üçün küləklər okeandan quruya doğru əsir. Nəticədə özü ilə bol yağıntı gətirir. Qışda isə quruda soyuq hava yarandığı üçün qurudan okeana doğru əsir və buludsuz, yağmursuz havanın yaranmasına səbəb olur.

5. Küləklərin okean və dənizlərdən əsməsi zamanı özü ilə bol rütubət gətirməsinə səbəb olur.

## 30. Havada su buxarı. Buludlar

Məzmun standartı: 2.1.3.Yerin hava qatını şərh edir Fənlərarası integrasiya: F.1.1.4.;2.1.1.;2.1.2	Təlim nəticəsi: Havada su buxarını, buludların yaranmasını, nisbi və mütləq rütubətliyi şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: “Açar sözlərin tapılması”
---	---

Mövzuya uyğun şagirdlərdə maraq yaratmaq üçün təcrübə apara bilərsiniz. Əvvəlcədən qızdırılmış suyu ağızı geniş bir qaba tökərək şagirdlərdən nə müşahidə etdiklərini soruşa bilərsiniz. Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat suali elan oluna bilər.

### Tədqiqat suali:

- **Havada su buxarı, buludlar necə yaranır?**

- **Nisbi və mütləq rütubətlilik nədir?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “**Açar sözlərin tapılması**” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləlikə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: **su buxarı, havanın rütubətliyi, mütləq rütubətlilik, nisbi rütubətlilik, transpirasiya, kondensasiya, isti havanın yuxarı qalxması, isti və soyuq havanın qarşılılaşması, bulud, laylı, topa və lələkli buludlar, buludluq**. Açıq sözlər tapıldığca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun



cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

**Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Buxarlanan suyun miqdarı, havanın temperaturundan, ərazinin sahəsindən, küləyin sürətindən, havada toplanan suyun miqdardından asılıdır.

✓ 1 m<sup>3</sup> havada toplanan suyun miqdarı mütləq rütubətlik adlanır. Mütləq rütubətlik temperaturdan asılıdır, havanın temperaturu yüksəldikcə onun 1m<sup>3</sup>-də toplanan su buxarının miqdarı da artır.

✓ Nisbi rütubətlik – havada olan faktiki suyun miqdarının onun doyması üçün tələb olunan suyun miqdarına nisbətidir.

✓ Səmanın buludlarla örtülmə dərəcəsi buludluq adlanır

✓ Formasına görə buludlar 3 əsas qrupda birləşir. Onlara laylı, topa və lələkli buludlar aiddir.

✓ Mütləq yüksəklikdən və yaranma şəraitindən asılı olaraq buludlar müxtəlif formaya malik olur.

**Qiymətləndirmə** apararkən müəllim «**Havada su buxarını, buludların yaranmasını, nisbi və mütləq rütubətliyi şərh etmə**» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Suyun maye haldan buxar halına keçməsi temperaturun qalxması zamanı baş verir. Müəyyən hündürlüyü qalxan su buxarı soyuyur, bu zaman qaz halından maye halina keçir.

2. Havanın temperaturu artdıqca daha çox su buxarı saxlaya bilir.

3. Yer səthindən buxarlanan su yuxarı qalxdıqca temperaturun aşağı düşməsi nəticəsində su damcılarına çevrilir. Nəticədə buludun yaranmasına səbəb olur.

## **31. Atmosfer yağıntıları**

<p>Məzmun standartı: 2.1.3.Yerin hava qatını şərh edir Fənlərarası integrasiya: F.1.1.4.;2.1.1.;2.1.2</p>	<p>Təlim nəticəsi: Atmosfer yağıntılarının yaranmasını şərh edir Təsviyyə olunan iş forması: kollektiv, qruplar Təsviyyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyyə olunan oxu staratergiyası: Ardıcılıq forması</p>
---	--

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq üçün, onlara aşağıdakı kim müraciət etmək olar:



- Uşaqlar, atmosfer yağıntıları dedikdə nə başa düşürsünüz? Bu yağıntılara nələr daxildir?

- Sizin fikirinzcə dünyada az yağıntı və ya çox yağıntı düşən ərazilər harada yerləşir? Ya hər yerə eyni miqdarda yağıntı düşür?


- Yağıntıların çox və ya az olması nədən asılıdır?


Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur:

### Tədqiqat suali:

- Atmosfer yağıntılarının yaranmasının səbəbi nədir?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Ardıcılıq forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca atmosfer yağıntıları haqqında aaşağidakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimseməyə kömək edir. Sxem qurularkən müəllimin suallar verməsi, müzakirə aparması məqsədə uyğundur.





Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Buludlar çox kiçik su damcılardan və buz kristallarından təşkil olunur. Aşağı-yuxarı hərəkət edərkən damcılar havada olan su buxarını özünə birləşdirmək-lə tədricən böyütür. Nəticədə ölçüləri böyükən damcılar yağışa çevrilir.

- ✓ Buludlardan yağış, qar və dolu düşür.

- ✓ Yağıntıların bir hissəsi yer səthinə yaxın sahələrdə əmələ gəlir. Onlara duman, şəh, qirov və sırsıra aiddir.

- ✓ Axşamüstü havanın temperaturunun azalması nəticəsində su buxarının kondensasiyası baş verir. Bu proses nəticəsində yaranan su damcıları yağıntı formasında Yer səthinə, əşyalara, bitkilərin üzərinə çökür və şəh əmələ gəlir.

- ✓ Gündüz havanın temperaturu müsbət, gecə mənfi olduqda, buludsuz, küləksiz şəraitdə havadakı su buxarı soyuq səthə təmas etdikdə sublimasiya gedir, yəni su buxarının maye hala keçmədən birbaşa buz kristallarına çevrilir. Bu zaman qirov əmələ gəlir.

- ✓ Havadə xırda su buxarı hissəciklərinin, kondensasiya məhsullarının toplanması duman adlanır.

- ✓ Qar qışda torpağı donmağa qoymur, burada olan həşəratları və digər canlı orqanizmləri saxtadan qoruyur, tədricən əridiyinə görə çox hissəsi torpağa hopur, onun rütubət ehtiyatını artırır. Ona görə yazda məhsuldarlığı yüksək olur. Dağlarda yağan qar çayları qidalandıran əsas su mənbələrindən biridir.

- ✓ Aramsız-narın yağış zamanı ərazi yaxşı rütubətlənir. Ona görə kənd təsərrüfatı məhsullarının becərilməsi üçün aramsız-narın yağıntılarının əhəmiyyəti çoxdur.

- ✓ Şaxtalı havada sırsıra əmələ gəlir.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiymətləndirmə** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur.

*Sagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sınıf\_\_\_\_\_*

**1. Atmosfer yağıntılarını fərqləndiriəm:**

-bəli

-xeyir

-bilmirəm



**2. Yer səthində əmələ gələn yağıntıların yaranma səbəbini izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**3. Yağıntıların əhəmiyyətini izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

#### **Müəllimə kömək:**

1. Buludlardan və yer səthinə yaxın əmələ gələn yağıntıların oxşar cəhəti su buxarının müəyyən hündürlükdə soyuması nəticəsində əmələ gəlməsidir.

2.

Buludlar		
topa	laylı	lələkli
Yağıntının növü		
Leysan yağışı, dolu	Aramsız narın yağış, ciskinli yağış, qar	Yağıntı vermir

3. Azərbaycanda bütün yağıntı növlərinə rast gəlinir.

4. Buxarlanan su yuxarı qalxdıqca temperaturun aşağı düşməsi nəticəsində su damcılarına çevrilir. Atmosferin yuxarı qatlarında temperatur aşağı olduğu üçün su buxarı buz kristallarına çevrilir. Troposferin yuxarı qatlarında su damcıları və buz kristallarının toplanması bulud əmələ gətirir.

## **32. Hava və onun elementləri**

<b>Məzmun standartı:</b> 2.1.3.Yerin hava qatını şərh edir 2.1.4.Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir <b>Fənlərarası integrasiya:</b> F.1.1.4.;2.1.1.;2.1.2	<b>Təlim nəticəsi:</b> Hava və onun elementlərini şərh edir Hava üzərində müşahidələrini şərh edir <b>Təsviyə olunan iş forması:</b> kollektiv, qruplar <b>Təsviyə olunan iş üsulu:</b> müzakirə, sual-cavab <b>Təsviyə olunan oxu staratergiyası:</b> "Açar sözlərin tapılması"
---	--

Şagirdlərdə mövzuya uyğun maraq oyatmaq üçün onlara aşağıdakı kimi müraciət oluna bilər:

– Uşaqlar, yaşadığımız ərazidə havanı hər gün müşahidə edirik. Hava gün ərzində necə dəyişir?



- Səhər nələri müçahidə edirsiniz?
  - Günorta hava necə dəyişir?
  - Axşam havada hansı dəyişiklikləri hiss edirsiniz?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

### **Tədqiqat sualı:**

- **Hava nədir və onun elementləri hansılardır?**
- **Hava üzərində müşahidələr necə aparılır?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “**Açar sözlərin tapılması**” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: **hava üzərində müşühidələr, havanın elementləri, hava rejimi, günəş radiasiyası, temperatur, rütubətlilik, atmosfer təzyiqi, küləyin sürəti və istiqaməti, buludluq, yağıntıların miqdarı, havanın meteoroloji vəziyyəti, sinoptiklər, havanın dəyişməsi, ərazinin hava şəraiti, havanın sutkalıq göstəriciləri, ekvatorial enliklərdə hava, tropik enliklərdə hava, subtropik enliklərdə hava, hava kütlələri, hava proqnozu, Hidrometeoroloji Mərkəz**. Açıar sözlər tapıldıqca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrə mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Hava — Atmosferin aşağı hissəsinin meteoroloji vəziyyətidir. Günəş radiasiyası, temperatur, rütubətlilik və atmosfer təzyiqi, küləyin sürəti və istiqaməti, buludluq, yağıntıların miqdarı havanın göstəriciləridir.

✓ Havanın elemətləri və hadisələrinin dəyişməsi havanın dəyişməsinə gətirib çıxarır.

✓ Havanın qabaqcadan xəbər verilməsi üçün meteoroloji stansiyalar, peyklər, təyyarələrdə toplanan məlumatlar xüsusi mərkəzlərdə toplanır, sonra təhlil olunur.

**Qiymətləndirmə** apararkən müəllim «**Hava, onun elementlərini və müşahidələrini şərh etmə**» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

### **Müəllimə kömək:**

1. Azərbaycana şimaldan daxil olan küləklər temperaturun aşağı düşməsinə, havaların soyumasına səbəb olur. Şərqdən gələn küləklər isə havaların quru və yağmursuz keçməsinə səbəb olur. Cənubdan gələn küləklər havaların isti və quru keçməsinə, qərbdən gələn küləklər isə yağıntılı keçməsinə səbəb olur.

2. Atlantik okeanından gələn hava axınları özü ilə rütubətli hava gətirə bilər. Yağıntılarının artmasına səbəb ola bilər.



Ərəbistan yarımadasından gələn hava axınları qurudan gəldiyi üçün isti və quraq havaların yaranmasına səbəb ola bilər.

### 33. Meteoroloji stansiyalar və burada toplanan məlumatlar

Məzmun standartı: 2.1.3.Yerin hava qatını şərh edir Fənlərarası integrasiya: F.1.1.4.;2.1.1.;2.1.2	Təlim nəticəsi: Meteoroloji stansiyalar və burada toplanan məlumatları şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Fasiləli oxu
---	---

Mövzu ilə bağlı şagirdlərdə maraq yaratmaq üçün onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, televizor və radioda hər gün hava haqqında məlumatlar verilir. Fikirincə, bu məlumatlar harada toplanır?
- Hava haqqında məlumatların toplanmasının səbəbi və əhəmiyyəti nədir? Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

#### Tədqiqat səali:

- *Meteoroloji stansiyalarda məlumatlar necə toplanır?*
- *Bu məlumatlardan necə istifadə olunur?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Fasiləli oxu** strategiyasından istifadə etmək məqsədə uyğundur. Fasiləli oxu zamanı şagirdlər mətni abzaslarla oxuyur, müəllim onların oxuduqları hissə ilə bağlı sinifə sullar verərək müzakirə aparır. Məsələn, "Havanın göstəriciləri üzərində müşahidələr daim aparılır. Bunun üçün xüsusi olaraq meteoroloji stansiyalar təşkil olunur. Onlarda havanın temperaturu, atmosfer təzyiqi, rütubətliyi, küləyin sürəti və istiqaməti, atmosfer yağışlarının ölçülməsi üçün cihazlar və digər avadanlıqlar qurulur. Havanın göstəriciləri haqqında məlumatlar toplanması, onların qabaqcadan xəbər verilməsi çox vacibdir. Təsərrüfatın müxtəlif sahələrində bu məlumatlar istifadə edilir və nəzərə alınır. Kənd təsərrüfatı işlərinin aparılmasında, nəqliyyat sahələrində təyyarələrin, gəmilərin hərəkətinin təşkilində, ətraf mühitə nəzarətin həyat keçirilməsində, turizm təsərrüfatında meteoroloji stansiyalarda alınan məlumatlar və onların qabaqcadan müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Ona görə hava haqqında dəqiq məlumatların əldə olunması və bu sahədə informasiyaların mübadilə edilməsi vacib sayılır" abzasi oxunduqdan sonra müəllim suallarla sinifə müraciət edir:

- Havanın göstəriciləri nələrdir?
- Hava üzərində müşahidələr harada aparılır?



- Meteroloji stansiyalarda havanın hansı göstəriciləri ölçülür?

- Havanın göstəriciləri haqqında məlumatların toplanması nə üçün lazımdır?

Bu ardıcılıqla mətn sonuna qədər müxtəlif şagirdlər tərəfindən oxunub, müzakirə olunur.

Mətni oxuyub müzakirə etdiğdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Meteoroloji stansiyalar havanın göstəriciləri üzərində daim müşahidələr aparmaq üçün xüsusi olaraq təşkil olunur.

✓ Meteoroloji stansiyalarda havanın temperaturu, atmosfer təzyiqi, rütubətliyi, küləyin sürəti və istiqaməti, atmosfer yağışlarının ölçülülməsi üçün cihazlar və digər avadanlıqlar qurulur.

✓ Havanın öyrənilməsi kənd təsərrüfatı işlərinin aparılmasında, nəqliyyat sahələrində təyyarələrin, gəmilərin hərəkətinin təşkilində, ətraf mühitə nəzarətin həyat keçirilməsində, turizm təsərrüfatında mühüm əhəmiyyətə malikdir.

✓ Yüksək dağlıq ərazilərdə, sərt təbii şəraiti olan rayonlarda, okean və dənizlərin uzaq akvatoriyalarında üzən platformalarda, çətin keçilən sahələrdə məlumatları avtomatik olaraq qeydə alan və müşahidə mərkəzlərinə ötürən cihazlar qurulur.

**Qiymətləndirmə** formativ qiymətləndirmənin verbal qiymətləndirmə üsulundan istifadə etmək məqsədə uyğundur. Verbal qiymətləndirmə zamanı müəllim afərin; təşəkkür edirəm; çalışqanlığın xoşuma gəlir; düzgün cavaba görə təşəkkür edirəm; məqsədinə nail olacaqsan; yaxşı, gəl birlikdə edək; sən bacarıqlısan; afərin, tapşırığı düzgün yerinə yetirmisən, sualı dolğun və düzgün cavablandırırsan; nəticəni düzgün almışan və s. ifadələrdən istifadə edir, fəaliyyətinin məqsədə uyğun istiqamətləndirilməsi üçün ona müvafiq məsləhət verir.

#### **Müəllimə kömək:**

1. Meteroloji stansiyalarda havanın temperaturu, atmosfer təzyiqi, rütubəti, küləyin sürəti və istiqaməti haqqında məlumat toplanır. Bu məlumatlar təsərrüfatın müxtəlif sahələrində, kənd təsərrüfatı işlərinin aparılmasında, təyyarə və gəmilərin hərəkətinin tənzimlənməsində istifadə olunur.

3. Dünyanın eksər ölkələrində qurulmuş meteoroloji stansiyalarda atmosfer və onun havası üzərində müşahidələr sutkada ən azı 4 dəfə eyni vaxtda aparılır.



## 34. Praktiki iş. Hava üzərində müşahidə aparılması

Məzmun standartı: 2.1.4.Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir Fənlərarası integrasiya: F.1.1.1. İnf.1.2.1.;1.2.2.;1.2.3.	Təlim nəticəsi: Hava üzərində müşahidə aparır, aldığı nəticələri təqdim edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Fasiləli oxu
--	---

Şagirdlərdə mövzuya uyğun motivasiya yaratmaq üçün onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, biz bu günə qədər havanın temperaturunu, küləyi, yağıntıları, havanın elementlərini, hava haqqında məlumatların necə toplanmasını öyrəndik. Bu gün isə biz sizinlə birlikdə hava üzərində müşahidə apararaq, nəticələri təqdim və təhlil edəcəyik.

- Fikrinizcə, hava üzərində müşahidə aparmaq üçün bizə nələr lazım ola bilər?

Şagirdlərin fikirini aldıqdan sonra tədqiqat suali elan olunur:

- Hava üzərində müşahidələri necə aparmaq olar?

Mövzu praktikdir. Ona görə də dərslikdə verilmiş mövzu fasilələrlə oxuyaraq, verilən tapşırılar qruplara və ya cütlərə tapşırılır.

Dərsin yerinə yetirilmsi üçün yaxınlıqda yerləşən stansiyada toplanan məlumatlardan istifadə etmək olar. Əgər stansiya yoxdur, əsas hava göstəricilərinin müəyyən edilməsi üçün avadanlıqların məlumatları toplana bilər, və ya gündəlik radio və televiziya ilə verilən məlumatlar əsasında bir neçə gün üçün olan göstəricilərin orta kəmiyyəti əsas kimi qəbul edilir.

**Qiymətləndirmə** zamanı formativin özünüqiymətləndirmə üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur.

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

1. Müşahidə müddətində havanın temperturu üçün kəmiyyətlərə görə havanın orta temperaturunu hesablayıram:

- bəli
- xeyir
- bilmirəm

2. Buludluq üzərində müşahidə apararaq şərti işarələri izah edirəm:

- bəli
- xeyir
- bilmirəm

3. Küləyin istiqamətini təyin edirəm:

- bəli
- xeyir
- bilmirəm



## Hidrosfer

### VII tədris vahidi

### 35. Hidrosfer və onun əhəmiyyəti

Məzmun standartı: 2.1.5. Yer səthində suyun paylanması şərh edir Fənlərarası integrasiya: F.2.1.1.	Təlim nəticəsi: Hidrosfer və onun əhəmiyyətini şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Fasiləli oxu
---	---

Mövzuya uyğun şagirdlərdə maraq yaratmaq üçün onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, həyatda elə vacib elementlərlər var ki, onlarsız yaşamaq mümkün deyil. Bunlardan hansının adlarını çəkə bilərsiniz?
    - Nə üçün susuz yaşamaq olmaz? Suyun əhəmiyyəti nədir?
    - Təbiətdə suyun hansı hallarına rast gəlmək mümkündür?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan edilir.

#### Tədqiqat sualı:

- *Hidrosfer nədir və onun hansı əhəmiyyəti var?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Fasiləli oxu strategiyasından** istifadə etmək məqsədəyijdür. Fasiləli oxu zamanı şagirdlər mətni abzaslarla oxuyur, müəllim onların oxuduqları hissə ilə bağlı sinifə sullar verərək müzakirə aparır. Məsələn, "Su təbiətdə ən çox yayılan maddələrdən biridir. Planətimizdəki bütün sular hidrosfer təbəqəsini əmələ gətirir. **Hidrosfer** - Yerin su örtüyüdür, "hidro" – su, "sfera" – kürə deməkdir. Hidrosfer atmosfer və litosfer təbəqələri arasında yerləşir, planətimizdə olan bütün suları özündə birləşdirir. Hidrosferə okeanlar, dənizlər, quruda şirin və şor sular, buzlaqlar, atmosferdə su dənəcikləri, litofsefir üst hissəsinə hopan yeraltı suları daxildir. Planətimizdəki suyun 96,5%-i okean və dənizlərin, 1,8%-i qütb bölgələrindəki buzlaqların, 1,7%-i yeraltı suların, 0,01%-i yerüstü suların (quru suları), yəni çaylar, göllər, su anbarları, bataqlıqların payına düşür. Yer üzündə suyun çox olmasına baxmayaraq, bütün suların 97%-i şorsulu, 3%-i şirin sulara aiddir. "İcməli suların az olmasını nəzərə alsaq, ondan qənaətlə istifadə etməliyik" abzası oxunduqdan sonra müəllim suallarla sinifə müraciət edir:

- Hidrosfer nədir?
- Hidrosfer hansı təbəqələr arasında yerləşir?



- Hidrosferə hansı su obyektləri daxildir?
- Planetimizdəki sular necə bölünmüştür?
- İçməli sudan qənaətlə necə istifadə etmək olar?

Bu ardıcılıqla mətn sonuna qədər müxtəlif şagirdlər tərəfindən oxunub, müzakirə olunur.

Mətni oxuyub müzakirə etdiğdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Hidrosferə okeanlar, dənizlər, quruda şirin və şor sular, buzlaqlar, atmosferdə su dənəcikləri, litosferin üst hissəsinə hopan yeraltı suları daxildir.

✓ Suyun əsas hissəsi okeanlarda toplanır.

✓ Okeanlarda toplanan, quru sahələrində olan və atmosferdə yiğilan sular bir-biri ilə qarşılıqlı əlaqədədir. Su bir haldan digərinə asanlıqla keçdiyinə və daim hərəkətdə olduğuna görə bu əlaqələr mümkün olur.

✓ Şirin sular sənayedə, kənd təsərrüfatında və məişətdə geniş istifadə edilir. Sudan elektrik enerjisinin alınmasında, kağızın hazırlanmasında, kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə olunur.

**Qiymətləndirmə** apararkən müəllim «*Hidrosfer anlayışını və onun əhəmiyyətini şərh etmə*» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskrip-torlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Okean və dənizlər, buzlaqlarda toplanan sular, yeraltı sular, səth sularından çaylar, göllər, bataqlıqlar.

2. Okean və dənizlərdən balıqcılıqda, nəqliyyatda, çaylardan suvarmada istifadə olunur.

## **36. Dünya okeanı və onun öyrənilməsi**

Məzmun standartı: 2.1.5. Yer səthində suyun paylanması şərh edir Fənlərarası integrasiya: F.2.1.1.	Təlim nəticəsi: Dünya okeanı və onların öyrənilməsini şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: "Sualların tərtib edilməsi"
---	---



Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq üçün onlara müraciət etmək olar:

- Uşaqlar, xəritələrdə mavi rəngin çox olması nəyi bildirir?
- Xəritələrdə göy rəng eyni çalarlarda verilir? Bunun səbəbi nədir?
- Okeanlar haqqında biliklər necə əldə əldə olunmuşdur?
- Okeanların öyrənilməsinin əhəmiyyəti nədir?

Şagirdlərin fərziyyələrini aldıqdan sonra tədqiqat sualı elan edilir:

### **Tədqiqat sualı:**

**- Dünyə okeanı nədir və okeanlar hansı məqsədlə öyrənilir?**

**Tədqiqat mərhələsinin əvvəlində** şagirdlər dərslikdəki mətni oxumalıdır.

Bunun üçün **"Sualların tərtib edilməsi" strategiyasından** istifadə etmək olar. Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlayırlar. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar:

- Mətndə dəqiq cavabı olan;
- Cavabı mətnaltı mənada olan;
- Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn.

Suallar aşağıda təqdim edilən yollarla yaradılır.

Əvvəlcə suallar tərtib edilir, sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə, məntiqi ardıcılıqla düzülür. Dərsin bu hissəsində sinfi 4 qrupa ayırmak olar. Hər qrupa 6 sual hazırlamaq tapşırıla bilər. Hazırlanmış suallar yarışma xarakterli oyun vasitəsilə qruplar arasında bir-birinə verilir, sualların hazırlanması və cavablandırılması kimi meyarlarla qiymətləndirilə bilər.

Sualların hazırlanması üçün nümunə:

1. Mətnində dəqiq cavabı olan sual: - Okeanlar hansı avadanlıqlar vasitəsilə öyrənilir?

2. Cavabı mətnaltı mənada olan sual: - Xəritələrdə verilən dərinlik şkalasının mənası nədir?

3. Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn sual. - Okeanlarda baş verən proseslər təbiətin digər komponentlərinə necə təsir göstərir?

Hər qrup hazırladığı sualları digər qruplara ötürür. Cavablar müqayisə olur və qruplar 2 meyar üzrə qiymətləndirilir: sualların hazırlanması və cavabların dəqiq və düzgün olması.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ F.Magellan dünya səyahəti zamanı okeanların bir-biri ilə əlaqəli olduğunu sübut etmişdir.

✓ Okeanların dərinliyini orta əsrlərdə lot adlanan alətin köməyi ilə ölçürdülər.

✓ 1960-cı ildə "Triyest" batiskafında İsvəçrə alimi Jak Pikar köməkçisi ilə ilk dəfə dərinliyi 11022 m olan Marian çökəkliyinə enmişdir.

✓ Dərinlik şkalasına əsasən görmək olur ki, birinci xətt sahil boyu keçir və 0 m dərinliyə malikdir. İkinci xətt boyu suyun dərinliyi 200 m, üçüncü xətt üzrə 2000 m



və s. ölçülür. Ən dərin okean çökəkliliklərinin yanında dərinlik rəqəmlə göstərilir.

**Qiymətləndirmə** apararkən müəllim «*Dünya okeani və onların öyrənilməsi-ni şərh etmə*» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Okeanların öyrənilməsində Yerin süni peykləri və kosmik gəmilərin əhəmiyyətini göstərmək olar. Onlar okeanlar üzərində formallaşan hava şəraitini, okeanlarda suyun hərəkət istiqamətini öyrənir.

2. A) 200 m dərinliyə qədər olan ərazilər Şimal Buzlu okeanda daha geniş sahə tutur.

B) Atlantik okeanının mərkəzində sualtı silsilə yerləşdiyi üçün burada dərinlik azalır.

3. Mətində verilmiş dərinlik şkalasına əsasən Barens dənizində dərinlik 0-200m arasında dəyişir.

## **37. Dünya okeanı və onun hissələri**

Məzmun standartı: 2.1.5. Yer səthində suyun paylanması şərh edir Fənlərarası integrasiya: F.2.1.1.	Təlim nəticəsi: Dünya okeanını və onların hissələrini şərh edir Təsviyyə olunan iş forması: kollektiv, qruplar Təsviyyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyyə olunan oxu staratergiyası: Ardıcılıq forması
---	--

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq üçün, onlara aşağıdakı kimi müraciət etmək olar:



- Uşaqlar, siz aşağı siniflərdə Dünya okeanı haqqında nə öyrənmisiniz?
- Neçə okean var?
- Ən böyük və ən kiçik okean hansılardır?
- Nəyə görə vahid Dünya okeanı deyilir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat suali elan edilir:

#### **Tədqiqat suali:**

- *Dünya okeanının hissələri hansılardır və onların hansı xüsusiyyətləri vardır?*

Tədqiqatın aparılması mərhələsinin əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Ardıcılıq forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca Dünya okeanı və onun hissələri haqqında aşağıdakı





şxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimsəməyə kömək edir. Şxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- Dünya okeanı vahiddir, heç yerdə kəsilmir, sərbəst olaraq bir okeandan digərinə keçmək mümkün kündür.

✓ Okeanlar dənizlər, körfəzlər və boğazlara bölünür.

✓ Okenaların bir-biri ilə əlqəəli olması quruya rast gəlmədən Yerin ətrafına dolanmağı mümkün etmişdir.

✓ Coğrafi mövqeyinə və okeanlarla su mübadiləsinə görə dənizlər daxili, kənar və adalararası qruplara ayrılır.

✓ Körfəz dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir.

Qiymətləndirmə zamanı formativin özünüqiymətləndirmə üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur.

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sınıf\_\_\_\_\_*

### 1. Okeanları bir-birindən fərqləndirirəm:

- bəli
- xeyir
- bilmirəm

### 2. Dənizləri qruplara ayıram:

- bəli
- xeyir
- bilmirəm

### 3. Dəniz, körfəz və boğazları fərqləndirirəm:

- bəli
- xeyir
- bilmirəm

### **Müəllimə kömək:**

1. Dünyanın fiziki xəritəsindən istifadə etməklə mətndə adları verilmiş körfəzləri kontur xəritədə qeyd edir.

2. Daxili dənizləri okeanla birləşdirən boğazlara misal olaraq: Cəbəltarix, Bosfor, Dardanel, Bab-əl-Məndəb və s. kimi obyektləri xəritədə taparaq dəftərində qeyd edir.

3. Aralıq və Berinq dənizlərinin müqayisə etmək üçün aşağıdakı kimi cədvəl hazırlamaq olar:



Oxşar	Aralıq	Berinq
1. Avrasiya materikinin sahillərini yuyurlar	<b>Fərqli</b>	
2.2 materiki ayıırlar	1. Atlantik okeanında yerləşir 2. Daxili dənizdir 3. Boğaz vasitəsilə okeanla birləşir	1. Sakit oeanında yerləşir. 2. Kənar dənizdir 3. Okeandan adalar vasitəsilə ayrırlar

4. Hindistanın Mumbay şəhərindən Almaniyadan Hmburq şəhərinə getmə üçün dünyanın fiziki və siyasi xəritəsindən istifadə etmək olar: Ərəbistan dənizi, Hind okeani, Mozambik boğazı, Atlanti okeani, Qvineya körfəzi, Bisay körfəzi, La-Manş boğazı, Şimal dənizi.

5. Bir-biri ilə əlaqəsi olan okeanlara Sakit-Atlantik, Sakit-Şimal Buzlu, Sait-Hind, Atlantik-Şimal Buzlu, Atlantik-Hind misal göstərmək olar.

### 38. Təbiətdə suyun dövrəni

Məzmun standartı: 2.1.6. Təbiətdə su dövranının sxemini tərtib edir Fənlərarası integrasiya: F.2.1.1.	Təlim nəticəsi: Təbiətdə suyun dövranını şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Açıar sözlərin tapılması
--	---

Şagirdlərdə mövzuya uyğun motivasiya yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət etmək olar:

– Uşaqlar, əvvəlki mövzularda öyrəndik ki, su həyat mənbəyidir. Sudan təbiətdə, məişətdə istifadə olunur.

– Fikrincə, su bu qədər işlənir, bəs niyə tükənmir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat suali elan olunur.

**Tədqiqat suali:**

– **Təbiətdə su necə dövr edir?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “**Açıar sözlərin tapılması**” **strategiyasından** istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqdə şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: **suyun dövrəni, atmosfer, günəş radiasiyyası, buxar, suyun kiçik dövrəni, suyun və istiliyin mübadiləsi, külək, yağış, suyun böyük dövrəni,**



**iqlim, quru suları, havanın temppeaturu.** Açar sözlər tapıldığca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Okeanlardan materiklərə rütubətin gəlməsi suyun dövranı prosesində mümkün olur.

✓ Təbiətdə suyun dövranı atmosfer, hidrosfer və litosfer arasında mürəkkəb qarşılıqlı əlaqə yaradır.

✓ Avrasiya materikinə Sakit və Atlantik okeanlardan daha çox rütubət gəlir.

✓ Hind okeanı suyun böyük dövranında zəif iştirak edir, çünki ətrafında quraq ərazilər geniş sahə tutur, okeana tökülen çaylar azdır.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiyətləndirmə** üsulundan istifadə olunna bilər. Əvvəlcədən özünüqiyətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .

*Sagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Təbiətdə suyun dövranını izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**2. Kiçik su dövranını izah edirəm :**

- bəli
- xeyir
- bilmirəm

**3. Suyun böyük dövranını izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**4. Su dövranının əhəmiyyətini izah edirəm.**

- bəli
- xeyir
- bilmirəm

**Müəllimə kömək:**

1. Suyun böyük dövranı iqlimə təsir edir. Quru sularının yaranmasına səbəb olur.



2. Suyun kiçik dövranı tropik və ekvatorial enliklər arasında istilik və su mübadiləsinə təsir göstərir.

3. Çaylar suyunun böyük dövranı zamanı quruda olan mineral maddələri həll edərək özü ilə yuyulmuş sükurları okeanlara aparır. Bu da okean suyunun müxtəlif maddələrlə zənginləşdirməsinə gətirib səbəb olur.

## 39. Dünya okeanında quru sahələri

Məzmun standartı: 2.1.5. Yer səthində suyun paylanması şərh edir Fənlərarası integrasiya: F.2.1.1.	Təlim nəticəsi: Dünya okeanında quru sahələri şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Ardıcılıq forması
---	---

Mövzu ilə bağlı şagirdlərdə maraq yaratmaq məqsədilə, onlara aşağıdakı kimi müraciət etmək olar:

– Uşaqlar, keçən dərslərimizdə Dünya okeanı ilə bağlı öyrəndik. Öyrəndik ki, Dünya okeanı vahiddir, bir-birilə əlaqəlidir. Lakin xəritəyə baxdıqdıqda biz okenlardan başqa daha nələr görürük?

– Bu quru sahələr necə adlanır?

Şagirdlərin fiirlərini aldıqdan sonra tədqiqat suali elan edilir.

### Tədqiqat suali:

– *Dünya okeanında quru sahələr hansılardır və onlar necə yerləşmişdir?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxu-malidirlər. Bunun üçün **Ardıcılıq forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca Dünya okeanında quru sahələr haqqında aşağıdakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimseməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrə mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

– **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.


– Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Okeanların quru sahələrinə materiklər, adalar və yarımadalar daxildir.

✓ Adalar mənşeyinə görə 3 qrupa – materik adalarına, vulkanik adalara və mərcan adalarına bölünür.



- ✓ Mərcan adalarını mərcan poliplerinin koloniyaları əmələ gətirir və əsasən tropik enliklərdə əmələ gəlir.



- ✓ Üç tərəfi su ilə əhatə olunmuş, bir tərəfdən materik və ya adaya birləşən quru hissəsi yarımda adlanır.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiyətmətləndirmə** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiyətmətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .

*Sagirdin adı \_\_\_\_\_ Tarix \_\_\_\_\_ Sınıf \_\_\_\_\_*

**1. Materikləri böyükdən kiçiyə izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**2. Adaları mənşəyinə görə qruplara ayıram:**

- bəli
- xeyir
- bilmirəm



3. Materik, ada, yarmadaları fərqləndirirəm:

- bəli
- xeyir
- bilmirəm

**Müəllimə kömək:**

3. Sumatra, Yava, Kalimantan, Sulavesi, Yeni Qvineya, Madaqaskar, Yapon adaları.
4. Alyaska, Labrador, Kaliforniya, Florida, Yukatan yarımadalari.

## 40. Quru suları və onların qidalanması

Məzmun standartı: 2.1.5. Yer səthində suyun paylanması şərh edir Fənlərarası integrasiya: F.2.1.1.	Təlim nəticəsi: Quru suları və onların qidalanmasını şərh edir Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu staratergiyası: Aşar sözlərin tapılması
---	--

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, sizinlə dünya okeanını öyrəndik.
- Yer kürəsində bütün sular okeanlarda cəmlənib?
- Başqa hansı su obyektləri vardır?
- Onlar necə qidalanır?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan edilir:

**Tədqiqat sualı:**

- *Quru sularına nələr daxildir və onlar necə qidalanır?*
- *Tədqiqatın aparılması mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxu-malidirlər. Bunun üçün “*Aşar sözlərin tapılması*” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş aşar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzdəda aşar sözlər: *quru suları, çay, mənbə, mənsəb, sağ sahil, sol sahil, çay dərəsi, çay yatağı, çayın qolları, çay sistemi, göl, tektonik, vulkanik və ya krater, buzlaq, meteorit, axmaz, uçqun və ya bənd, qalıq və ya relikt göllər, axarlı, axarsız, su anbarları, bataqlıq, buzlaq, dağ buzlaqları, örtük buzlaqları, yeraltı sular, şirin sular, acı-şor sular, meniral sular, bulaqlar, vahələr, meniral bulaqlar*. Aşar sözlər tapıldığca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.



Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Materiklər və adalarda yerləşən çaylar, göllər, su anbarları, bataqlıqlar, buzlaqlar və yeraltı sular (qrunt suları) quru sular adlanır.

✓ Quru sularının təsərrüfat əhəmiyyəti onların istehsal prosesində, suvarmada, enerji alınmasında, nəqliyyatda istifadə edilməsidir.

✓ Bataqlıqlar göllərdə suyun azalması və çöküntülərlə dolması, yağıntıının çox düşməsi, yeraltı suların səthə çıxması, daşqın hadisəsi zamanı ətraf ərazilərdə subasma hadisəsi zamanı yaranır.

✓ Dağ buzlaqları dağların zirvələrində, qar xəttindən yuxarıda, qarın toplanması üçün əlverişli relyef şəraiti olan ərazilərdə yaranır.

✓ Örtük buzlaqları materik buz adlanır və Antraktida, Qrenlandiya, Kanada Arktika arxipelağı, Avrasiyanın şimalında yerləşən adalarda yayılmışdır.

✓ Dünyada ən böyük göllər sistemi Şimali Amerikada yerləşir

✓ Yeraltı sular artezian suları, bulaqlar, vahələr, mineral bulaqlar kimi yer səthinə çıxır.

**Qiymətləndirmə** apararkən müəllim «**Quru suları və onların qidalanmasını şərh etmə**» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

2. Məsələn, Abşeronda yerləşən Ceyranbatan su anbarı, göllər, Samur-Abşeron kanalı.

3. İqlimin dəyişməsi ilə bağlı olaraq Artikadakı buzlaqların sahəsi azalmışdır.

4. Yeraltı sular dağlıq və dağ ətəyi sahələrdə bulaqlar əmələ gətirir. Səhralarda vahələrin yaranmasına səbəb olur. Yerin altından çıxan suların tərkibində qazlar və duzlar həll olarsa, onlara mineral bulaqlar deyilir.



## Biosfer VIII tədris vahidi

### 41. Biosfer anlayışı

Məzmun standartı: 2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir Fənlərarası integrasiya: B.1.1.1.;4.1.1.;	Təlim nəticəsi: Biosfer anlayışını şərh edir Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu staratergiyası: "Sualların tərtib edilməsi"
--	--

Şagirdlərdə mövzuya uyğun motivasiya yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət oluna bilər:

- Uşaqlar, Yeri digər planetlərdən fəqləndirən ən mühüm amil nədir?
- Yeri canlıların yaşaması üçün əlverişli edən hansı amillərdir?

Şagirdlərin cavabları alındıqdan sonra tədqiqat sualı elan edilir.

#### Tədqiqat sualı:

- *Biosfer nədir?*

*Tədqiqat mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün "*Sualların tərtib edilməsi*" strategiyasından istifadə etmək olar. Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlayırlar. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar:

- Mətndə dəqiq cavabı olan;
- Cavabı mətnaltı mənada olan;
- Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn.

Suallar aşağıda təqdim edilən yollarla yaradılır.

Əvvəlcə suallar tərtib edilir, sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə, məntiqi ardıcılıqla düzülür. Dərsin bu hissəsində sinfi 4 qrupa ayırmaq olar. Hər qrupa 6 sual hazırlamaq tapşırıla bilər. Hazırlanmış suallar yarışma xarakterli oyun vasitəsilə qruplar arasında bir-birinə verilir, sualların hazırlanması və cavablandırılması kimi meyarlarla qiymətləndirilə bilər.

Sualların hazırlanması üçün nümunə:

1. Mətndə dəqiq cavabı olan sual: - Biosfer nədir?
2. Cavabı mətnaltı mənada olan sual: - Canlı orqanizmlərin yaşaması və yayılması nədən asılıdır?



3. Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn sual. - Nəyə görə səhrada yaşayan heyvanlar səhraya, meşədə yaşayanlar isə meşəyə uyğunlaşır? Onların yaşayış yerlərini dəyişək, nə baş verər?

Hər qrup hazırladığı sualları digər qruplara ötürür. Cavablar müqayisə olur və qruplar 2 meyar üzrə qiymətləndirilir: sualların hazırlanması və cavabların dəqiqliyi və düzgün olması.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Yerdə canlılar üçün burada əlverişli yaşayış mühiti, qidalanma, çoxalma və yayılma imkanları vardır.
- ✓ Canlılar litosferdə, atmosferin aşağı qatlarında və bütün hidrosferdə mövcuddur.
- ✓ Günəş işığı, istilik, rütubətlənmə şəraiti təbiətin əsas komponentləridir, canlı orqanizmlərin yaşaması və yayılması isə onlardan asılıdır.
- ✓ Canlı orqanizmlər təbii mühitə uyğunlaşmaq qabiliyyətinə malikdir. Bu zaman onlar istiyə, susuzluğa və ya həddən artıq soyuğa uyğunlaşır, az qida qəbul edir, bəzi heyvanlar (məsələrdə ayı) qış yuxusuna gedir. Səhralarda bəzi sürünlərlər gündüzlər qumun altında gizlənir.

**Qiymətləndirmə** apararkən müəllim «*Biosfer anlayışını şərh etmə*» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

### **Müəllimə kömək:**

1. Biosferin tərkibinə daxil olan elementlər 2 qrupa bölündür: təsirsiz elementlər və bioloji təsirsiz elementlərdən yaranan torpağı göstərmək olar.
2. Atmosferdə - 18-20 km hündürlükdə  
Litosferdə - 3-4 km dərinlikdə  
Hidrosferdə - Marian çökəkliyində canlılara rast gəlinir.
3. Orqanizmlərin yaşadığı səhralarda su çatışdır. Ona görə susuzluğa döyümlü, gecə həyatı sürən heyvanlar yaşayır. Bitkilərin kökü dərinə gedir.  
Soyuq şəraitdə yaşayan heyvanlar sıx tük örtüyünə, dəri altı piy qatına malikdir.
4. Atmosferin troposfer qatında canlı orqanizmlərə rast gəlmək mümkündür. Okeanların dərin qatlarında yaşayan canlıların gözləri kor olur və ya özlərindən işıq saçırlar.
5. Quruda yaşayan canlılar isitiyə, quraqlığa, soyuğa, davamlı ola bilirlər. Okeanda yaşayan canlılar daha çox suyun üst qatlarında toplanır.




## 42. Torpaq

Məzmun standartı: 2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir Fənlərarası integrasiya: B.1.1.1.;4.1.1.; 2.1.8. Təbii zonalar xəritəsini oxuyur.	Təlim nəticəsi: Torpaq anlayışını şərh edir Tövsiyə olunan iş forması: kollektiv, qruplar Tövsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Tövsiyə olunan oxu staratergiyası: Fasiləli oxu
---	---

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə onlara Azərbaycanın torpaq xəritəsini göstərərək aşağıdakı sualları ünvanlamaq olar?

- Uşaqlar, bu hansı ölkənin xəritəsidir?
  - Fikrinizcə xəritədəki rənglər nə üçün müxtəlifdir?



Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualını elan etmək olar.

## **Tədqiqat sualı:**

- *Torpaq nədir və onun rəngi niyə müxtəlifdir?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırılar. Bunun üçün **Fasiləli oxu** strategiyasından istifadə etmək məqsədəyindəndir. Fasiləli oxu zamanı şagirdlər mətni abzaslarla oxuyur, müəllim onların oxuduqları hissə ilə bağlı sinifə sullar verərək müzakirə aparır. Məsələn, “Yer səthində bitkilərin böyüməsi üçün günəş işığı və su ilə yanaşı, qidalı maddələrin də olması vacibdir. Bu qidalı maddələr üst münbit qatda toplanır və torpaq adlanır. Torpaq yer səthində yaranan təbii komponentlərdən biridir. Torpaq Yerin digər təbəqələrinə aid komponentlərin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Onlara relyef, temperatur, yağıntı, bitki örtüyü aid edilə bilər. Torpaq dağ süxurlarının günəş istiliyi, hava, su bitkilər, heyvanlar və bakteriyaların birlikdə təsiri ilə dəyişilən, qidalı maddələrlə zəngin üst yumşaq qatıdır. Təbiətin canlı və cansız komponentlərinin fəaliyyəti prosesindən müəyyən vaxtin keçməsi torpaqların əmələ gəlməsi üçün vacib amillərdir.” abzası oxunduqdan sonra müəllim suallarla sinifə müraciət edir:



- Torpaq nədir?
- Torpaq hansı komponentlərin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir?
- Torpaq nə üçün qidalı maddələrlə zəngindir?
- Bu zənginlik hansı proseslərə təsir edir?

Bu ardıcılıqla mətn sonuna qədər müxtəlif şagirdlər tərəfindən oxunub, müzakirə olunur.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgələrə mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Torpağın yaranmasında relyef, temperatur, yağıntı, bitki örtüyü iştirak edir.
- ✓ Torpaqların ekvatoridan qütüblərə dəyişməsi istilik və rütubətlənmənin nisbətindən asılıdır.
- ✓ Temperatur və yağıntıların miqdarının dəyişməsi onların hündürlüyü doğru dəyişməsi amilləridir.
- ✓ Torpaq qatı üçün onun hansı dağ səxurları üzərində formalaşması vacibdir. Dağ səxurları torpaqların əsasını təşkil edir, onun üzərində yaranır. Ona görə ana səxurlar adlanır. Bu səxurlara daha çox çökmə mənşəli qum, gil, lil, lyos aiddir.
- ✓ Bitkilərin böyüməsi və yayılması üçün torpaqlar əsas rol oynayır.

**Qiymətləndirmə** apararkən müəllim «**Torpaq anlayışını şərh etmə**» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

### **Müəllimə kömək:**

1. Torpağın yaranmasında iştirak edir: ana səxurlar, zaman, insan fəaliyyəti, bitki örtüyü, temperaturun dəyişməsi.
2. Yaşadığımız ərazidə torpağın yaranmasına təsir edən amillərə, insan fəaliyyəti, temperaturun dəyişməsi, zaman, bitki örtüyü və s. amilləri göstərmək olar.
3. İstilik və rütubətin dəyişməsindən asılı olaraq torpaqlar ekvatoridan qütüblərə və dağın ətəyindən zirvəzinə doğru dəyişirlər.



## 43. Bitki və heyvanlar aləminin müxtəlifliyi

Məzmun standartı: 2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir Fənlərarası integrasiya: B.1.1.1.; 4.1.1.; 2.1.8. Təbii zonalar xəritəsini oxuyur.	Təlim nəticəsi: Bitki və heyvanlar aləminin müxtəlifliyini şərh edir Təsviyyə olunan iş forması: kollektiv, qruplar Təsviyyə olunan iş üsulu: müzakirə, sual-cavab, Venn diaqramı Təsviyyə olunan oxu staratergiyası: Müqayisə/Qarşılaşdırma
---	---

Mövzu ilə bağlı şagirdlərdə motivasiya yaratmaq məqsədilə onlara aşağıdakı suallarla müraciət etmək olar:

- Uşaqlar, Azərbaycan meşələrində daha çox hansı heyvanlar yaşayır?
- Sizcə, bizim meşələrdə zürafə, fil, çaylارımızda timsah, begemot yaşayır mı?

Yaşamırsa nə üçün?

- Bizim meşələrdə kokos, kakao, avakado, ananas ağacları yetişirmi? Nə üçün bitmir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat suali:

- *Bitki və heyvanlar aləminin müxtəlifliyinin səbəbləri nədir?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Müqayisə/Qarşılaşdırma** strategiyasından istifadə etmək məqsədə uyğundur. Bu strategiyanın məqsədi müxtəlif oxşar mövzular arasında və yaxud da bir mövzunun içində müxtəlif məlumatları müqayisə etmək və qarşılaşırmışdır. Bu mətnində əsas məqsəd qütb və tropik səhralar arasında fərqli və oxşar cəhətlərin öyrənilməsidir. Bunun üçün Venn diaqramından da istifadə etmək olar.

Mətn şagirdlər tərəfindən oxunaraq obyektlərin fərqli və oxşar cəhətləri araşdırırlar.

**Müqayisə olunacaq obyektlər:** Qütb enliklərinin səhraları və tropik enliklərin səhraları

### Qütb enlikləri səhralarının fərqli cəhətləri:

- ✓ Torpaq, bitki və heyvanlar üçün əlverişsizdir;
- ✓ Havanın temperaturu aşağıdır;
- ✓ Bu ərazilərdə mamır, şibyə və yosunlardan ibarət seyrək bitki örtüyü əmələ gəlir;
- ✓ Aşağı temperatur şəraitində bitki qalıqları çürüyə bilmədiyində torpaq əmələ gəlmir;
- ✓ Arktikanın əsas heyvanlarına ağ ayı, morj, su iti, qütb tülküsi və qütb bayquşu addır;
- ✓ Yayda bəzi köçəri quş növləri uçub gəlir;



- ✓ Heyvanların eksəriyyəti dəniz məhsulları ilə qidalanır;
- ✓ Antarktida səhraları zonası və ətraf suları əhatə edən ərazilərdə də oxşar təbii şərait əmələ gəlir;
- ✓ Materikdə qida mənbələri olmadığına görə əsas heyvanlar olan pinqvinlər, suiti, bəzi quş növləri sahil sularında olan balıqlar və planktonlar hesabına qidalanır;
- ✓ Səhralarda iyun, iyul, avqust aylarını əhatə edən qış fəslində havanın temperaturu  $-60\text{--}70^{\circ}\text{C}$ -yə qədər aşağı düşür, yayda isə sahil sularında  $-30\text{--}40^{\circ}\text{C}$  şaxtalar olur;
- ✓ Belə sərt hava şəraitinə dözmək üçün heyvanların dərisinin altında qalın piy qatı vardır, pinqvinlər çox sıx tük örtüyünə malikdir.

#### **Tropik enlikləri səhralarının fərqli cəhətləri:**

- Kasib bitki örtüyü və heyvanlar aləminə malikdir, torpaq örtüyü isə yoxdur.
- Havanın temperaturu yüksək olur.
- Buludluq aşağı olur;
- Yağıntılar çox az düşür.
- Gündüz hava həddən artıq qızır, gecələr isə soyuyur;
- Bəzi səhralarda illərlə yağıntı olmur;
- Bitki örtüyü çox seyrəkdir, quraqlığa düzümlü kollar və otlardan ibarətdir;
- Yeraltı sular dərində yerləşir, çox halda şorsulu olur, çay şəbəkəsi yoxdur.
- Buranın heyvanlar aləmi susuz, isti və quru şəraitə uyğunlaşır.
- Heyvanların çoxu sürünen və gəmiricilərdir (ilin, kərtənkələ, əqrəb), bəziləri su və yemək dalınca sürətlə qaça bilir.
- Heyvanların bir çoxu gündüzlərin yandırıcı istisindən qorunmaq üçün qumun altında gizlənir və gecə həyat tərzi sürür.

#### **Səhraların oxşar cəhətləri:**

- Torpaq, bitki və heyvanlar ailəmi kasibdir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- Ayrı-ayrı təbəqələrə aid olan hər bir element **təbii komponentlər** adlanır.
- Müəyyən ərazilərdə təbii komponentlər eyni xüsusiyyətə malik olur. Onlar bu halda təbii kompleksləri əmələ gətirir.
- Ən iri təbii komplekslər kimi materiklər və okeanlar ayrılır.
- Qütb enliklərində təbii şərait torpaq, bitki və heyvanlar üçün əlverişsizdir.
- Qütb enliklərində yerləşən Arktika və Antarktika səhralarında temperaturun aşağı olmasına səbəb qütb gecə-gündüzləri şəraitində günəş işığı və istiliyinin qısa müddətdə olması, şüaların düşmə bucağının aşağı olması ilə əlaqədar az istilik almasıdır. Bu ərazilərdə havanın temperaturunun aşağı kəmiyyəti torpaq və bitki örtüyünün yaranmasına imkan vermir. Geniş ərazilər ilin çox hissəsində qar və buzla örtülü olur



➤ Tropik səhralarda heyvanlar aləmi susuz, isti və quru şəraitə uyğunlaşır. Onların çoxu sürünen və gəmiricilərdir (ilan, kərtənkələ, əqrəb), bəziləri su və yemək dalınca sürətlə qaça bilir. Heyvanların bir çoxu gündüzlərin yandırıcı istisindən qorunmaq üçün qumun altında gizlənir və gecə həyat tərzi sürür.

**Qiymətləndirmə** zamanı *formativin özünüqiymətləndirmə* üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .

*Sagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Təbii komponentləri izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**2. Təbii kompleksləri izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**3. Qütb və tropik enliklərinin səhralarını fərqləndirirəm:**

- bəli
- xeyir
- bilmirəm

**Müəllimə kömək:**

1. Təbii komponentlər: relyef, sükurlar, temperatur, yağıntı, səth suları, canlı aləm, torpaq.

2.

Hadisə: Meşələrin qırılması					
Harada yerləşir	Baş vermə səbəbi	Bitkilərə təsiri	Heyvanlara təsiri	Torpağa təsiri	Aradan qaldırmaq olarmı?
Brazilya, Konqo, İndoneziya	Faydalı qazıntıların çıxarılması, əkin sahələrinin genişləndirilməsi	Məhv olur	Məhv olur və ya yer dəyişir	Torpağın münbit qatının dağıdılması	Yeni meşələr salmaqla

3. I -1; II – 4,5; III – 2,3.

4. Arktika və Antarktika səhralarında soyuğa davamlı heyvanlar məskunlaşmışdır. Burada temperatur aşağı olduğu üçün canlıların qalıqları çürüyə bilmir və torpağın əmələ gəlməsi üçün şərait olmur. İl in isti dövrlərində buzdan azad olmuş hissələrində mamır, şibyə əmələ gəlir.



5. Tropik səhralarda istilik kifayət qədər olsa da, rütubətlənməsinin aşağı olması quraqlığa davamlı orqanizmlərin yaranmasına səbəb olmuşdur.

## 44. Dünyanın meşə qurşaqları

Məzmun standartı: 2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir Fənlərarası integrasiya: B.1.1.1.; 4.1.1.; 2.1.8. Təbii zonalar xəritəsini oxuyur.	Təlim nəticəsi: Dünyanın meşə qurşaqlarını şərh edir Təvsiyə olunan iş forması: kollektiv, qruplar Təvsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Təvsiyə olunan oxu staratergiyası: "Açar sözlərin tapılması"
---	--

Mövzu ilə bağlı şagirdlərdə maraq yaratamaq məqsədilə aşağıdakı kimi müraciət etmək olar:

– Uşaqlar, hər hansı bir ərazinin gözəl təbiətindən danışarkən onu necə təsvir edirik?

– Planetimiz «ağ ciyərləri» dedikdə nə başa düşülür? Nə üçün belə deyilir?  
Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat suali:

– *Dünyanın meşə qurşaqları necə yayılmışdır?*

*Tədqiqatın aparılması mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırıllar. Bunun üçün "*Açar sözlərin tapılması*" strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: *meşə, təbii komplekslər, istilik, rütubət, ekvatorial və məlumat enliklər, enliyarpaqlı ağaclar, ekvatorial meşələr, iynayarpaqlı ağaclar, qarışıq meşə, tropik enliklər*. Açar sözlər tapıldığca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

– *Məlumat mübadiləsi və müzakirəsi* mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

– Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq *nəticə və ümumiləşdirmə* aparır.

✓ Meşələrin yaranması üçün kifayət qədər istilik və rütubətin olması tələb olunduğundan, dünyada meşə sahələri ekvatorial və məlumat enliklərdə geniş sahə tutur.



- ✓ Meşələrin tutduğu ərazilər və ağacların növ müxtəlifliyi enliklər üzrə fərqlənir.
- ✓ Ekvatorial meşələrin növ müxtəlifliyinin səbəbi istilik, rütubət və günəş işığının kifayət qədər olmasına.
- ✓ Müləyim enliklərin şimalında şaxtaya davamlı ağaclar bitir, cənuba doğru temperatur yüksəlir, yağıntıların miqdarı azalır və burada enliyarpaqlı ağaclar üstünlük təşkil edir.

**Qiymətləndirmə** apararkən müəllim «*Dünyanın meşə qurşaqlarını şərh etmə*» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. I – 1, 5; II – 2, 4; III – 3.
- 2.

Ağac növləri	Xüsusiyyətləri
İynəyarpaqlı	Şaxtaya davamlı
Enliyarpaqlı	İsti və rütubət sevən

3. Hündür ağaclar – günəş işığına tələbkardırlar. Alçaq kol və ağaclar – günəş işığına az tələbkardır.

## **45. İnsanların təbiətə təsiri və biosferin mühafizəsi**

Məzmun standartı: 2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir Fənlərarası integrasiya: B.1.1.1.; 4.1.1.;	Təlim nəticəsi: İnsanların təbiətə təsiri və biosferin mühafizəsini şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: “Sualların tərtib edilməsi”
---	---

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə, onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, dünya əhalisinin sayı getdikcə artır. Onları qida, iş yerləri ilə təmin etmək üçün daha çox əkin yerləri, zavod və fabriklər lazımdır. Sizin fikrinizcə, bunun üçün insanlar nə edirlər?
  - Meşələrin qırılması, bataqlıqların qurudulması, bitki və heyvanların qırılması hansı problemləri yaradır?
  - Bu problemlərin qarşısını necə almaq olar?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat suali elan olunur.



### Tədqiqat sualı:

- İnsanlar təbiətə necə təsir edir?
- Biosfer necə mühafizə olunur?

**Tədqiqat mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “**Sualların tərtib edilməsi**” strategiyasından istifadə etmək olar. Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlayırlar. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar:

- Mətndə dəqiq cavabı olan;
- Cavabı mətnaltı mənada olan;
- Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn.

Suallar aşağıda təqdim edilən yollarla yaradılır.

Əvvəlcə suallar tərtib edilir, sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə, məntiqi ardıcılıqla düzülür. Dərsin bu hissəsində sinfi 4 qrupa ayırmak olar. Hər qrupa 6 sual hazırlamaq tapşırıla bilər. Hazırlanmış suallar yarışma xarakterli oyun vasitəsilə qruplar arasında bir-birinə verilir, sualların hazırlanması və cavablandırılması kimi meyarlarla qiymətləndirilə bilər.

Sualların hazırlanması üçün nümunə:

1. Mətində dəqiq cavabı olan sual: – İnsanlar öz tələbatlarını ödəmək üçün təbiədən necə istifadə edir?
2. Cavabı mətnaltı mənada olan sual: – İstixanalar niyə yaradılır?
3. Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn sual. – İnsanlar hansı ekoloji problemlərin yaranmasına səbəb olur?

Hər qrup hazırladığı sualları digər qruplara ötürür. Cavablar müqayisə olunur və qruplar 2 meyar üzrə qiymətləndirilir: sualların hazırlanması və cavabların dəqiq və düzgün olması.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumilaşdırma** aparır.

- ✓ İnsanlar öz tələbatını ödəmək üçün geniş ərazilərdə təbiətin coxsayılı nemətlərindən edir.
- ✓ Cəmiyyətin təbiətə təsiri meşələrin qırılmasına, bataqlıqların qurudulmasına, neft və təbii qaz hasilatı aparılması ərazinin həddən artıq çirkənməsinə, bitki və heyvanat aləminin azalmasına gətirib çıxarır.
- ✓ Biosferin mühafizəsi üçün milli və təbiət parkları, qoruqlar, yasaqlıqlar salınır, nəslİ kəsilməkdə olan bitkilətin və heyvanlarının kəsilməsi, ovlanması qadağan edilir.

**Qiymətləndirmə** apararkən müəllim şagirdləri **İnsanların təbiətə təsiri və biosferin mühafizəsini şərh etmə** meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

### Müəllimə kömək:

1. Ardicilliq: 1, 2, 5, 3, 4.
2. Təbiətə təsir edən amillər: meşələrin qırılması, faydalı qazıntıların çıxarılması, kənd təsərrüfatı işlərinin genişləndirilməsi.
3. Meşələrin qırılması zamanı bitki və heyvanlar aləmi yox olacaq, torpaqların məhsuldarlığı aşağı düşəcək, çaylar və bulaqlar quruyacaq.



4. İnsanların təbiətə təsirinin əsas istiqamətlərinə aşağıdakılardır:

Zavod və fabriklərdən atmosferə atılan zərərli maddələr, neftin daşınması və okean sularının çirkənməsi, kənd təsərrüfatı işləri aparılması, meşə yanğınları, bitki və heyvanların ovlanması, məhv edilməsi.

## 46. Praktiki iş. Bitki kolleksiyaları toplanması. Herbari hazırlanması

Məzmun standartı: 2.1.8. Ekskursiyalarda topladığı kolleksiyani təqdim edir. Fənlərarası integrasiya: B.1.1.1.;4.1.1.;	Təlim nəticəsi: Bitki kolleksiyası toplamaq qaydalarını izah edərək herbari hazırlayır. Təsviye olunan iş forması: kollektiv, qruplar Təsviye olunan iş üsulu: müzakirə, sual-cavab Təsviye olunan oxu staratergiyası: Fasiləli oxu
--	--

Mövzu ilə bağlı şagirdlərdə motivasiya yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, herbari nədir?
  - Nə üçün bitki kolleksiyaları hazırlanır?
  - Bu kolleksiyalardan hansı məlumatları almaq olar?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur:
- Bitkiləri kolleksiya üçün toplayan zaman hansı qaydalara riayət etmək lazımdır?
  - Herbari necə hazırlanır?

Mövzu praktik xarakter daşılarından şagirdlər dərslikdə verilmiş mövzunu fasilələrlə oxuyaraq, verilən tapşırıqlar cütlərə izah olunur.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiyəmətləndirmə** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiyəmətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur.

**Şagirdin adı \_\_\_\_\_ Tarix \_\_\_\_\_ Sinif \_\_\_\_\_**

**1. Bitki kolleksiyası toplamaq qaydalarını izah edirəm:**

- bəli
- xeyir

**2. Bitkiləri quruduqdan sonra qovluğa yiğarkən hansı növə və ya cinsə aid olduğunu izah edirəm:**

- bəli
- xeyir

**3. Herbari haqqında məlumat yazıram:**

- bəli
- xeyir



## Dünyada ölkələr və xalqların yerləşməsi

### IX tədris vahidi

#### 47. Ölkələrin siyasi xəritədə yerləşməsi

Məzmun standartı: 3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir Fənlərarası integrasiya: A-t.3.1.1. H-b.2.1.1. İnf.3.3.1.	Təlim nəticəsi: Ölkələri siyasi xəritədə yerləşməsinə görə müqayisə edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Açıar sözlərin tapılması
---	---

Mövzuya uyğun şagirdlərdə maraq yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət etmə olar:

- Uşaqlar, biz xəritələrlə bağlı mövzunu öyrəndikdə orada siyasi xəritə haqqında məlumat aldıq. Gəlin xatırlayaq:

- Siyasi xəritələrdə hansı obyektlər əks olunur?
- Siyasi xəritənin digər xəritələrdən fərqi nədir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

#### Tədqiqat səhifəsi:

- **Ölkələrin siyasi xəritədə necə yerləşir?**

- **Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “**Açıar sözlərin tapılması**” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: **siyasi xəritə, dövlət, paytaxt, sərhəd, müstəqil dövlət, bayraq, gerb, himn, ilk dövlətlər, nəhəng dövlətlər, ərazisi kiçik dövlələr, coğrafi mövqə, iqtisadi-coğrafi mövqə, okeana çıxışı olan dövlətlər, okeana çıxışı olmayan dövlətlər, ada dövlətlər, iki materikdə yerləşən dövlətlər, iki qitədə yerləşən ölkələr, materikdaxili dövlətlər, zəngin dövlətlər və kasib dövlətlər**. Açıar sözlər tapıldıqca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.



- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qruplarının işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq nəticə və ümumiləşdirmə aparır.

✓ Siyasi xəritələrdə müstəqil dövlətlər və asılı ərazilər göstərilir.

✓ Bəzi ölkələrin adları ilə paytaxt şəhərlərin adları üst üstə düşür. Məsələn, Brazilya, Cibuti, Tunis, Əlcəzair, Singapur və s.

✓ İCM-iqtisadi coğrafi mövqedir, nəqliyyatın, xarici ticarətin və beynəlxalq əlaqələrin inkişafından asılı olaraq dəyişir.

✓ Dünya okeanı sahillərində yerləşmək ölkələrin İCM-nin ən əlverişli əlamətlərindən biri hesab edilir, onların sosial-iqtisadi inkişafında, dünya ölkələri ilə əlaqələr qurulmasında əhəmiyyətli rol oynayır.

**Qiymətləndirmə** apararkən müəllim «*Ölkələri siyasi xəritədə yerləşməsinə görə müqayisə etmə*» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Misir, İraq, Azərbaycan, Yunanistan və s. ölkələrin ərazisində qədim dövlətlər mövcud olmuşdur.

2. Sumatra, Yava, Kalimantan, Sulavesi, Filippin, Yeni Qvineya adaları; Hind-Çin və Malakka yarımadaları.

## **48. Dünya ölkələrinin yaranması və müxtəlifliyi**

Məzmun standartı: 3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir Fənlərarası integrasiya: A-t.3.1.1. H-b.2.1.1. İnf.3.3.1.	Təlim nəticəsi: Dünya ölkələrini müqayisə edərək, onların müxtəlifliyinin səbəbələrini izah edir Təsviye olunan iş forması: kollektiv, qruplar Təsviye olunan iş üsulu: müzakirə, sual-cavab Təsviye olunan oxu staratergiyası: "Sualların tərtib edilməsi"
---	--

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, siyasi xəritəyə diqqətlə baxın. Dövlətlər bir birindən necə fərqləndir-mə olar?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat səli elan olunur.

#### **Tədqiqat sualı:**

- *Dünya ölkələrini bir-birindən necə fərqləndirmək olar?*

*Tədqiqat mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır.



Bunun üçün “**Sualların tərtib edilməsi**” strategiyasından istifadə etmək olar. Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlayırlar. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar:

- Mətndə dəqiq cavabı olan;
- Cavabı mətnaltı mənada olan;
- Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn.

Suallar aşağıda təqdim edilən yollarla yaradılır.

Əvvəlcə suallar tərtib edilir, sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə, məntiqi ardıcılıqla düzülür. Dərsin bu hissəsində sinfi 4 qrupa ayırmalı olar. Hər qrupa 6 sual hazırlamaq tapşırıla bilər. Hazırlanmış suallar yarışma xarakterli oyun vasitəsilə qruplar arasında bir-birinə verilir, sualların hazırlanması və cavablandırılması kimi meyarlarla qiymətləndirilə bilər.

Sualların hazırlanması üçün nümunə:

1. Mətnində dəqiq cavabı olan sual: – Dünya dövlətləri bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

2. Cavabı mətnaltı mənada olan sual: - Ərazisindən ekvator xətti keçən dövlətlərə bu xüsusiyyət necə təsir edir?

3. Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn sual.- Kasıb ölkələrə bu ad hansı xüsusiyyətlərinə görə verilib?

Hər qrup hazırladığı sualları digər qruplara ötürür. Cavablar müqayisə olunur və qruplar 2 meyar üzrə qiymətləndirilir: sualların hazırlanması və cavabların dəqiq və düzgün olması.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Ölkələr inkişaf səviyyəsinə, dövlət quruluşuna, idarəetmə xüsusiyyətlərinə, inzibati-ərazi quruluşuna, əhalisinin sayına, ərazinin böyük-kiçikliyinə və s. xüsusiyyətlərinə görə fərqlənir.

✓ Ölkələrin əhalisinin çox olması və ərazisinin böyüklüyü iqtisadi inkişafına yüksək təsir edir, belə ölkələr nəhəng ölkələr adlanır.

✓ Kasıb ölkələrdə əhalinin əksəriyyəti kasıbdır, aşağı həyat səviyyəsinə malikdirlər.

✓ Varlı ölkələrdə əhalinin həyat səviyyəsi yüksəkdir, əhalinin sağlamlığı yüksək səviyyədədir və uzunmürlüdür, əhalinin təhsil səviyyəsi yüksəkdir, elmi nailiyyətlər və onların istehsala tətbiqi yüksək səviyyədədir.

✓ Təbii ehtiyatlarla təminat ölkələrin inkişafına yüksək təsir göstərir. Bunlardan neft daha yaxşı rol oynayır. Neft ixrac edən ölkələrdə köçəri sürən əhalinin həyat tərzi dəyişmiş, şəhərlərə köçürülmüşdür. Bu ölkələrdə yeni şəhərlər qurulmuş, təhsil və səhiyyə yüksək səviyyədə inkişaf etmişdir.

**Qiymətləndirmə** zamanı formativin özünüqiymətləndirmə üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .



Sagirdin adı \_\_\_\_\_ Tarix \_\_\_\_\_ Sınıf \_\_\_\_\_

1. Dünya ölkələrinin müxtəlifliyini izah edirəm:

- bəli
- xeyir
- bilmirəm

2. Ölkələri müxtəlif xüsusiyyətlərinə görə qruplara ayırıram:

- bəli
- xeyir
- bilmirəm

3. Müxtəlifliyin səbəblərini izah edirəm:

- bəli
- xeyir
- bilmirəm

#### **Müəllimə kömək:**

1. Sahəsi böyük olan ölkələrdə mənimsənilmə üçün geniş ərazilər mövcuddur. Bu da ölkənin inkişafına təsir edir. Lakin əhalisi çox olan dövlətlərdə əhalinin sıxlığı yüksəkdir. Ona görə əhali və təsərrüfatın yerləşməsində problemlər yaranır. Onları həll etmək üçün yeni yollar axtarılır. Bu da ölkənin inkişafına mənfi təsir göstərir.

3. Başlangıç meridianının keçdiyi ölkələrə - Böyük Britaniya, Fransa, İspaniya, ekvatorun keçdiyi ölkələrə Ekvador, Kolumbiya, Brazilya aiddir.

4. Neft hasil edən ölkələrdə olduğu kimi Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərir.

## **49. Dünya əhalisinin sayı və tərkibi**

Məzmun standartı: 3.1.1.Dünya xalqlarının fərqli xüsusiyyətlərni təsvir edir Fənlərarası integrasiya: İnf.3.3.1.	Təlim nəticəsi: Dünya əhalisinin sayı və tərkibini təsvir edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Ardıcılıq forması
---	--

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, keçən mövzuda dünya ölkələrinin müxtəlif xüsusiyyətlərini öyrəndik.



- Fikrinizcə, müxtəlif ölkələrdə yaşayan insanlar hansı əlamətlərinə görə fərqlənir?

- İnsanlar hansı xüsusiyyətlərinə görə fərqlənə bilər?


- Bu fərqli xüsusiyyətlər hansı səbəblərdən yaranır?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat suali:

- *Dünya əhalisinin sayı və tərkibi necə dəyişir?*

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırılar. Bunun üçün **Ardıcılıq forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca dünya əhalisinin sayı və tərkibi haqqında aşağıdakı sxem qurularaq öyrənilir, bu da şagirdə yeni dərsi mənimsəməyə kömək edir. Sxem qurularkən müəllimin sullar verməsi, müzakirə aparması məqsədə uyğundur.





Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Əgər doğulanların sayı ölünlərin sayından çoxdursa əhalinin sayı təbii artım hesabına çoxalır. Təbii artımın yüksək olduğu Afrika, Asiya, Cənubi Amerika ölkələrində əhali sürətlə çoxalır.

✓ Ölkə daxilində olan miqrasiya daxili, bir ölkədən digərinə köçərkən xarici miqrasiya adlanır.

✓ Hər bir irqə daxil olan insanlar xarici görünüşünə görə fərqlənir. Dünya əhalisi bu əlamətlərə görə avropoid, monqoloid, neqroid (zənci) və avstraloid irqlərinə ayrılır.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiymətləndirmə** üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .

*Şagirdin adı \_\_\_\_\_ Tarix \_\_\_\_\_ Sinif \_\_\_\_\_*

**1. Təbii artımı izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**2. Miqrasiya anlayışını izah edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**3. İrqləri fərqləndirirəm:**

- bəli
- xeyir
- bilmirəm

**4. Dinlərin xüsusiyyətlərini fərqləndirirəm:**

- bəli
- xeyir
- bilmirəm



### Müəllimə kömək:

1.

İrq	Əlamətləri	Yayıldığı ərazi
Avropoid	Dərsinin rəngi açıq, burunları kiçik, saçları düz və dalğavarı	Avropa və Amerika ölkələri, Şimali Afrika, Cənub-Qərbi və Cənubi Asiya
Monqoloid	Dərsinin rəngi sarımtıl, saçları düz, gözləri qıyıq	Mərkəzi Asya, Şərqi Asya, Cənub-Şərqi Asya ölkələri
Neqroid	Dərsinin rəngi qara, saçları qıvrım, dodaqları enli	Afrikanın şimalındakı ölkələrdən başqa, digər ölkələr, Amerika
Avstraloid	Dərisi tünd rəngli, gözləri tünd qəhvəyi, burnu enli	Avstraliya, Yeni Qvineya, Okeaniya

2.

Dinlər	Yayıldığı ərazilər
Xristian	Avropa, Amerika ölkələri, Avstraliya
İslam	Asiya və Şimali Afrika ölkələri
Buddizm	Şərqi və Mərkəzi Asiya ölkələri

3. Azərbaycanda islam dinindən başqa dinlərin də nümayəndələri yaşayır.

## 50. Əhalinin yerləşməsi. Yaşayış məskənlərinin formaları

Məzmun standartı: 3.1.2.Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir Fənlərarası integrasiya: A-t.2.1.2.	Təlim nəticəsi: Əhalinin yerləşməsini və yaşayış məskənlərinin formalarını izah edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Aşar sözlərin tapılması
---	--



Mövzu ilə bağlı şagirdlərdə maraq yaratmaq üçün onlara aşağıdakı kimi müraaciət etmək olar:

- Uşaqlar, sizcə dünya ölkələrində əhali necə yerləşmişdir?
- Yaşayış məskənləri dedikdə nəyi başa düşürsünüz?
- İnsanların ilk yaşayış məskənlərindən biri Azərbaycanın hansı rayonunda yerləşir?
- İnsanlar kəndlərdə, yoxsa şəhərlərdə daha çox cəmlənib? Sizcə buna səbəb nədir?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan edilir.

### **Tədqiqat sualı:**

- **Əhali necə yerləşib və yaşayış məskənlərinin hansı formaları vardır?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün “**Açar sözlərin tapılması**” strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: **təbii, tarixi, sosial-iqtisadi amillər, meşələr, səhralar, bataqlıqlar, əhalinin yerləşməsi, ekstremal ərazilər, kənd, qrup halında məskunlaşma, dağınIQ kənd məskunlaşması, şəhər**. Açıar sözlər tapıldığca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdiqdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Malumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Əhalinin Yer üzərində qeyri-bərabər yerləşməsinə təbii, tarixi, sosial-iqtisadi və s. amillər təsir edir.

✓ Yer üzərində əhali kənd və şəhərlərdə məskunlaşmışdır.

✓ Kənd - əhalisinin əsas hissəsi kənd təsərrüfatında çalışan yaşayış məntəqələridir.

✓ Şəhər - əhalisinin əsas hissəsi sənaye, xidmət və digər qeyri-kənd təsərrüfatı sahələrində çalışan iri yaşayış məntəqələridir.

**Qiymətləndirmə** apararkən müəllim «**Əhalinin yerləşməsini və yaşayış məskənlərinin formalarını izah etmə**» meyarı əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

### **Müəllimə kömək:**

1. İsti və rütubətli iqlim, məhsuldar torpaqlar, şirin su mənbələrinə yaxınlıq məskunlaşmaya təsir göstərir.

2. Məsələn, Abşeronda neft-qaz hasilatı aparılması, paytaxtın burada yerləşməsi onun inkişafına təsir edir.



## 51. Azərbaycan Respublikası və onun qonşu ölkələrə görə mövqeyi

Məzmun standartı: 3.2.2.Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd edir	Təlim nəticəsi: Azərbaycan Respublikasının qonşu ölkələrlə mövqeyini şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Ardıcılıq forması
---	--

Mövzu ilə bağlı şagirdlərdə maraq yaratmaq məqsədilə onlara aşağıdakı kimi müraciət etmək olar:


- Uşaqlar, Vətənimiz hansı dənizin sahilində yerləşir?
  - Ölkəmiz hansı ölkələrlə qonşudur?
  - 2020-ci ildə ölkəmizin əraizində hansı önəmlı hadisələr baş verdi?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan edilir.

### Tədqiqat suali:

- *Azərbaycan hansı ölkələrlə həmsərhəddir və bu onun coğrafi mövqeyinə necə təsir edir?*

- Tədqiqatın aparılması mərhələsinin əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Ardıcılıq forması** oxu strategiyasından istifadə etmək məqsədə uyğundur. Mətni oxuduqca Azərbaycanın qonşu ölkələrə görə mövqeyi haqqında aşağıdakı sxem qurulur. Bu da şagirdə yeni dərsi mənimsəməyə kömək edir. Sxem qurularkən müəllimin suallar verməsi, müzakirə aparması məqsədə uyğundur.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş suallar və tapşırıqların həll edilməsi tapşırıla bilər.





- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qruplarının işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

✓ Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistanla həmsərhəddir.

✓ Avropa və Asiyanın kəsişməsində olan Azərbaycan unikal coğrafi-siyasi və təbii-coğrafi mövqeyə malikdir. Region Şərqi ilə Qərbi arasında körpü rolunu oynayır. Ona görə Azərbaycan ərazisindən keçməklə Şərqi və Cənubi Asiyadan Avropa ölkələrinə bir sıra beynəlxalq əhəmiyyətli yollar keçir. Qədim dövrlərdən bu günə qədər beynəlxalq iqtisadi, siyasi və mədəni əlaqələrdə Azərbaycan mühüm əhəmiyyətini saxlayır.

✓ Azərbaycan qonşu ölkələrlə iqtisadi, siyasi əlaqələr qurur.

✓ Rusiya ilə İran, Gürcüstan ilə Xəzərətrafi ölkələr arasında əlaqələrin kurulmasında Azərbaycanın əhəmiyyəti böyükdür.

**Qiymətləndirmə** zamanı formativin özünüqiyəmətləndirmə üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiyəmətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sınıf\_\_\_\_\_*

**1. Azərbaycanın coğrafi mövqeyini izah edirəm:**

- bəli
- xeyir
- çətinliklə

**2. Azərbaycanla həmsərhəd ölkələri tanıyıram:**

- bəli
- xeyir
- çətinliklə

**3. Azərbaycanın qonşu ölkələr ilə əlaqələrini izah edirəm:**

- bəli
- xeyir
- çətinliklə

#### **Müəllimə kömək:**

2. Azərbaycan materikdaxili ölkə olsa da, qonşu dövlətlərin vasitəsilə digər ölkələrlə əlaqə saxlaya bilir.

3. Yalnız qurudan: Türkiyə, Ermənistan və Gürcüstan

Həm quru və sudan: Rusiya və İran



## 52. Praktiki iş. Dünya ölkələri və iri şəhərlərin xəritədə təsviri

Məzmun standartı: 3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir Fənlərarası integrasiya: A-t.3.1.1. H-b.2.1.1. İnf.3.3.1.	Təlim nəticəsi: Dünya ölkələrini və iri şəhərləri müqayisə edərək xəritədə təsvir edir. Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş usulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: fasiləli oxu
---	--

Şagirdlərdə mövzuya uyğun motivasiya yaratmaq üçün onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, biz bu günə qədər siyasi xəritəni öyrəndik.
- Siyasi xəritədə nələr əks olunur?
- Hansı iri şəhərlərin adlarını çəkə bilərsiniz?
- Ölkələrin paytaxtı olan şəhərlər hansı xüsusiyyətlərinə görə seçilir?

Şagirdlərin fikirini aldıqdan sonra tədqiqat suali elan olunur:  
- Dünya ölkələri və iri şəhərlər xəritədə necə təsvir olunur?  
Mövzü praktikdir. Ona görə də dərslikdə verilmiş mövzua fasılərlə oxuyaraq, verilən tapşırıclar qruplara və ya cütlərə tapşırılır.

**Qiymətləndirmə** zamanı formativin özünüqiymətləndirmə üsulundan istifadə oluna bilər. Əvvəlcədən Özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .

*Şagirdin adı \_\_\_\_\_ Tarix \_\_\_\_\_ Sınıf \_\_\_\_\_*

**1. Dünyanın siyasi xəritəsində ölkələri göstərirəm:**

- bəli
- xeyir
- bilmirəm

**2. Siyasi xəritədə iri şəhərləri göstərirəm:**

- bəli
- xeyir
- bilmirəm

**3. Siyasi xəritədə paytaxt və digər şəhərləri fərqləndirirəm:**

- bəli
- xeyir
- bilmirəm



**Təsərrüfat sahələrinin fəaliyyəti.  
Təbiətin qorunması. X tədris vahidi**

### **53. Təsərrüfat sahələri və onların inkişafının əsas mərhələləri**

Məzmun standartı: 3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir 3.2.4. Mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçidi sxematik təsvir edir Fənlərarsı integrasiya: B.4.1.1. T.2.1.1. H-b.2.3.1.	Təlim nəticəsi: Təsərrüfat sahələrini və onların inkişafının əsas mərhələlərini şərh edir Mənimsəmədən istehsala keçidi izah edir Təvsiyə olunan iş forması: kollektiv, qruplar Təvsiyə olunan iş üsulu: müzakirə, sual-cavab Təvsiyə olunan oxu staratergiyası: "Açar sözlərin tapılması"
--	--

Mövzu ilə bağlı şagirdlərdə motivasiya yaratmaq məqsədilə, onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, ibtidai insanlar necə və haralarda yaşayırdılar?
  - Qədim insan məskənlərindən hansı Azərbaycan ərazisindədir və hansı rayonda yerləşir?
  - İbtidai insanların məşğuliyyəti nədən ibarət olmuşdur?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat suali elan edilir.

**Tədqiqat səhifəsi:**

**- Təsərrüfat sahələri və onların inkişafının əsas mərhələləri hansılardır?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün "**Açar sözlərin tapılması**" strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: **yığıcılıq təsərrüfatı mərhələsi, qəbilələr, bitki məhsulları toplanması, heyvanların ovlanması, əmək alətləri hazırlanması, istehlakçı, istehsalçı, əkinçilik və ovçuluq məskənləri, meşələrin qırılaraq əkin sahələrinə çevriləməsi, torpaqların becərilməsi, heyvandarlığın inkişafı, sənətkarlıq emalatxanası, əmək alətləri və silah hazırlanması.** Açar sözlər tapıldığca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.



- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qruplarının işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birləşən tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ Sənaye və kənd təsərrüfatı maddi məhsullar istehsal edən aparıcı sahələridir.
- ✓ İnsanların hazır məhsul istifadəçilərindən məhsul istehsal edən qüvvəyə çevriləməsi kənd təsərrüfatının yaranmasına səbəb olmuşdur.
- ✓ Sənətkərliyin yaranması kənd təsərrüfatının inkişafı üçün alətlər, məhsulların saxlanılması üçün qablar və digər avadanlıqlar, iqlimin dəyişməsi ilə əlaqədar geyim vasitələri, gil qablar, yaşayış evləri qurulması üçün materialların istehsal edilməsi zərurətindən yaranmışdır.
- ✓ Nəqliyyat və xidmət sahələrinin inkişafı XVIII-XIX əsrlərdə başlamışdır.

**Qiymətləndirmə** zamanı formativin özünüqiymətləndirmə üsulundan istifadə oluna bilər. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur:

*Şagirdin adı \_\_\_\_\_ Tarix \_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Təsərrüfat sahələrini şərh edirəm:**

- çətinliklə
- qismən
- əsasən
- tam

**2. Mənimsəmə istehsalını izah edirəm:**

- çətinliklə
- qismən
- əsasən
- tam

**3. İstehlakçı və istehsalçı ifadələrini fərqləndirirəm:**

- çətinliklə
- qismən
- əsasən
- tam

**4. Təsərrüfat sahələrinin inkişafının əsas mərhələlərini şərh edirəm:**

- çətinliklə
- qismən
- əsasən
- tam



### Müəllimə kömək:

1. Mədəni bitkilərə buğda, arpa, bibər aiddir. İlk dəfə saxlanan heyvanlara mal-qara, qoyun daxildir. Bu sahələrin inkişaf etməsi ərzağa, geyimə olan təlabatı ödəyirdi.
3. Bu sahələr əhalinin həyat səviyyəsinin yüksəldilməsinə səbəb olur.
4. Hal-hazırda yeni sahələrin yaranmasında ixtisaslı kadrların hazırlanması yeni texnikanın inkişafı mühüm əhəmiyyət kəsb edir.

## 54. Əmək bölgüsünün formalması. Xammal və məhsulların müxtəlifliyi

Məzmun standartı: 3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir Fənlərarsı integrasiya: B.4.1.1. T.2.1.1.	Təlim nəticəsi: Əmək bölgüsünün formalmasını, xammal və məhsulların müxtəlifliyini şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: Fasiləli oxu
--	---

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq üçün onlara müraciət etmək olar:

- Uşaqlar, gəlin valideynlərinizin nə işlə məşğul olduğunu qruplaşdırıraq. Kimin valideynləri nə işlə məşğuldur?

Mümkün cavablar: həkim, müəllim, işsiz, fəhlə, biznesmen, elmi işçi, tibb bacısı, bank işçisi, evdar xanım, sürücü, mühəndis, şirniyyatçı və s.

- Uşaqlar, necə yaşında işə düzəlmək olar?
  - Siz, peşə seçərkən nəyi nəzərə alacaqsınız?
  - Bir peşənin çox sayıda mütəxəssisi olarsa, bu hansı problemlərə gətirib çıxarar?
- Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat sualı elan edilir.

### Tədqiqat suali:

- **Əmək bölgüsü necə formalasır?**
- **Xammal və məhsulların müxtəlifliyi nədədir?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün **Fasiləli oxu** strategiyasından istifadə etmək məqsədə uyğundur. Fasiləli oxu zamanı şagirdlər mətni abzaslarla oxuyur, müəllim onların oxuduqları hissə ilə bağlı sinifə sullar verərək müzakirə aparır. Məsələn, «Əmək bölgüsü insanların müəyyən fəaliyyət sahələri ilə məşğul olmasına. Bu bölgü cəmiyyətin inkişafının ilkin vaxtlarından yaranmışdı. Qəbilə təsərrüfatlarında əmək bölgüsü kişilər və qadınlar arasında olmuşdu. Kişilər qida dalınca gedir, ərzaq toplayır, heyvan ovlayır, baliqçılıqla məşğul olurdu. Bu vaxt ev təsərrüfatlarının idarə edilməsi ilə qadınlar məşğul idi. Onlar yemək hazırlayırlar, uşaqlara baxır, yeri



gəldikdə parça toxuyur, paltar tikirdilər. Bu halda ev təsərrüfatı qadınlar əməyindən asılı olurdu. Ona görə təsərrüfatların belə idarə edilməsi “**analıq təsərrüfatı**” qəbul edilir» abzası bir şagird tərəfindən oxunub bitdiqdən sonra müəllim sinifə suallarla müraciət edir:

- Əmək bölgüsü nədir?
- Qəbilə təsərrüfatında əmək necə bölünmüştür?
- Ev təsərrüfatı daha çox kimin üzərinə düşmüşdür? Nəyə görə?
- “Analıq təsərrüfatı” nədir? v.e.s.

Bu ardıcılıqla mətn sonuna qədər oxunub, müzakirə olunur.

Mətni oxuyub müzakirə etdiqdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölrək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumilaşdırma** aparır.

- ✓ Əmək bölgüsü insanların müəyyən fəaliyyət sahələri ilə məşğul olmasıdır. Əmək bölgüsünün yaranmasına səbəb tələb olunan bütün məhsulların bir ölkədə və ya regionda istehsal edilməsinin çətinliyidir.
- ✓ Tarixi inkişaf mərhələləri üzrə əmək bölgüsü cəmiyyətin inkişafının ilkin vaxtlarından yaranmışdı.
- ✓ Müasir dövrdə əmək bölgüsü özünü dünyadan ayrı-ayrı regionları, burada olan ölkələr, onun daxilində yerləşən ərazilər arasında baş verir.
- ✓ Ölkələr və regionlar təbii-coğrafi şəraitinə, təbii ehtiyatlarına, onlardan istifadə edilməsi imkanlarına görə fərqlənir. Onlar arasında əhalinin əmək vərdişləri, iqtisadi potensialı, iqtisadi inkişaf səviyyəsi, kadrlarla təminatda da xeyli fərqlər özünü göstərir. Nəticədə bəzi ölkələrdə müəyyən məhsulların istehsalı, faydalı qazıntılarının çıxarılması, xidmətlərin göstərilməsi ucuz başa gəlir, keyfiyyətli olur.

**Qiymətləndirmə** apararkən müəllim «**Əmək bölgüsünün formalasmasını və xammal və məhsulların müxtəlifliyini şərh etmə**» meyarına əsasən çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

#### **Müəllimə kömək:**

1. Əmək bölgüsünün ardıcılılığı: əkinçilik və heyvandarlığın ayrılması, kənd təsərrüfatı və sənətkarlığın ayrılması, sənətkarlıq və ticarətin ayrılması.
2. Əmək bölgüsünün təsərrüfata təsiri zaman keçdikcə dəyişirdi. Təsir edən amillərə təbii şərait, ərazinin coğrafi mövqeyi, təbii ehtiyatlar, texnologiyanın inkişafı, sənaye sahələrinin inkişafı və s. göstərmək olar.
3. Azərbaycanın əmək bölgüsündə iştirakına təsir edən amillərdən biri təbii ehtiyatlardır. Məsələn, Abşeronda neft və qaz hasilatını göstərmək olar.



## 55. Dünya ölkələrində iqtisadiyyatın sahələri və onun inkişafında olan fərqlər

Məzmun standartı: 3.2.3. İnsanların təsərrüfat fəaliyyətini şərh edir Fənlərarsı integrasiya: B.4.1.1. T.2.1.1.	Təlim nəticəsi: Dünya ölkələrində iqtisadiyyatın sahələrini və onun inkişafında olan fərqləri şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu staratergiyası: "Sualların tərtib edilməsi" strategiyası
--	--

Şagirdlərdə mövzu ilə bağlı maraq yaratmaq məqsədilə onlara müraciət olunur:

- Uşaqlar, biz sizinlə keçən mövzularda dünya ölkələri, onların xüsusiyyətləri, coğrafi mövqeyi baradə öyrəndik. Gəlin yadımıza salaq. Dünya ölkələri bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Sizin fikrinizcə varlı ölkələrə hansı xüsusiyyətlərinə görə bu ad verilib?

- Kasıb ölkələr bu adı nəyə görə qazanıb?

Şagirdlərin cavablarını aldıqdan sonra tədqiqat sualı elan olunur.

### Tədqiqat sualı:

*- Dünya ölkələrində iqtisadiyyatın hansı sahələri inkişaf etmişdir və bu inkişafda hansı fərqlər var?*

*Tədqiqat mərhələsinin* əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün "*Sualların tərtib edilməsi*" strategiyasından istifadə etmək olar. Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar hazırlanır. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şagirdlər tərəfindən bir-birinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciyyələndirmək olar:

- Məndə dəqiq cavabı olan;
- Cavabı mətnaltı mənada olan;
- Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn.

Suallar aşağıda təqdim edilən yollarla yaradılır.

Əvvəlcə suallar tərtib edilir;

Sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə, məntiqi ardıcılıqla düzülür. Dərsin bu hissəsində sinfi 4 qrupa ayırmak olar. Hər qrupa 6 sual hazırlamaq tapşırıla bilər. Hazırlanmış suallar yarışma xarakterli oyun vasitəsilə qruplar arasında bir-birinə verilir, cavabların hazırlanması və cavablandırılması kimi meyarlarla qiymətləndirilə bilər.



Sualların hazırlanması üçün nümunə:

**1.** Mətində dəqiq cavabı olan sual: - Ölkələr arasında fərqlərə hansı amillər təsir göstərir?

**2.** Cavabı mətnaltı mənada olan sual: - Asiya, Afrika, Mərkəzi və Cənubi Amerikada yerləşən ölkələrin çoxunun kasib olmasına səbəb nədir?

**3.** Mətnin ideyasına əsaslanan, şagird mühakiməsindən irəli gələn sual. - Kasib ölkələrlərin inkişafı üçün onlara hansı istiqamətlərdə köməklik göstərmək olar?

Hər qrup hazırladığı sualları digər qruplara ötürür. Cavablar müqayisə olur və qruplar 2 meyar üzrə qiymətləndirilir: sualların hazırlanması, cavabların dəqiq və düzgün olması.

Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq nəticə və ümumiləşdirmə aparır.

✓ Ölkələr arasında fərqlərə ixtisaslı kadrların olması, faydalı qazıntılarla təminat da təsir göstərir.

✓ Ölkələrin fərqləndirilməsi üçün istehsal edilən məhsulların ümumi dəyəri, onların hər nəfərə düşən həcmi, göstərilən xidmətlər, şəhər əhalisinin neçə faiz olması kimi göstəricilərdən istifadə edilir.

✓ Kasib ölkələrdə əsasən yüngül və yeyinti məhsulları istehsal edən müəssisələr işləyir.

**Qiymətləndirmə** apararkən müəllim «*Dünya ölkələrində iqtisadiyyatın sahələrini və onun inkişafında olan fərqləri şərh etmə*» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

### Müəllimə kömək:

1.

İnkişaf səviyyəsi	Təsərrüfat sahələri
Varlı	Sənaye sahələri, xidmət sahələri
Kasib	Faydalı qazıntıların çıxarılması, yüngül, yeyiniti sənayesi

2. Varlı ölkələrdə kənd təsərrüfatında çalışanların sayı azdır. Bu sahədə maşın və avadanlıqlardan geniş istifadə olunur. Bu ölkələrin əhalisi əsasən xidmət sahələrində çalışır. Kasib ölkələrdə isə kənd təsərrüfatında çalışanların sayı daha çoxdur. Burada əl əməyindən daha çox istifadə olunur. Əhalinin həyat səviyyəsi aşağıdır.

4. Kasib ölkələrdə iqtisadi geriliyi aradan qaldırmaq üçün maliyyə yardım, texnika və texnologiya vermək, emal sahələri yaratmaq tələb olunur.



## 56. Ətraf mühitin çirkənmə mənbələri və onun qorunması

Məzmun standartı: 3.2.5. Ətraf mühitdə çirkənməyə məruz qalmış ərazilərin fotoalbumunu hazırlayır Fənlərarsı integrasiya: B.4.2.1. H-b.1.1.2.	Təlim nəticəsi: Ətraf mühitin çirkənmə mənbələrini və onun qorunmasını şərh edir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu strategiyası: "Açar sözlərin tapılması"
---	--

Mövzu ilə bağlı şagirdlərdə maraq yaratamaq məqsədilə onlara aşağıdakı kimi müraciət etmək olar:

- Uşaqlar, ətraf mühit dedikdə nə başa düşürsünüz?
- Ətraf mühit necə çirkənir?
- Ətraf mühiti necə qoruya bilərik?

Şagirdlərin fikirlərini aldıqdan sonra tədqiqat suali elan edilir:

### **Tədqiqat suali:**

- **Ətraf mühitin çirkənmə mənbələri hansılardır və onu necə qorumaq olar?**

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bunun üçün "**Açar sözlərin tapılması**" strategiyasından istifadə edilə bilər. Şagirdlər öyrəniləcək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələri taparaq dəftərində qeyd edir. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. Məsələn, bu mövzuda açar sözlər: *insan, təbii komponent, təbii fəlakət, quraqlıq, bataqlıq, əhalinin sayının artması, elm və texnikanın inkişafı, faydalı qazıntılar, təbii sərvət, kənd təsərrüfatı, təbii tarazlıq, mineral gübrələr, zəhərli maddələr, ətraf mühiti çirkəndirən sahələr, ətraf mühitə atılan tullantılar, ətraf mühitin qorunması yolları, ətraf mühitin qorunması üçün həyata keçirilən tədbirlər*.

Açar sözlər tapıldığca müəllim onlar haqqında suallar verir, şagirlərin mövzunu necə anladıqlarını müəyyənləşdirir.

Mətni oxuyub müzakirə etdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud kiçik qruplara bölgərək mətnin içində və sonunda verilmiş sual və tapşırıqların həll edilməsi tapşırıla bilər.

- **Məlumat mübadiləsi və müzakirəsi** mərhələsində müəllim qrupların işlərini müzakirə edə və əlavə özünün vacib bildiyi suallarla şagirdlərə müraciət edə bilər.

- Dərsin sonunda müəllim şagirdlərlə birgə tədqiqat suallarına qayıdaraq **nəticə və ümumiləşdirmə** aparır.

- ✓ İnsanlar özlərinin və təsərrüfatın baş verən təbii fəlakətlərdən, quraqlıqdan



qorumaq üçün təbiəti dəyişməyə çalışırdı. Bunun üçün bəndlər, suvarma kanalları tikməyə, meşələri qırmağa, bataqlıqları qurutmağa başlıdılardı.

✓ Ətraf mühiti çirkəndirən əsas mənbələrə faydalı qazıntıların çıxarılması və emal sənayesi obyektlərinin fəaliyyəti, neft hasilatı zamanı geniş ərazilərə onun məhsullarının (və ya "tullantılarının") dağılması, daş kömür, metal filizlərinin hasilatı prosesində əməl gələn şaxtalar, karxanalar, onların ilkin təmizlənməsindən yaranan tullantılardır.

✓ Suvarmanın düzgün aparılmaması nəticəsində torpaqların üst münbit qatı eroziyaya uğrayır, yeraltı suların səviyyəsi qalxır və torpaqlar şoranlaşır. Hazırda kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün külli miqdarda mineral gübrələr, zəhərli maddələr verilir.

✓ Təbiətin çirkənməsinin qarşısını almaq üçün tullantısız texnologiya yaradılması, təmizləyici qurğular tikilməsi, mineral gübrələrdən və zəhərli maddələrdən düzgün istifadə edilməsi, zəhərli kimyəvi maddələrin istehsalının azalması, şoran və çirkənmiş torpaqların bərpası, qorunan ərazilər yaradılması və genişləndirilməsi tədbirlərinin görülməsi lazımdır.

**Qiymətləndirmə** apararkən müəllim «**Ətraf mühitin çirkənmə mənbələrini və onun qorunmasını şərh etmə**» meyari əsasında çətinliklə, qismən, əsasən və düzgün diskriptorlarından istifadə edə bilər.

### Müəllimə kömək:

1.

Mənbə	Təsərrüfat sahələr
Gübrələr, kimyəvi maddələr	Kənd təsərrüfatı
Avtomobilərdən çıxan qazlar, neftin daşınması	Nəqliyyat

2. Ətraf mühiti ən çox çirkəndirən ərazilərə faydalı qazıntıların çıxarıldığı və emal olunduğu əraziləri, metallurgiya, kimya sənayesinin yerləşdiyi yerləri göstərmək olar.

3. Şəhərlərdə çirkənməyə səbəb olan əsas mənbələrdən biri avtomobilərdən çıxan qazlardır. Bu məntəqələrdə kimya, metallurgiya sənayesi müəssisələri də ətraf mühiti çirkəndirir.

4. Yaşadığımız ərazidə ətraf mühiti qorumaq üçün elektrik stansiyaları, sənaye obyektlərində təmizləyici qurğularдан istifadə, tullantısız texnologiyaya keçmək, zərərli kimyəvi maddələrin istehsalının azaldılması tələb olunur.



## 57. Praktiki iş. Yaşadığınız ərazinin ekoloji vəziyyətinin müəyyən edilməsi

Məzmun standartı: 3.2.5. Ətraf mühitdə çırklənməyə məruz qalmış ərazilərin fotoalbumunu hazırlayır Fənlərarsı integrasiya: B.4.2.1. H-b.1.1.2.	Təlim nəticəsi: Yaşadığı ərazinin ekoloji vəziyyətini öyrənir, yaşayış üçün yararlı olması səviyyəsinin qiymətləndirir Təsviyə olunan iş forması: kollektiv, qruplar Təsviyə olunan iş üsulu: müzakirə, sual-cavab Təsviyə olunan oxu strategiyası: Fasiləli oxu
--	---

Şagirdlərdə mövzuya uyğun maraq yaratmaq üçün onalara müraciət olunur:

- Uşaqlar, yaşadığımız ərazidə hansı ekoloji problemlər var?
- Bu problemləri necə həll etmək olar?

**Tədqiqatın aparılması mərhələsinin** əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdır. Bu dərs praktik xarakterli olduğundan mövzu oxuna – oxuna orada göstərilən təlimatlara uyğun olaraq fəaliyyət göstərmək lazımdır. Bunun üçün **Fasiləli oxu** strategiyasından istifadə olunur. Mətn hissə-hissə oxunmaqla plan tərtib edilir.

Şagirdlər dərslikdə göstərilən plan əsasında yaşaqdıqları əraini qiymətləndirməlidirlər.

**Qiymətləndirmə** zamanı **formativin özünüqiymətləndirmə** üsulundan istifadə oluna bilər. Bu dərs təris vahidinin sonuncu mövzusu olduğundan özünüqiymətləndirmənin təhili müəllimə KSQ hazırlayarkən kömək olacaqdır. Əvvəlcədən özünüqiymətləndirmə vərəqləri hazırlanır. Mövzuya uyğun meyarlar şagirdlərə təqdim olunur .

*Şagirdin adı\_\_\_\_\_ Tarix\_\_\_\_\_ Sinif\_\_\_\_\_*

**1. Yaşadığım ərazinin ekoloji vəziyyətini müəyyən edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**2. Ətraf mühitin qorunması üçün fəaliyyəti təsvir edirəm:**

- bəli
- xeyir
- bilmirəm

**3. Yaşadığım ərazinin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər təklif edirəm:**

- bəli
- xeyir
- bilmirəm

## BURAXILIŞ MƏLUMATI

### COĞRAFIYA-6

*Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün  
Coğrafiya fənni üzrə dərsliyin  
metodik vəsaiti*

#### Tərtibçi heyət:

Müəlliflər:

Təranə İsmayılova  
Zakir Eminov  
Zaur İmrani  
Aygün Əliyeva

Nəşriyyatın direktoru  
Dil redaktoru  
Dizayner  
Texniki redaktor  
Rəssam  
Korrektor

Rəhilə Soltanqızı  
Kəklik Məmmədova  
Ayxan Əsədullayev  
Ruslan Mahmudov  
Dilbər Əhmədova  
Nərmin Məmmədova

© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2021-00)

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN:

Fiziki çap vərəqi 22. Səhifə sayı 160.  
Kağız formatı 60x90  $\frac{1}{8}$ . Ofset kağızı. Ofset çapı.  
Tiraj: 000 Pulsuz. Bakı - 2021

Çap məhsulunu Nəşr edən:

**Çaşioğlu El MMC**  
Bakı ş., M.Müşfiq küç., 2A

LAYİHE